

Azərbaycan Respublikası Təhsil Nazirliyi

F.C.ƏMIROVA, M.B.HÜSEYNOV

# SİTOLOGİYA

«R.N.Novruz-94» nəşriyyatı  
B A K I - 1999

Rəyçilər: prof. R.Ə.Quliyev  
prof. M.Ş.Babayev

Elmi redaktor: prof. N.A.Qasimov

F.C.Əmirova, M.B.Hüseynov  
Sitoloqiya  
Bakı, «R.N.Novruz-94» nəşriyyatı 1999. 160 səh.

«Sitologiya» dərs vəsaitinə

## ANNOTASIYA

Təqdim edilən dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 46-22-44 07/17 sayılı əmri ilə təsdiq etdiyi bakalavr təhsil pilləsi üçün nəzərdə tutulan program əsasında tərtib edilmişdir. Dərs vəsaiti 5 fəsildən ibarət olub, I fəsil hüceyrənin öyrənilmə üsullarına, II fəsil hüceyrələrin kimyəvi və fiziki kimyəvi təşkilinə, III fəsil sitoplazma və onun komponentlərinə, IV fəsil nüvə və onun komponentlərinə, hüceyrələrin bölünmə üsullarına, V fəsil isə hüceyrələrin differensiasiyasına və patologiyasına həsr edilmişdir.

«Sitologiya» dərs vəsaiti təhsil nazirinin 21.06.99 481 sayılı əmri ilə qrif almış və ali məktəb tələbələri üçün tövsiyə edilmişdir. Həmin vəsaitdən M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin biologiya fakultəsi tələbələri, N.Nərimanov adına Tibb Universiteti tələbələri, N.Tusi adına pedagoji universiteti tələbələri tibb texnikumları tələbələri, həmçinin orta məktəb müəllimləri istifadə edə bilərlər.

Bu dərs vəsaiti azərbaycan dilində nəşr edilən ilk dərs vəsaitidir.

## M Ü N D Ö R İ C A T

Giriş ..... 6

### I. Fəsil

Hüceyrənin öyrənilmə üsulları ..... 9  
Canlı hüceyrələrin öyrənilmə üsulları ..... 15

### II. Fəsil

Hüceyrənin kimyəvi və fiziki-kimyəvi təşkili ..... 23  
Hüceyrənin kimyəvi tərkibi ..... 24  
Su ..... 27  
Qeyri-üzvi maddələr ..... 28  
Hüceyrənin üzvi tərkibi ..... 29  
Karbohidratlar ..... 38  
Qarışq polisaxaridlər ..... 39  
Yağlar ..... 40  
Nuklein turşuları ..... 43  
Hüceyrənin kalloid xüsusiyyətləri ..... 49

### III. Fəsil

Sitoplazma ..... 51  
Sitoplazmatik membran, quruluşu, kimyəvi  
xüsusiyyətləri və vəzifələri ..... 51  
Hüceyrə qılafı ..... 61  
Hüceyrəarası təmas formaları ..... 62  
Plazmatik membranın ixtisaslaşmış qurulus  
vahidləri ..... 65  
Endoplazmatik şəbəkə ..... 66  
Ribosomlar ..... 72  
Holci kompleksi ..... 74  
Lizosomlar ..... 78  
Peroksisomlar ..... 81  
Mitochondrilər ..... 82  
Plastidlər ..... 86  
Hüceyrə mərkəzi ..... 89  
Xüsusi orqanoидlər ..... 91  
Hüceyrədaxili törəmələr ..... 97

### IV. Fəsil

Nüvə ..... 104  
Xromosomların ultrastrukturu ..... 114  
İnsan xromosomları ..... 115  
Nəhəng xromosomlar ..... 119  
Hüceyrələrin bölünməsi tipləri ..... 121  
Mitozun tipləri ..... 130  
Hüceyrə populyasiyasının təsnifikasi ..... 132  
Endomitoz ..... 135  
Reduksion bölünmə ..... 138

### V. Fəsil

Hüceyrənin diferensasiyası ..... 146  
Hüceyrələrin patologiyası ..... 150  
Ədəbiyyat ..... 159

## GİRİŞ

### SİTOLOGİYA VƏ ONUN PREDMETİ

Sitologiya (yunanca Kütos-hüceyrə, loqos-elm) hüceyrə haqqında elm olub, hüceyrələrin quruluşunu, onların funksiyalarını, özünütörətmə, regenerasiyاسını, mühitə uyğunlaşmasını və s. xassələrini öyrənir. Sitologiya həmçinin ixtisaslaşmış hüceyrələrin xüsusiyyətlərini, onların formalasmasını və quruluş vəhidlərinin inkişafını öyrənir. Son 40-45 il ərzində sitologiya təsviri elmdən eksperimental elmə çevrilmişdir. Onun qarşısında hüceyrənin anatomiya və fiziologiyasını, onun əsas həyatı funksiyası və vəzifələrini, biologiyasını öyrənmək vəzifələri durur. Başqa sözlə, müasir sitologiyani hüceyrənin fizilogiyası adlandırmış olar.

Sitologyanın bu istiqamət alması onun biokimya, biofizika, molekulyar biologiya, genetika və s. elmlərin nailiyyətlərindən istifadə etməsindən irəli gəlmişdir. Hüceyrə haqqında təsəvvürlərin 1665-ci ildən məlum olmasına baxmayaraq sitologiya müstəqil tədqiqat sahəsi kimi digər biologiya elmlərindən təxminən 100 il əvvəl ayrılmışdır. Belə ki, ilk dəfə böyüdücü linzaların köməyi ilə Robert Hük mantar kəsiyini müşahidə etmiş və onun arı pətəyinə bənzər «qapalı boşluqlar»-dan ibarət olması aşkar olmuşdur. Həmin «qapalı boşluqlara» R.Hük hüceyrə adı vermişdir. Bundan sonra elmdə bir-birinin ardınca bitgi anatomiyasına aid tədqiqat işləri aparılmışdır. A.Malpiqi (1967), N.Qryu (1671), R.Hukun müşahidələrini təsdiq edərək göstərmişlər ki, bitkilərin müxtəlif hissələri six birləşmiş «qovucuqlar», «torbacıqlar»-dan təşkil olunmuşdur. Sonradan A.Levenhuk (1680) tək hüceyrəli heyvanlar aləmini kəşf etdi və ilk dəfə heyvan hüceyrələrindən eritrositləri və spermatozoidləri mikroskop altında müşahidə etdi. Daha sonra heyvan hüceyrələrini F.Fontana (1781) təsvir etdi. Lakin bu və digər təd-

qiqatlar hüceyrə quruluşunun universallığı, onun quruluş xüsusiyyətləri haqqında tam məlumat vermirdi.

Hüceyrənin quruluşunun öyrənilməsində XIX əsrde mikroskop texnikasının təkmilləşməsinin böyük əhəmiyyəti olmuşdur. Bu dövrdə hüceyrə haqqındaki ilkin təsəvvürlər dəyişilməyə başladı. Hüceyrə quruluşunun təşkilində onun qlafina deyil, daxili canlı kütləsinə fikir verməyə başladılar. İlk dəfə Dyü Carden, Fon Mol, Şults hüceyrənin daxili kütləsini öyrəndi. Lakin Purkinye (1830) hüceyrənin daxili, canlı maddəsini protoplazma adlandırdı.

1833-cü ildə R.Broun tərəfindən protoplazma içərisində onun daimi quruluş vahidi olan nüvə kəşf edildi. Bütün bu və digər kəşflərdən istifadə edərək 1838-cü ildə M.Şleyden bitkilərdə, 1839-cu ildə T.Şvann heyvanlarda hüceyrə nəzəriyyəsini yaratdılar. A.Şleyden və T.Şvanna görə bütün bitki və heyvan orqanizmləri hüceyrələrindən təşkil olunmuşdur. Eyni zamanda bitki və heyvan hüceyrələri oxşardırlar (hüceyrələrin homologiyası).

1909-cu ildə Valdeyer göstərdi ki, T.Şvann nəinki hüceyrəvi quruluşu kəşf etdi o, həmçinin tədqiqatçıları hüceyrə nəzəriyyəsini anlamağa sövq etdi.

R.Virxov 1858-ci ildə hüceyrə haqqındaki bilikləri təbabətə tətbiq etdi. Bundan sonra alimləri hüceyrələrin mənşəyi məsələləri maraqlandırır. Bir sıra alimlər eləcə də M.Şleyden və T.Şvann hüceyrələrin canlı maddədən təşəkkül etməsi haqqında fikik irəli sürürlər. Lakin R.Virxovun «omnis cellula a cellula» – yəni hər bir hüceyrə ancaq hüceyrədən əmələ gəlir aforizmi bu fikirləri alt-üst etdi. XIX əsrin ikinci yarısında bir tərəfdən təbiətşünaslığın müxtəlif sahələrinin (fizika, kimya və s.) digər tərəfdən də mikroskop texnikasının təkmilləşməsi hüceyrələrin hərtərəfli öyrənilməsinə imkan yaratdı. 1876-ci il ildə hüceyrə mərkəzi cismi, 1894-cü ildə mitoxondrilər. 1898-ci ildə Holci kompleksi kəşf edildi. Bu kəşflər göstərdi ki, hər bir hüceyrənin həyat fəaliyyəti ilə əlaqıdar olaraq onun sitoplazmasında çox proseslər gedir.

1890-ci ildə Valdeyer tradeskansiya bitkisinin tozcuğunun ana hüceyrəsini tədqiq edərkən hüceyrədə rənglənən, sapvari quruluşa malik vahidlərə rast gəldi ki, sonradan onlara xromosom (rənglənən cisimcik) adı verildi.

Hələ bundan xeyli əvvəl 1865-ci ildə Q.Mendel irsiyyətin əsas qanuna uyğunluqlarını kəşf etmişdir. O, bu qanunları morfoloji əlamətlərin dəyişməsinə əsasən riyazi hesablamalarla aşkar etmişdir. Elm aləmində vaxtında öz qiymətini almamış bu kəşf 1900-cü ildə üç müxtəlif ölkədə hollandiyalı Q. de Friz, alman K.Korrens və avstriyalı K.Čermak tərəfindən müxtəlif bitkilər üzərində yenidən aşkar edilmişdir.

Irsiyyətin xromosom nəzəriyyəsi isə Amerika alimi T.Morganın (1910) adı ilə bağlıdır. O öz tədqiqatları ilə belə nəticəyə gəldi ki, irsiyyətin daşıyıcıları olan genlər xromosumlarda yerləşir.

Sitologianın sərbəst bir elm sahəsi kimi mövcud olması 1884-ildə J.B.Karnuanın «hüceyrə biologiyası» monoqrafiyasının nəşri ilə əlaqədar olmuşdur. J.B.Karnua özündən əvvəlki sələflərinin hüceyrə haqqındaki fikirlərini və özünün tədqiqatlarının nəticələrini «hüceyrə biologiyası»nda ümumiləşdirilmişdir.

XIX əsrin sonu XX əsrin əvvəllərində hüceyrə təliminin inkişafında İ.D.Çistyakov (mitoz, onun fazalarının təsviri), İ.N.Qarajankin (bitkilərin mayalanmasının sitoloji əsasları) və xüsusilə S.T.Navaşının (örtülü toxumlu bitkilərdə ikiqat mayalanma) böyük xidməti olmuşdur.

Mişerin (1869) və Kasselin (1891) hüceyrələrdə nuklein turşularının kəşf etməsi biolokimyəvi sitologiya və sitokimya elm sahəsinin yaranmasına gətirib çıxartdı.

Zülalların, DNT-nin və digər biopolimerlərin molekulyar səviyyədə dəqiq öyrənilməsi, irsi əlamətlərin nəslə ötürülməsində kod probleminin həlli, biomembranların həyatı funksiyalarının aşkar edilməsi, virusların quruluşu, reproduksiyası, və s. XX əsrin ən başlıca kəşflərindəndir. Bütün bunlar biokimya, biofizika, genetika, virusologiya, molekulyar genetika, biokibernetika, bioloji riyaziyyat, bioenergətika kimi elm sahələrinin inkişaf etməsinə zəmin yaratmışdır.

## I FƏSİL

### HÜCEYRƏLƏRİN ÖYRƏNİLMƏ ÜSULLARI

Müasir sitologiya hüceyrələri hərtərəfli öyrənmək üçün müxtəlif tədqiqat üsullarından istifadə edir. Bu məqsədlə, müxtəlif mikroskoplardan istifadə olunur. Hüceyrələrin və onların quruluş komponentlərini öyrənmək üçün işıq, faza təzadlı, ültürabənövşəyi, poliarizasiya və eləcədə, hüceyrələrin ültüra qırılışunu öyrənmək üçün elektron mikroskopları və rentgen-quruluşu analizi üsullarından istifadə edilir.

Elektron mikroskopları ilə submikroskopik vahidlərinin öyrənilməsi hüceyrə haqqında daha dəqiq məlumatların əldə olunmasına imkan verir.

Hüceyrənin əksər quruluş komponentləri: mitoxondrilər, plastidlər, Holci kompleksi, nüvə, nüvəciklər və s. adı işıq mikroskopları ilə tədqiq edilir. Lakin hüceyrədə bir sıra quruluşlar var ki, onlar ancaq elektron mikroskopları ilə tədqiq edilə bilər. Məs: ribosomlar, membran, sinaptik qovuqlar, miofilamentlər, xromosomların mikrofibrilləri və s.

Digər tərəfdən işıq mikroskopunda öyrənilməsi mümkün olan komponentlərin özlərinin də daha dəqiq öyrənilməsi üçün elektron mikroskopları tələb olunur.


**İşıq mikroskopları.** Müasir işıq mikroskopları tam təkmil bir cihaz olub, hüceyrə və onun komponentlərini 2000-2500 dəfə böyür (şəkil 1).

Mikroskopun böyütmə imkanı işıq şüalarının görünən spektrlərindən istifadə etməklə onun linsalar və mikroskopun obyektivinin aperturasından asılı olub, aşağıdakı dəstər ilə müəyyən edilir:

$$a=0,61 \frac{\lambda}{n \cdot \sin \alpha}$$

a- mikroskopun böyütmə imkanı

$\lambda$  - işiq dalğasının uzunluğu,  $n$ - işiq sindirma əmsalı,  $\alpha$ -şüaların difraksiya bucağıdır. Məxrəcdə göstərilən  $n \sin \alpha$ -göstəricisi hər bir obyektiv üçün dəyişməz rəqəm olub, aperture rəqəmi adlanır. Bu rəqəm hər bir mikroskopun üzərində qeyd olunur. Aperture rəqəmi nə qədər çox olsa mikroskopun böyütmə imkanı o qədər çoxalır. Odur ki, mikroskopdan istifadə etdikdə onun böyütmə imkanını artırmaq olar. Bunun üçün obyektivin aperture rəqəmini artırmaq və işiq dalğasının uzunluğunu qısaltmaq lazımdır.



Şəkil 1. Müasir işiq mikroskopu

Obyektivin aperture rəqəmini artırmaq üçün immersion obyekтивlərdən istifadə etməklə tədqiq edilən obyektlə obyektiv arasına bir damla immersiya məhlulları - su ( $n=1,33$ ), qliserin ( $n=1,45$ ), kedr yağı ( $n=1,55$ ) tökülür.

Adı obyektivdən istifadə etdikdə isə obyektlə obyektiv arasında hava olur ki, onun da işiq sindirma əmsalı  $n=1$ -dir. Beləliklə dusturda məxrəcini qiymətini artırmaqla kəsrin qiyməti azalır, deməli mikroskopun da böyütmə imkanı artır. İşiq dalğasının uzunluğunu azaltmaqla da mikroskopun böyütmə dərəcəsini artırmaq olar. Bunun üçün isə işiq mənbəyi kimi dalğa uzunluğu qısa olan (0,290 mkm) ultrabənövşəyi şüalardan istifadə edilir. Lakin mikroskopların böyütmə imkanını müəyyən hüduda qədər artırmaq olar. Müasir mikroskoplarda görünən ən kiçik hissə dalğa uzunluğunun  $1/3$  hissəsi ölçüsündə olur. Bu o deməkdir ki, dalğa uzunluğu 0,400-0,750 mkm olan görünən işıqdan istifadə etməklə 0,2-0,3 mkm ölçüsündə obyekti mikroskop altında görmək mümkündür. Hazırda işiq mikroskoplarının müxtəlif (BTM-1, BTM-2, BTM-3, BTM-6 və s.) markaları mövcuddur. Bu mikroskoplarda obyekt görünən işıqla işıqlanır. Bu mikroskoplardan hüceyrənin quruluşunu, morfolojiyasını öyrənmək üçün istifadə olunur. Lakin bu mikroskoplarla adətən fiksə edilmiş hüceyrələr öyrənilir.

Canlı hüceyrələrin bəziləri isə belə mikroskoplarda şəffaf göründüyündən onları həmin mikroskoplarla öyrənmək çətinlik törədir. Odur ki, canlı hüceyrələri tədqiq etmək üçün fazalı-təzadlı mikroskoplardan istifadə edilir. Bunun üçün adı işiq mikroskoplarına xüsusi faza-təzadlı qurğu əlavə edilir. Şəffaf preparatın ayrı-ayrı sahələri işiq sindirma əmsalına görə bir-birindən fərqləndiyindən bu qurğunun köməyilə həmin hissələrdən keçən işiq fazalarının yerdəyişməsi baş verir. İşiq dalğalarının fazalarının dəyişməsi müxtəlif amplitudalı işiq dəyişməsinə çevrilir. Bu da preparatın gözəl qavranıla bilən rəngdə görünməsinə səbəb olur.

**İnterferensiya mikroskopları** da iş prinsiplərinə görə faza təzadlı mikroskoplara oxşayır. Belə ki, işiq mənbəyindən düşən paralel işiq şüaları mikroskopa əlavə edilmiş xüsusi qurğular vasitəsilə iki şaxxəyə ayrılır. Şaxxəldən biri obyektdən keçir və

rəqs fazası dəyişilir, digər şaxə isə obyektdən keçmədən obyektivə düşür. Mikroskopun obyektivinin prizmasında hər iki işıq şüası birləşir və öz aralarında interferensiyaya uğrayır. Interferensiya nəticəsində qalılığı və işıq sindirimə əmsali müxtəlif olan hüceyrə komponentləri təzadlılığına görə bir-birindən fərqlənərək rənglənir və tədqiq edilir.

**Polyarizasiya mikroskopları** hüceyrədə ikiqat işıqsındurma qabiliyyətinə malik anizotrop quruluşları öyrənmək üçün istifadə olunur.

Məs. Mitotik aparatın iy tellərinin, miofibrillərin quruluşunun öyrənilməsi üçün bu mikroskoplardan istifadə edilir. Belə mikroskopların kondensorunun qarşısında xüsusi qurğu-polyarlaşdırıcı yerləşdirilir ki, həmin qurğu işıq şüasını polyarizasiya müstəvisindən buraxır. Polyarizator və analizator island şüşəsindən hazırlanmış prizmadır. Əgər ikinci prizmanı-analizatoru birinciyə nisbətən  $90^\circ$  döndərsək işıq ondan keçməyəcək. Bu cür çaprazlaşmış prizmaların arasına ikiqat işıq sindirimə qabiliyyətinə malik olan (ışığı polyarlaşdırıran) obyekti qoyduqda, o qaranlıq görüş dairəsində işıqlanaraq görünəcəkdir. Polyarizasiyalı mikroskop vasitəsilə bitkilərin qılafında mitsellərin səmtləşmiş mövqeyini aydın görmək olur.


**Qaranlıq görüş dairəli mikroskoplarla** tədqiqat aparmaq üçün adı bioloji mikroskoplara xüsusi kondensor əlavə edilir. Bu kondensor adı mikroskopun kondensorundan onunla fərqlənir ki, o işıq mənbəyinin ancaq ən maili şüalarını keçirir. Kənar şüalar isə maili olmadıqdan obyektivə düşmür. Ona görə də görüş dairəsi qaranlıq görünür. Adətən müxtəlif optik sıxlıqda olan quruluşlar ümumi qaranlıq fonda işığı müxtəlif dərəcədə səpələyir (tindal effekti). Qaranlıq görüş dairəsində müxtəlif canlı hüceyrələri öyrənmək mümkün olur.

**Ultrabənövşəyi işıq mikroskorları.** Ultrabənövşəyi şüalar insan gözü tərəfindən qəbul edilmir. Odur ki, hüceyrələrin və onların quruluş vahidlərinin bilavasitə ultrabənövşəyi şüalarla adı mikroskopda öyrənilməsi mümkün deyil. Q.M.Brumberqin icad etdiyi ultrabənövşəyi mikroskoplar hüceyrə tərkibinə daxil olan

maddələrin əksəriyyətinin ultrabənövşəyi şüaları udaraq onda özünə xas spektrini yaratması principinə əsaslanır. Bu cür mikroskop vasitəsilə istər canlı istərsə də fiksə edilmiş hüceyrələri tədqiq etmək olar. Həm də ultrabənövşəyi şüaların uzunluğu ( $0,290 \text{ mkm}$ ) görünən işıq şüalarından ( $0,400-0,700 \text{ mkm}$ ) xeyli qısa olduğundan bu mikroskopların böyütmə imkanı adı işıq mikroskoplarından qat-qat yüksəkdir. Əgər adı işıq mikroskoplarında  $0,2-0,3 \text{ mkm}$  ölçüdə hüceyrə quruluşunu tədqiq etmək mümkünəsə, ultrabənövşəyi işıq mikroskoplarında isə  $0,11 \text{ mkm}$  ölçüdə obyekti tədqiq etmək mümkünəsədir.


Ultrabənövşəyi işıq mikroskopları vasitəsilə hüceyrədəki bu və ya digər maddələrin miqdarının öyrənilməsi, hüceyrələrin quruluş vahidlərinin fotosəklinin çəkilməsi də mümkünəsədir.

**Elektron mikroskopları.** Elektron mikroskoplarının (1933) icad edilməsi hüceyrə quruluşunun öyrənilməsində yeni dövr açdı: Müasir elektron mikroskoplarında (Şəkil 2)  $4 \text{ Å}$  ölçüdə hüceyrə komponentlərini tədqiq etmək mümkünəsədir. Elektron mikroskoplarının adı mikroskoplardan əsas fərqi ondan ibarətdir ki, elektron mikroskoplarında işıq mənbəyi əvəzinə elektron selindən istifadə olunur. Optik şüə-linzalar isə elektromaqnit sahəsi ilə əvəz edilmişdir. Elektoron mikroskopunda elektron selinin hərəkət sxemi Şəkil 3-də verilmişdir.



Şəkil 2. Elektron mikroskopu

Elektron mənbəyi kimi (katod) elektrik cərəyanı ilə şiddətli qızdırılmış volfram sapdan istifadə edilir. Qızdırılmış volfram sapdan çıxan elektron seli anoda doğru yönəlir. Elektronların katoddan anoda doğru hərəkəti getdikcə artan elektron potensialı hesabına yaranır.




Şəkil 3. İşıq (solda) və elektron (sağda) mikroskopunda şüaların hərəkəti

Anodun mərkəzində kiçik deşik olur. Həmin deşikdən elektronlar keçir və elektron dəsti kondensor linsasını əvəz edən elektromaqnit sarğıda fokuslaşır və obyektdə doğru yönəldilir. Elektron seli obyektdən keçdikdən sonra ondan alınan obyektin böyüdülmüş əksi obyekтивin linsasını əvəz edən ikinci elektromaqnit sarğıya düşür. Bundan sonra elektron seli okulyarı və ya proyeksiya linsasını əvəz edən 3-cü elektron mənşəti sarğıya düşür. Beləliklə obyektin böyüdülmüş əksi xüsusi flüoressent ekranda

çox aydın surətdə görünür. Elektron mikroskopunda tədqiq edilən obyektin şəklini də çəkmək mümkündür. Elektron mikroskoplarında ancaq fiksə edilmiş hüceyrə preparatları tədqiq edilir. Canlı hüceyrələrin elektron mikroskoplarında tədqiq edilməsi mümkün deyil. Bu da onunla əlaqədardır ki, elektron mikropunda elektronların hərəkəti ancaq vakum şəraitində mümkündür. Bu şəraitdə isə hüceyrə tərkibindəki suyun çıxması ilə əlaqədar olaraq onda həyatı proseslər dayanır. Digər tərəfdən canlı hüceyrələr elektronların intensiv hərəkətindən də zədələnirlər. Elektron mikroskoplarının icad edilməsi hüceyrə haqqındaki anlayışların çox genişlənməsinə səbəb oldu. Hüceyrə orqanizmlərin elementar, quruluş, funksiya və çoxalma vahididir. Bütün canlı orqanizmlərin quruluş vahidi olan hüceyrə bitkilərdə və heyvan orqanizmlərdə müəyyən spesifik cəhətlərinə görə fərqlənir (şəkil 5).

## CANLI HÜCEYRƏLƏRİN ÖYRƏNİLMƏ ÜSULLARI

Canlı hüceyrələri işıq mikroskoplarında qısa müddət ərzində tədqiq etmək mümkündür. Hüceyrələri daha dərindən uzun müddətdə tədqiq etmək lazımlı gəldikdə, onları xüsusi kameralara keçirirlər. Bu kameralar yastı, deşikli şüə qablar olub, üzəri qapaqla örtülürlər. Bəzən yiğilib açıla bilən yastı kameralardan da istifadə edilir. Tədqiq ediləcək ibtidai orqanizmlər, sərbəst yaşayış təkhüceyrəlilər, qan hüceyrələri və ya çox hüceyrəli orqanizmin müəyyən toxumalarından ayrılan hüceyrələr belə kameralarda tədqiq olunur. Öyrənilən obyektdən, tədqiqatın məqsədindən asılı olaraq hüceyrələr xüsusi qidalı mühitdə saxlanılır və tədqiq olunur. Təkhüceyrəli orqanizmlər üçün belə mühit onların yaşadığı xarici mühitdəki şəraitə uyğun olan mühitdir. Bəzən laboratoriya şəraitində onların yaşayıb, çoxalması üçün lazım olan təbii mühitə müvafiq şərait yaradılır. Adətən belə mühit müxtəlif duzların tarazlaşdırılmış məhlullarıdır ki, həmin məhsullara onların qidasını təşkil edən mikroorganizmlər və digər ibtidailər daxil edilir. Qan hüceyrələri və ya digər sərbəst yaşayış hüceyrələr plazma və ya xüsusi sintetik mühitdə öyrənilir.





Şekil 4. Hüceyrənin elektron mikroskopunda alınmış quruluş sxemi.

Toxuma və orqanların öyrənilməsində toxuma kulturası üsulundan istifadə edilir. Toxuma kulturası üsulunun ən sadə forması ondan ibarətdir ki, içərisində qidalı mühit olan (qan plazması ilə rüşeym ekstraktının qarışıığı və ya sintetik mühitlə qan plazması qarışıığı doldurulmuş) kameraya canlı toxumanın kiçik bir hissəsi keçirilir. Bir müddətdən sonra həmin toxumanın hüceyrələri bölünür və böyüyür. Bu metodun nisbətən dəyişdirilmiş variantı da vardır. Bu ondan ibarətdir ki, toxumadan götürülmüş kiçik hissə ehtiyatla tripsin və ya versen fermentləri

ilə işlənir. Bu zaman hüceyrələr bir-birindən ayrılır. Sonra bu ayrılmış hüceyrələr qidalı mühit doldurulmuş, şüse kameraya keçirilir. Bu mühitdə hüceyrələr kameranın dibinə çökür, onun dibinə yapışır, bölünür, böyüyür, əvvəlcə koloniya əmələ gətirir, sonra isə iri hüceyrə plastı əmələ gətirirlər. Belə kameranı mikroskop altında müşahidə etmək, hüceyrələrin bölünməsi, böyüməsi, inkişafını və s. öyrənmək mümkün olur.

Hüceyrələrin bu cür öyrənilməsi üçün rüşeym hüceyrələrini öyrənmək daha əlverişlidir. Yaşlı orqanizmin hüceyrələri bu cür sünə mühitdə orqanizmdən kənarda çox çətinliklə böyüyüb, inkişaf edirlər. Hüceyrələri bu cür toxuma kulturasında öyrəndikdə sünə mühiti vaxtaşırı dəyişmək lazım gəlir. Bundan başqa orqanizmə xas olan temperatur mühitinin saxlanılmasına da riayət etmək vacibdir. İstiqanlı heyvanlar üçün  $37^{\circ}$ , soyuqqanlı heyvanlar üçün  $20^{\circ}$  temperatur mühiti yaratmaq tələb olunur. Toxuma kulturasında hüceyrələrin normal inkişafını təmin etmək üçün aseptik şərait yaratmaq mühitin steriliyini qorumaq da vacib şərtlərdən biridir. Hazırda hüceyrələrin toxuma kulurasında saxlanılmasından təkcə sitoloji məqsədlər üçün deyil, genetik, virusoloji, biokimyevi tədqiqatlarda da istifadə edilir. Canlı hüceyrələrdə gedən prosesləri mikroskopa geydirilmiş fotoaparət vasitəsilə şəkli çəkilir (şəkil 6), kinoaparət vasitəsilə isə onlarda gedən prosesləri çəkmək mümkün olur. Hazırda toxuma kulturasında öyrənilən hüceyrələrdə gedən prosesləri öyrənmək üçün kinolenta çəkməyin daha da çox əhəmiyyəti vardır. Belə ki, hüceyrənin bölünməsi, faqositoz, sitolazmanın hərəkəti, kirpiklərin hərəkəti və s. kimi hüceyrə həyatında böyük əhəmiyyət kəsb edən proseslər əyani olaraq kinolentində və ya maqnit lentində (video) müşahidə edilir.

Canlı hüceyrələrin öyrənilməsində mikrocərrahiyə üsulundan da istifadə edilir. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, mikroskopa geydirilən mikromanipulyator vasitəsilə onlardan istənilən hissələr çıxarılır, hüceyrəyə müəyyən maddələr daxil edilir (mikroinyeksiya) və s. Aparılan əməliyyata mikroskopla nəzarət edilir. Mikrocərrahiyə üsulundan istifadə etməklə nüvənin bir hüceyürədən digərinə köçürülməsi, rüşeymin inkişafı dövründə blastomerlərin ayrılması, hüceyrənin quruluş vahidlərini hüceyədən çıxarmaq, başqa hüceyrəyə daxil etmək, hüceyrəyə müey-



Şəkil 5. Bitki və heyvan hüceyrələrinin quruluşu

yən maddələr daxil etmək və s. işləri görmək olur. Bu zaman ayrı-ayrı hüceyrə vahidlərinin hüceyrənin fizioloji proseslərindəki rolü müəyyənləşdirilir, müəyyən maddələrin sitoplazma və nüvədə hərəkəti və s. öyrənilir.



Şəkil 6. Fotoapparat bərkidilmiş BT-6 mikroskopu.

İki nüvəcikli hüceyrədən nüvəciyin birini çıxarmaqla ikinci nüvəciyin özünü necə aparmasını öyrənmək mümkündür. Bü üsulla öyrənmişlər ki, belə halda hüceyrədən çıxarılmış nüvəciyin funksiyasını ikinci nüvəcik öz üzərinə götürür və onun da vəzifəsini yerinə yetirir.

Canlı hüceyrələri öyrənərkən onları vital rəngləyicilərlə rəngləyirlər. Bu rəngləyicilərdən turş (göy tripan, karmin) və ya qələvi (neytral qırmızı, göy metilen) təbiətli maddələri göstərmək olar. Bu maddələr 1:200000 nisbətində suda həll edilir ki, bu da həmin rəngləyicinin canlı hüceyrəyə təsirini minimum səviyyəyə çatdırır. Hüceyrələrə vital rəngləyicilərlə təsir etdikdə onlar sitoplazmada qranulalar şəklində toplanır. Hüceyrə öldükdə isə həmin rəngləyicilər sitoplazmada diffuz olaraq yayılır, sitoplazma və nüvəni də rəngləyir.

Canlı hüceyrələrin öyrənilməsində **flüoressent mikroskoplarla** flüoressent rənglənmələrin də çox böyük əhəmiyyəti vardır. Bu üsülmən mahiyyəti ondan ibarətdir ki, bir çox maddələr işıq enerjisini udduqda onlar işıqlanır (flüressensiyaya uğrayır). Məsələn, yarpaqdan ayrılmış xlorofildən işıq şüası keçdiğdə qırmızı rəngdə görünür, A və B<sub>1</sub> vitaminları, bakteriyaların bəzi

piqmentləri də flüoressensiya qabiliyyətinə malikdir. Bu cəhət bakteriyaları bir-birindən fərqləndirməyə imkan verir. Lakin hüceyrədəki bir çox maddələrin öz flüoressensiyası olmur. Belə maddələrə yalnız xüsusi flüoressent rəngləyiciləri ilə təsir etdikdə onlar müxtəlif rənglərə böyanırlar. Belə rəngləyicilərə flüoroxromlar deyilir. Flüoroxromlar da digər vital rəngləyicilər kimi çox zəif qatılıqda (1:10000; 1:100000) istifadə edilir. Flüoroxromların əksəriyyəti hüceyrə komponentlərinin hər birini spesifik rəngdə rəngləyir. Məsələn, narincı akridin dezoksi-ribonuklein turşusunu (DNT) yaşıł rəngə, ribonuklein turşusunu isə (RNT) narincı rəngə boyayır. Ona görə də narincı akridinlə flüoressensiya üsulu hazırla DNT və RNT-nin hüceyrədə lokalizasiyasını müəyyən edən əsas üsullardan biri kimi istifadə edilir. Bu üsul ilə canlı hüceyrədə bu və ya digər kimyəvi maddənin miqdarını, yerləşməsini və s. öyrənmək mümkün olur.

Bundan başqa flüoroxromlar hüceyrə komponentlərinin kəskin rənglənmələrini təmin edir ki, bu da öz növbəsində hüceyrədə istənilən quruluş komponentini tapmağa onun lokalizasiyasını, təşkilini öyrənməyə imkan verir.

İşıq mənbəyi kimi göy və bənövşəyi şüaların flüoressensiyasından istifadə etmək üçün aşağı voltlu lampaya malik bioloji mikroskoplardan istifadə edilir. Bunun üçün mikroskopa flüoressensiya yaranan göy işıq süzgəci və artıq göy şüaları aradan galdıran sarı işıq süzgəci əlavə edilir.

Ultrabənövşəyi şüalardan flüoressensiya mənbəyi kimi istifadə etdikdə isə xüsusi flüoressent mikroskoplarından istifadə edilir. Bu mikroskopların optiki sistemi ultrabənövşəyi şüaları buraxan kvarsdan düzəldilmişdir.

Mikroskoplar vasitəsilə tədqiq edilən obyektlərin şəkli mikroskopa bərkidilmiş fotoapparat vasitəsilə çəkilir. Belə fotoapparatların obyektivi çıxarılır. Mikroskopun optik sistemi fotoapparatın obyektivini əvəz edir. Beləliklə, mikroskop altında tədqiq edilən hüceyrə strukturlarının şəkili alınır. Onlardan həmişə istifadə etmək mümkün olur, digər tərəfdən mikrofotoşəkillər mikroskopik tədqiqatı nümayiş etdirən bir sənəd kimi istifadə olunur. Bundan başqa elə mikroskoplar var ki, onların özlərində fotoaparatlар var. Məsələr, BTM-6 belə mikroskoplardandır. Bu mikroskop vasitəsilə işıqda, qaranlıq görüş dairə-

sində, fazə təzadlı və poliarizasion işıqda belə mikroskopik strukturların şəklini çəkmek mümkündür.

Hüceyrələrin həyat fəaliyyətinin öyrənilməsində mikrokinokameraların da böyük əhəmiyyəti vardır. Canlı hüceyrələrdə baş verən, proseslərin məsələn, hüceyrələrin bölünməsi, faqositoz, plastidlərin hərəkəti, xromosomların davranışları və s. seytrofer qurğu vasitəsilə kino lentinə çəkilir. Bu qurğu vasitəsilə canlı hüceyrələrdə gedən prosesləri sürətlə və ya yavaş-yavaş göstərmək mümkündür. Belə kinolentlər hüceyrədə gedən prosesləri daha əyani olaraq qavramağa imkan verir. Xüsusilə belə lentlərdən tədris məqsədilə istifadə etmək çox əlverişlidir.

## II FƏSİL

### HÜCEYRƏNİN KİMYƏVİ VƏ FİZİKİ-KİMYƏVİ TƏŞKİLİ

Hüceyrədaxili quruluş komponentlərinin dəqiq «iş bölgüsü» mövcuddur. Məsələn, mitokondridlərdə üzvi maddələr oksidləşir və ATP (adenozintrifosfat turşusu) əmələ gelir, ribosomlarda zülal sintez olunur, nüvədə DNT (dezoksiribonuklein turşusu) toplanır, fəaliyyət göstərir, xüsusi ferment sistemi işləyir və s. Bu reaksiyaların nəticəsində hüceyrəyə xas olan zülallar sintez edilir, həmin xassə hüceyrədən hüceyrəyə ötürülür və s. Ona görə də hüceyrə daxili vahidlərin özləri kimyəvi xüsusiyyətlər daşıyırlar. Kütləvi ədəbiyyatda hüceyrəni zavoda və ya laboratoriyaya bənzədirler ki, burada eyni zamanda minlərlə reaksiyalar gedir. Xarici mühitdən fasiləsiz olaraq maddələr hüceyrələrə daxil olur, hüceyrədə kimyəvi dəyişikliyə uğrayır, hüceyrə tərəfindən istifadə olunur, hüceyrənin həyat faliyyəti proseslərində alınan məhsullar isə hüceyrə tərəfindən xarici mühitə ötürülür. Hüceyrənin bir yerində maddələr dərin kimyəvi dəyişikliyə uğrayır, parçalanır, digər yerində sadə molekulalardan mürəkkəb maddələr sintez olunur və s.

Deyilənlərdən aydın olur ki, hüceyrələrdə gedən prosesləri öyrənmək üçün, hüceyrənin kimyəvi tərkibi ilə tanış olmaq lazımdır. Adətən hüceyrənin kimyəvi tərkibinin öyrənilməsi sahəsi hüceyrənin biokimyası və ya biokimyəvi sitologiya sahəsi adlanır. Biokimyəvi sitologiya ümumi biokimyadan təşəkkül edir və onunla sıx surətdə əlaqədardır.

Biokimyin inkişafının ilk mərhələlərində hüceyrənin kimyəvi tərkibinin öyrənilməsi üçün ya bütün orqanızm və ya da iri bir toxuma hissəsi götürürlüb, kimyəvi cəhətdən analiz edilirdi. Elmin ilk inkişaf mərhələlərində bir sıra qiymətli faktlar toplanmasına baxmayaraq, sonradan mə'lum oldu ki, bu cür tədqiqat nəti-

cəsində hüceyrənin sərf kimyəvi təbiəti haqqında fikir söyləmək çətin olur. Çünkü toxumada müxtəlif hüceyrələrin kimyəvi tərkibinin qarışıığı analiz edildirdi. Tədricən elə üsullar işlənilər hazırlanı ki, onlar hər bir hüceyrənin ayrılıqda kimyəvi təbiətini öyrənməyə imkan verdi. Bu cəhətdən insulinin kəşfi və mədəaltı vəzindən ayrılmazı tarixi çox maraqlıdır, hələ çoxdan məlum idi ki, məbəəaltı vəzi insulin adlı hormon sintez edir. Lakin onu mədəaltı vəzindən ayırib almaq cəhdləri həmişə uğursuzluqla nəticələnirdi. Buna səbəb o idi ki, insulin ekstrakti almaq üçün bütün mədəaltı vəzi götürürdülər. Mədəaltı vəzi isə məlum olduğu kimi insulindən başqa digər zülalları, o cümlədən insulin parçalayan tripsin fermenti də sintez edir. Ona görə də təmiz insulin almaq mümkün olmurdu. Sonralar sitoloqların birgə səyi ilə yeni doğulmuş heyvanların mədəaltı vəzisində istifadə edildi. Belə ki, yeni doğulmuş heyvanların mədəaltı vəzisindən hələ tripsin ifraz edən hüceyrələr fəaliyyətdə olmur. Beləliklə, şəkər xəstəliyinin müalicəsində istifadə edilən fəal insulin ayrıldı. Beləliklə biokimyaçılar toxumaların analizindən hüceyrələrin kimyəvi analizinə keçdilər. Hüceyrənin kimyəvi tərkibinin öyrənilməsi üçün yeni mikroüsullar işlənilər hazırlanı. Mikroskop biokimyaçıların əsas cihazlarından birinə çevrildi. Beləliklə, tədricən nəinki ayrı-ayrı hüceyrələrin kimyəvi tərkibi, hətta ayrı-ayrı hüceyrə komponentlərinin də kimyəvi tərkibini öyrənmək mümkün olmuşdur.

## HÜCEYRƏNİN KİMYƏVİ TƏRKİBİ

Müxtəlif hüceyrələr kimyəvi cəhətdən çox oxşardırlar. Belə ki, bitki və heyvan, mikroorganizmlərin hüceyrələri oxşar maddələrdən təşkil olmuşlar. Kimyəvi cəhətdən insan, heyvan, bakteriya və s. hüceyrələrində eyni elementlərə, maddələrə rast gəlinir. Əlbəttə miqdarda həmin maddələr müxtəlif hüceyrələrdə müxtəlif olur. Hüceyrələrin tərkibindəki maddələr 1-ci cədvəldə verilmişdir.

Hüceyrədəki kimyəvi elementlərin miqdarı  
(yaş çəsilərinə görə faizlə)

Oksigen	65-75	Maqnezium	0,02-0,03
Karbon	15-18	Natrium	0,02-0,03
Hidrogen	8-10	Kalsium	0,04-2,00
Azot	1,5-3	Dəmir	0,01-0,015
Kalium	0,15-0,4	Sink	0,0003
Kükürd	0,15-0,2	Mis	0,002
Fosfor	0,20-1,00	Yod	0,0001
Xlor	0,05-0,10	Fluor	0,0001

Elementlərin dövrü sistemində məlum olan 109 elementdən 60-nı hüceyrə tərkibində tapmışlar. Hüceyrədə elə bir element tapılmayıb ki, o ancaq hüceyrəyə xas olsun. Belə ki, hüceyrənin tərkibi cansız təbiətin elementlərindən təşkil olmuşdur.

Hofmeytsr hüceyrədəki moleküllərin miqdarnı hesablamış və onun hesablamasına görə bir qara ciyər hüceyrəsində moleküllərin təxminini miqdarı aşağıdakı kimidir.

Zülallar	$53000 \cdot 10^6$
Yağlar	$166000 \cdot 10^6$
Kiçik moleküllər	$2900000 \cdot 10^6$
Su	$225000000 \cdot 10^6$

Bu rəqəmlər göstərir ki, hüceyrədə müxtəlif moleküllərin miqdarı olduqca çoxdur. Lakin təkcə hüceyrədə moleküllərin miqdari hüceyrənin fəaliyyəti haqqında məlumat vermir. Həmin moleküllərin hər birinin hüceyrədə müəyyən mövqeyi var. Onlar hüceyrədə elə qanunaygün, ardıcılıqla yerləşmişlər ki, onların idarə etdiyi proseslər də o qədər qanunaygün, ardıcıl, biri digərini tamamlamaqla yerinə yetirilir. Bu proseslər ağlaşıgmaz dərəcədə sürətlə gedir. 1 saniyədə hüceyrədə milyonlarla parçalanma və sintez reaksiyaları gedir. Onların gedişni fermentlər sürətləndirilir.

Hüceyrə tərkibindəki elementləri miqdarına görə 3 grupa bölgülər: I qrupa 4 element-oksigen, hidrogen, azot, karbon aid edilir. Bu elementlər orqanogen elementlər adlanır və bütün hüceyrə tərkibinin 98%-ni təşkil edir. II qrupa-kalium, kalsium, maqnezium, natrium, fosfor, kükürd, dəmir, xlor daxildir. Bu elementlər hüceyrə tərkibinin cəmi 1,9%-ni təşkil edir. III qrupa bütün qalan elementlər daxildir ki, onlar da 0,01% təşkil edirlər.

Hüceyrədəki kimyəvi birləşmələrin miqdarı 2-ci cədvəldə verilmişdir.

Hüceyrədəki kimyəvi birləşmələrin miqdarı (yaş çəkisinə börvə faizlə)	
Su	75-85
Zülallar	10-20
Yağlar	1-5
Karbohidratlar	0,2-2,0
Nuklein turşuları	1-2
ATF və digər aşağı molekullu üzvi birləşmələr	0,1-0,5
Qeyri üzvi maddələr	1,0-1,5

Orqanizmin hüceyrələrindəki maddələr və onların həyat fəaliyyəti məhsullarında xüsusi karbonlu birləşmələr var ki, onlar ancaq üzvi aləmə-canlı orqanizmə xasdır. Bununla belə orqanizmdə elə maddələr də var ki, onlara qeyri-üzvi təbiətdə də rast gəlinir. Məsələn, su, bir çox duzların məhlulları və s.

Hüceyrələrdəki maddələr aşağıdakı kimi qruplaşdırılır:

1. Hüceyrənin qeyri-üzvi maddələri
2. Hüceyrənin üzvi maddələri

Qeyri-üzvi maddələrə su, mineral duzlar, üzvi maddələrə isə zülallar, yağlar, karbohidratlar, nuklein turşuları, ATF və s. daxildir.

## SU

Miqdarına və faizinə görə hüceyrədəki bütün maddələr içərisində ən çox rast gələni sudur. Hesablamalar göstərmışdır ki, hüceyrədə 1 molekul zülala 40.000-50.000 su molekulu düşür. Ümumiyyətlə, hüceyrə çəkisinin 2/3 hissəsini su təşkil edir. Suyun miqdarının hüceyrədə çox olması onun həyat fəaliyyəti proseslərinin normal getməsini təmin edən şərtlərdən biridir. Hüceyrədə suyun miqdarı nə qədər çox olarsa, maddələr mübadiləsi də o qədər şiddətli gedir. Odur ki, bütün hüceyrələrdə suyun miqdarı eyni olmur. İbtidai orqanizmlərdə hüceyrədəki suyun çox hissəsinin itməsi onlardada həyat fəaliyyətinin kəskin zəifləməsinə-anabioza səbəb olur. Belə hüceyrələrə su yenidən daxil olduqda onlar öz fəaliyyətini bərpa edir.

Suyun miqdarının azalmasına ali orqanizmlər daha həssasdır. İnsan və heyvanlar susuzluğa nisbətən acliğa daha düzümlü olurlar. Susuzluğa qarşı davamlılıq təkamül prosesində orqanizmlərin yaşama şəraitinə olan uyğunlaşmalardan biridir. Belə ki, orqanizmin çəkisinə bərabər miqdarda suyun orqanizmdə dəyişməsi orqanizmlərin uyğunlaşlığı xarici mühitdən asılıdır. Məsələn, amyoba - 7 gün, insan - 4 həftə, dəvə - 3 ay, tısbağa - 1 il, maldili - 29 il ərzində öz çəkisi miqdarda suyu dəyişdirir. Suyun molekuladxili quruluşunun öyrənilməsi göstərmişdir ki, su molekulunda hər iki hidrogen atomu oksigendən eyni məsafədə yerləşmişdir. Və hər bir hidrogen atomu oksigenlə güclü kovalent rabitə ilə birləşmişdir. Ümumiyyətlə su molekulu elektrik yükü cəhətdən neytral olmasına baxmayaraq, elektrik yükü molekul daxilində bərabər paylanmamışdır. Hidrogen atomu tərəfindən müsbət elektrik yükü, oksigen molekulu tərəfindən isə mənfi elektrik yükü çoxdur. Beleliklə su molekulu dipol xüsusiyyətlidir. Elə bu xüsusiyyətin nəticəsidir ki, elektrik yükü olan müxtəlif molekulları özünə çəkir, onlarla birləşir və hidratlar əmələ gətirərək həllədici rolunu oynayır. Su hüceyrə kütlesinin 75%-ni təşkil edir.

Sitoplazma tərkibindəki su sərbəst və birləşmiş halda olur. Sərbəst su mineral duzlar, amin turşuları, karbohidratlar, zülallar və digər maddələr üçün həllədici olub, dispersiya rolunu oynayır və fermantativ reaksiyaların çoxunda iştirak edir. İnsan və

heyvanların daxili mühitinin (qan plazması, limfa, toxuma mayesi) tərkibinə daxil olan sərbəst suyun sayəsində hüceyrələrə qidalı maddələr çatdırılır və parçalanma məhsulları hüceyrədən kənar edilir. Sərbəst su hüceyrədə azaldıqda maddələr mübadiləsi zəifləyir, hüceyrənin fiziki xüsusiyyətlərində dəyişiklik yaranır, hüceyrə kiçilir, elastiklik azalır və s. lakin hüceyrə ölmür, onda həyat prosesləri davam edir.

Birləşmiş su hidrotlaşmış və immobil şəkildə olur. Hidrotasion su zülal molekülləri ilə, kationlar və anionlarla birləşmiş halda olur. Zülal moleküllərinəndəki birləşmə halında olan su hidrogen rəbitələrinin köməyi ilə saxlanır. Bundan başqa hidrotasion su kalloid hissəciklərinin solvat qılaflını əmələ gətirən dipolun tərkibinə daxil olur. Suyun bu forması hüceyrə daxili suyun təqribən 15 fazını təşkil edir. Onun itgisi hüceyrədə dönməyən proseslərə gətirib çıxara bilər. Buna görə də həmin suyu həyat üçün zəruri su adlandırırlar. Immobil su hüceyrədə daxili suyun təqribən 30 faizini təşkil edir və zülal mitselləri, membranlar, liflər və s. arasında olur. Hüceyrəni zədələdikdə, kəsdikdə immobil su kənara axmir. Hidrotasiyalı sudan fərqli olaraq immobil su, suda həll olan maddələr üçün həllədicidir. O, 0° C-də donur.

Hüceyrədə birləşmiş suyun hətta azacıq hissəsi çıxarıldıqda biopolimerlərin quruluşu pozulur və hüceyrənin məhvinə səbəb olur.

## QEYRİ-ÜZVI MADDƏLƏR

Hüceyrə tərkibinə daxil olan elementlərdən hidrogen, oksigen, azot və karbon üzvi maddələrin-zülalların, yağların, karbohidratların, nuklein turşularının və s. tərkibinə daxil olurlar. Digər qeyri üzvi elementlərdən kükürd bir çox zülalların tərkibinə daxil olur, fosfor-nuklein turşularının, ATP-in əsas tərkib hissəsini təşkil edir.

**Maqnezium-xlorofillin, dəmir-hemoqlobinin, mis** bir çox oksidləşdirici fermentlərin, **yod-tiroksinin** (qalxanvari vəzin hormonu), **kobalt - B<sub>12</sub>** - vitaminin və s. tərkibinə daxil olur.

Hüceyrədəki digər elementlər qeyri-üzvi duzların, bəzi üzvi maddələrin tərkibinə daxil olurlar. Hüceyrədə ən geniş yayılmış kation K<sup>+</sup>, Na<sup>+</sup>, Ca<sup>++</sup>, Mg<sup>++</sup>, anionlar isə HPO<sub>4</sub><sup>2-</sup>, H<sub>2</sub>PO<sub>4</sub><sup>-</sup>, Cl<sup>-</sup>, HCO<sub>3</sub><sup>-</sup>-dir.

Hüceyrədə və hüceyrənin xarici mühitində kation və anionların miqdarı adətən bir-birindən fərqlidir. Belə ki, K<sup>+</sup>-un miqdarı hüceyrədə çox Na<sup>+</sup> isə az olur. Əksinə hüceyrəni əhatə edən mühitdə (qanda, dəniz suyunda) K<sup>+</sup> az, Na<sup>+</sup> çox olur.

Əzələ hüceyrəsində K<sup>+</sup> qandakından 30 dəfə çox olur. Na<sup>+</sup> isə 10 dəfə xarici mühitdəkindən az olur. K<sup>+</sup> və Na<sup>+</sup> ionlarının qatılığındakı fərq hüceyrə yaşadığı müddətdə həmişə saxlanır. Hüceyrə ölümdən sonra K<sup>+</sup> və Na<sup>+</sup>-un hüceyrədə və interstitial mühitdəki qatılığı bərabərləşir. Odur ki, hüceyrədə və xarici mühitdə qeyri-üzvi ionların miqdalarının hüceyrənin normal həyat fəaliyyəti üçün böyük əhəmiyyəti vardır.

Hüceyrələrdə mineral duzlar adətən suda həll olmuş və ziyyətdə mövcud olurlar. Lakin bəzi hüceyrələrdə duzlar həll olmayan birləşmələr şəklində də mövcud olurlar. Məsələn, sümük toxumasının, ibizlərin çanağının möhkəmliyinin səbəbi onların tərkibində həll olmayan kalsium fosfat duzunun olmasıdır. Əgər insan və heyvanların qidasında bitkilərin tərkibində qeyd edilən elementlər (P, K, Na, Ca, Ci, Y, Co, Mn və s.) kifayət qədər olmasa sümük toxumasının yaranması prosesi pozular, nuklein turşuları, hemoqlobin, xlorofil, tiroksin və s. həyat üçün zəruri olan birləşmələrin sintezi pozular və nəticədə müxtəlif xəstəliklər baş verər, böyümə və inkişaf gecikər və s.

## HÜCEYRƏNİN ÜZVI TƏRKİBİ

**Zülallar.** Hüceyrə tərkibindəki suyu çıxardıqdan sonra onun quru qalığında miqdar və əhəmiyyətinə görə zülallar birinci yer tutur. Zülal hüceyrənin yaş çəkisinin 10-20 faizini, quru çəkisinin 50-80 faizini təşkil edir. Ele zülalların proteinlər (əsas, ilk) adlandırılmasında onların hüceyrə həyatında birinci dərəcəli əhəmiyyətə malik olmasına göstərir.

Zülallar digər kimyəvi birləşmələrdən bir sıra fərqli xüsusiyyətlərə malikdir. Her şeydən əvvəl onlar yüksək molekul çəkisinə malikdir. Məsələn, yumurta zülalı albuminin molekul çəkisi 36000, əzələ zülalı aktomiozin isə 1500000-dir. Üzvi maddələrdən spirt, sirkə turşusu və s. ilə müqayisədə zülallar nəhəng molekullardır. Onun qurulmasında minlərlə atomlar iştirak edir.

Cədvəl 3

Bəzi zülalların molekul çəkisi			
Sitoxrom C	13000	$\gamma$ globulin (insanda)	156000
Tripsin	24000	Katalaza	224000
Pepsin	38500	Kollagen	280000
Ovalbumin	43000	Tireglobin (donuzda)	650000
İnsulin	47800	Timonukleohiston	2150000
Hemoqlobin (insanda)	68000	Tütün mozaykası	40000000

Üzvi maddələr içərisində zülallar ən mürəkkəb maddələr-dəndir. Onun strukturunun öyrənilməsi müasir kimyanın ən böyük nailiyətlərindən hesab olunmalıdır. Zülallar polimer maddələr olub, nisbətən sadə monomerlərin çox dəfələrlə təkrar birləşməsindən təşəkkül etmişdir. İstər təbii, istərsə də süni polimerlərin əksəriyyəti eyni monomerlərin təkrarından sintez olunur. Zülal isə bu cür polimerlərdən fərqli olaraq, nisbətən oxşar olsa da bir-birindən fərqlənən amin turşuları monomerlərindən sintez olunur.

Zülalların tərkibinə daxil olan 20 amin turşusunu aşağıdakı kimi təsnif etmək olar:

1. Monoamin monokarbon turşuları:

Qlisin (qli)  
Alanin (ala)  
Valin (val)  
Leysin (ley)

*Ixlə Leysin (iley)*


2. Monoamin - dikarbon turşuları  
Qlütin (qlü)  
Asparaqin (ask)
3. Diamin - monokarbon turşuları  
Arqinin (arq)  
Lizin (liz)  
Oksilizin (oliz)
4. Hidroksilli amin turşuları  
Treonin (tre)  
Serin (ser)
5. Kükürdüli amin turşuları  
Sistin (sis)  
Metionin (met)
6. Aromatik amin turşuları  
Fenilalinin (fen)  
Tirozin (tir)
7. Heterotsiklik amin turşuları  
Triptofan (tri)  
Prolin (pro)  
Oksiprolin (opro)  
Histidin (his)

Əksər zülal molekullarının tərkibinə 20 amin turşusu daxil olur. Onlardan hər birində - NH<sub>2</sub> (amin qrupu) və - COOH (karboksil qrupu) olan atomların eyni qruplaşması iştirak edir. Amin turşularında bu qrupların olması amin turşularının bir çox xüsusiyyətlərini, o cümlədən amfoter xüsusiyyətini müəyyənləşdirir (amin qrupu-qələvi, karboksil qrupu-turş xüsusiyyətinə malikdir).

Amin turşularının bir-birinə oxşarlığı onların hamısında amin və karboksil qrupunun olması ilə bitir. Qalan xüsusiyyətlərinə görə 20 amin turşusu bir-birindən kəskin surətdə fərqlənir. Amin turşusu molekulunun karboksil və amin qrupundan kənarda olan hissəsi yan radikal və ya yan qrup adlanır. Amin turşularının yan radikalları çox müxtəlifdir. Burada açıq SH zənciri (leytsin, valin, alanin), benzol həlqələri (fenilalanin, tirozin), heterotsiklik rəabitələr (histidin, triptofan), kükürdüli zəncirlər (sistein, meteonin) və s. rast gəlinir.

Zülal molekulu yaranarken amin turşuları onlar üçün ümmümi olan radikallarla birləşir. Belə ki, bir amin turşusunun amin qrupu, digər amin turşusunun karboksil qrupu ilə birləşərək bir molekula ayrıılır. Azad olmuş valentlər hesabına amin turşularının qalıqları birləşir. Birləşən amin turşuları arasında peptid rabitələri -NH-CO-yaranır, nəticədə əmələ gələn birləşmə peptid adlanır. İki amin turşusundan dipeptid, üç amin turşusundan tripeptid əmələ gəlir. Beləliklə, çoxlu amin turşuları birləşərək polipeptid və ya polimer əmələ getirirlər (şəkil 7).

Zülal molekulunun spesifikliyi onu əmələ getirən amin turşularının məqdarından, hansı ardıcılıqla birləşməsindən asildir. Belə ki, ayrı-ayrı zülal molekülləri öz aralarında həm amin turşularının tərkibinə görə, həm amin turşuları halqalarının sayına görə, həm də onların zəncirdəki düzülüş qaydasına görə fərqlənirlər. Əgər hər bir amin turşusunu hərflə işarə etsək, 20 hərfdən ibarət ərifba alınar. İndi 100, 200, 300 bu cür hərfdən ibarət «cümələ» düzəltsek, hər bir belə «cümələ» bir zülal molekuluna uyğun olar. Cüməldə bir və ya bir neçə hərfin yeri dəyişəndə cümlənin mənası dəyişdiyi kimi, zülal molekulunda da amin turşularının yerinin və məqdarının dəyişməsi zülal molekulunun spesifikliyinin dəyişilməsinə səbəb olur. Hesablamalar göstərmişdir ki, 20 amin turşusunun iştirakı ilə əmələ gələn zülalların hərəsinin 1:00 amin turşusu qalığından yarandığını təsəvvür etsək, müxtəlif zülal izomerlərinin sayı  $10^{130}$ -a bərabər olar.



Şəkil 7. Polipeptid zəncirində amin turşularının birləşməsi

Zülal strukturunu müəyyənləşdirmək üçün birinci növbədə onun hansı amin turşularından qurulduğunu bilmək lazımdır. Müasir laboratoriyalarda bu iş demək olar ki, avtomatlaşdırılmışdır. Məlum olmuşdur ki, bir çox zülalların tərkibinə 20 amin turşusunun hamısı, bəzi zülallarda 18, 19, 17 və s. amin turşusu iştirak edir. Məsələn, kozein (südün züləli), aktomiozin (əzələ züləli), albumin (yumurta züləli) tərkibində amin turşularının bütün kompleksi (20) iştirak edir. Ribonukleazada - 19, insulinde - 18, salmində - 7 amin turşusu iştirak edir. Hazırda əksər zülallar üçün amin turşusu tərkibi müəyyən edilmişdir. Lakin 12 zülaldə (insulin, lizosim, ribonukleaza və s.) amin turşuları tərkibi müəyyənləşməklə yanaşı, onların hansı ardıcılıqla zülal molekulunda yerləşməsi də müəyyənləşmişdir. Məsələn, lizoşim züləli molekulu 129 amin turşusu qalığından əmələ gəlmışdır. 20 amin turşusundan burada təkcə qlütamin iştirak etmir. Hər bir amin turşusu ölçüsünün 3 Å olmasını nəzərə alsaq aydın olar ki, bir neçə yüz amin turşusu halqasından ibarət olan zülal makromolekulu uzun bir zəncirdən ibarət olmalı idi. Həqiqətdə isə bu zülal molekulu globulalar (küreçiklər) şəkilində olur. Deməli, nativ zülalda (təbii) polipeptid zəncir müəyyən bir qaydada burulmuşdur. Tədqiqitçilər göstərir ki, polipeptid zəncirin burulmasında heç bir xoş, təsadüflik yoxdur. Hər bir zülalın müəyyən, həmişə sabit düzülmə xarakteri vardır. Zülal molekulunun mürəkkəb strukturunda bir neçə quruluş səviyyəsi ayırdılardır.

Zülalın quruluş səviyyəsinin ilk dəfə Lindenştrem-Lanq rentgen-struktur analiz üsulundan istifadə edərək müəyyənləşdirmiştir. Zülalın **ıkinin quruluş** səviyyəsi polipeptid zəncirin özüdür. Yəni öz aralarında polipeptid rabitə ilə birləşmiş amin turşuları zənciridir. Buradakı bütün rabitələr çox möhkəm kovalent rabitələrdir. Quruluşun nisbətən yüksək səviyyəsi **ikinci quruluş** səviyyəsi adlanır. Burada zülal spiral halında burulur. Spiralın burumlari sıx yerləşir və qonşu burumlardakı atomlar və amin turşuları radikalları arasında cazibə qüvvəsi yaranır. O cümlədən qonşu burumlarda yerləşmiş peptid rabitələri arasında hidrogen rabitələri yaranır (NH və CO qrupları arasında). Hidrogen rabitələri kovalent rabitələrdən xeyli zəifdir. Lakin

təkrarlarla birləşdikdə möhkəm zəncir yaradır. Zülalın ikinci strukturunu sonra hər bir zülal üçün sərf özünə məxsus, lakin qəribə bir şəkildə yığılır. Bunun nəticəsində zülal molekulunda mürəkkəb bir konfiqurasiya alınır ki, bu da zülalın üçüncü quruluş səviyyəsidir.

Zülal molekulunun **üçüncü quruluşunu** möhkəmləndirən rabitələr hidrojen rabitələrindən də zəifdir. Onlar vandervals və hidrofob rabitələridir. Daha doğrusu polyar olmayan molekullar və ya polyar olmayan radikallar arasında ilişmə baş verir. Yuxarıdakı göstərdiyimiz kimi su mühitində polipeptid zəncirin hidrofob radikallarında ilişmə qüvvələri əmələ gəlir. Zülalın yan qrupları içərisində xeyli hidrofob radikallar mövcuddur (leysin, valin, fenilalinin və s. amin turşuları qalığı). Bu cür qruplar bir-birini cəzb edir, birləşir və zülal strukturunun sabitliyini təmin edir. Zülalın üçüncü quruluşunun saxlanmasında hidrofob rabitələrdən başqa kovalent, -S-S- (es-es) rabitələrinin də böyük rolu vardır. Bu rabitələr polipeptid zəncirinin uzaq sahələri arasında baş verir. Qeyd etmək lazımdır ki, zülalın üçüncü quruluş səviyyəsi heç də onun axırıncı struktur səviyyəsi deyil. Hazırda bəzi zülallar üçün onun dördüncü quruluş səviyyəsi də müəyyən edilmişdir. Zülalın **dördüncü struktur** səviyyəsində zülal molekuluna ya elə həmin zülalın digər makromolekulu və ya zülal təbiəti olmayan digər maddə birləşir. Məsələn, məlum olmuşdur ki, hemoglobin zülali eritrosit daxilində 4 molekula hemoqlobinin və dəmir atomunun aqreqat halında birləşməsindən əmələ gəlir. Özü də 4 molekul hemoglobin sərf özünə məxsus tərzdə burularaq ona xas olan vəzifəni-oksigen daşıma vəzifəsini yerinə yetirir. Belə quruluş zülalın dördüncü quruluş səviyyəsi adlanır. Zülallarla nuklein tırşuları kompleksi, mioqlobin və s. dördüncü quruluş səviyyəli zülallardır.


Məlum olmuşdur ki, zülalın quruluş səviyyəsi nə qədər yüksək olsa onu saxlayan rabitələr o qədər zəif olur. Odur ki, müxtəlif fiziki və kimyəvi amillərin (yüksək temperatur, kimyəvi maddələr, şüa enerjisi və s.) təsiri nəticəsində zəif rabitələr qırılır, zülalın quruluşu deformasiya edir, parçalanır və onun xassələri dəyişir. Zülalın nativ strukturun pozulması denaturasiya adlanır. Zülalların denaturallaşması çox asan başa gəlir. Məsələn, yumurta zülalı  $60^{\circ}$ - $70^{\circ}$  C-də, əzələ zülalı aktomiozin əzələdən

ayrıldıqdan sonra  $30^{\circ}$  C-da denaturasiyaya uğrayır. Bəzi zülallar mexaniki təsirdən denaturlaşır. Bu cəhətdən hörümçəklərdə hörümçək torunu yaradan sapın əmələ gəlməsi çox maraqlıdır. Hörümçəyin xüsusi vəzilərində zülal təbiəti maddə sintez olunur. Həmin zülali hörümçək hər hansı dayağ, substrata birləşdirir və onu azacıq dartır. Bu azacıq dərtılma hərəkətində həll olmuş zülal həll olmayan son vəziyyətinə keçir. Zülalın bu cür dəyişməsi mexaniki təsirdən onun quruluşunda əmələ gələn çox dərin dəyişikliklərin nəticəsidir. Bir çox hüceyrə daxili zülalların konfiqurasiyasında baş verən dəyişikliklər hüceyrədə hormonların, maddələr mübadiləsinin digər məhsullarının təsiri aliında baş verir və hüceyrənin bir sıra fizioloji proseslərinin fermentativ fəallığının, əzələ hərəkətinin, sinir fəaliyyətinin və s. yerinə yetirilməsində böyük rol oyanayır.

Canlı hüceyrədə zülalın denarturasiyası dənən prosesdir. Lakin denaturasiyanın dənən olması, ona təsir edən amilin gücündən də asılıdır. Məsələn, temperatur, rəsasiya təsirində yaranan denaturasiyanın dənər olması çətindir. Belə ki, bu zaman açılmış zülal makromolekulu daxilində əvvəl gizli qalan bir sıra kimyəvi qruplar aşkarla çıxır, onlar arasında reaksiyalar gedir ki, bunlar da sonradan zülalın əvvəlki vəziyyətinə qayıtmışına mane olurlar.

**Zülalların hüceyrədə rolü.** Zülalların hüceyrədə çoxcəhətli və çox böyük rolü vardır. Birinci növbədə onların biokatalizator rolini qeyd etmək lazımdır. Belə ki, hüceyrədə geden əksər kimyəvi reaksiyaların sürəti çox zəifdir (ion reaksiyalarından başqa). Reaksiyaların sürəti reaksiyaya girən maddənin təbiətindən və onun miqdardından asılıdır (kütlələrin təsiri qanunu). Hüceyrədə isə maddələrin miqdarı məlum olduğu kimi çox azdır. Əgər hüceyrədə reaksiyaların sürəti kütlələrin təsir qanununa tabe olsa idi, onda hüceyrədəki reaksiyalar sonsuz dərəcədə yavaş getməli idi. Onda isə hüceyrə özünə xas vəzifələri yerinə yetirə bilməzdi. Lakin bu belə olmur, ona görə ki, hüceyrədəki zülal-fermentlər (enzimlər) reaksiyaların sürətini ağlaşımaz dərəcədə sürətləndirir. Sadə bir misal: hidrojen peroksidin su və oksigenə parçalanması reaksiyasını  $2\text{H}_2\text{O}_2=2\text{H}_2\text{O}+\text{O}_2$  katalaza fermenti  $10^{11}$  dəfə sürətləndirir. Eləcədə demək olar ki, hüceyrədə hər bir reaksiya öz fermenti vasitəsilə kataliz olunur. Əgər nəzərəalsaq ki, hər bir hüceyrənin özünə xas biokimyəvi reaksiyaları məcmuu

var (sinir hüceyrəsi üçün bir cür, qara ciyər hüceyrəsi üçün başqa cür, yağ toxuması hüceyrələri üçün ona xas) onda hüceyrənin bütün həyat fəaliyyəti proseslərinin həmin hüceyrədəki ferment dəsti ilə sıx əlaqəsi olmasını görmək çətinlik törətməz. Kimyəvi cəhətdən fermentlər ferment təbiəti olmayan zülallardan heç nə ilə ferqlənmirlər. Bəs nə üçün müəyyən zülallar ferment xüsusiyyəti daşıyır, digərləri isə bu xüsusiyyəti daşımır sualının cavabı hələ məlum deyil.



Şəkil 8. Fermentin fəal mərkəzi.  
1- substrat, 2- fermentin səthi.

Bir sıra maddələri parçalayan fermentlərin molekul çəkisi parçaladığı maddə molekulundan və onun çəkisindən xeyli iri olur. Məsələn, Ureaza fermentinin molekul çəkisi 60000, onun parçaladığı sidik cövhərinin molekul çəkisi isə 1000 dəfə ondan azdır. Katalaza fermentinin molekul çəkisi 100.000, onun parçaladığı hidrogen peroksidinin molekula çəkisi isə 34-dür. Fermentin və onun parçaladığı maddənin ölçüsünün bu cür nisbəti belə bir fikir irəli sürməyə səbəb olur ki, ferment öz molekulunun bütün səthi ilə deyil, hər hansı kiçik bir hissəsi ilə parçalanmadada iştirak edir. Fermentin həmin sahəsinə fermentin fəal mərkəzi deyilir (şəkil 8). Zülalın funksiyalarından biri onun siqnal funksiyasıdır. Tədqiqatlar göstərmişdir ki, xarici mühit amilləri-temperatur, işıq, şua, mexaniki və s. zülalların strukturu və xassələrində dönen dəyişkənliliklər yaradırlar. Bu dəyişkənliliklər müvafiq olaraq hüceyrədə hüceyrədaxili kimyəvi reaksiyalar işə düşür və onlar xarici və daxili amillərin reaksiyalarına qarşı cavab reaksiyası verirlər. Beləliklə, zülallar hüceyrədə bu cür xarici və daxili mühitdən gələn siqnalları qəbul edərək ona cavab göndərirlər.

Zülalların daha bir funksiyası nəqliyyat funksiyasıdır. Qan zülalı hemoglobin oksigeni özünə birləşdirir və onu bütün toxumalara daşıyır. Zərdab zülalı albumin lipoidləri özünə birləşdirir və daşıyır.

Orqanizmə yad maddə və ya hüceyrə daxil olduqda onda antitel (əks cisim) adlanan zülal sintez edilir. Bunlar yad maddəni zərərsizləşdirir. Bu halda zülallar müdafiə funksiyasını yerinə yetirmiş olurlar. Zülalların enerji mənbəyi kimi də böyük rolu var. 1 qr. zülal parçalananda 17,6 kc/4,2 kkal/ enerji ayrılır. Bu enerji hüceyrədə ATP (adeninizin trifosfor turşusunun) sintezində istifadə edilir. Sonradan isə hüceyrənin həyat fəaliyyəti proseslərinin yerinə yetirilməsində istifadə olunur.

Zülalların funksiyalarından biri də onun hərəkət funksiyasıdır. Hüceyrələrin və orqanizmlərin bütün hərəkət növləri-ali heyvanlarda əzələlərin hərəkəti, ibtidailərde kirpik və qamçıların hərəkəti, bitkilərin hərəkət reaksiyaları (küsdüm otunda, şəh bitkisində) onlardakı zülal molekulları ilə əlaqədardır. Bu zülallar ATP-lə temasda olduqda onu parçalayır, özləri isə qısalırlar.

ATF-nin parçalanmasından alınan enerji mexaniki enerjiyə çevrilir və hərəkət baş verir.

Nəhayət zülalların əsas funksiyalarından biri də onların inşaat funksiyalarıdır. Belə ki, hüceyrə və onun quruluş vahidlərinin qurulmasında zülal molekulunun çox böyük rolü var. Hüceyrə membranı, hüceyrədaxili mebranlar, orqanoidlər, xromosomlar və s. tərkibində zülal var. Gözün buyınız qışası, qan damarları, qanın fibrinogeni, saçlar və s. zülal təbietlidir.

## KARBOHİDRATLAR

Karbohidratlar karbon, hidrogen və oksigen saxlayan maddələr olub, bitki və heyvan hüceyrələri üçün enerji mənbəyidirlər. Bir çox bitkilərdə onlar hüceyrə qılafinin əsas komponenti olub, bütün hüceyrə üçün qoruyucu funksiya ifa edirlər. Bitkilər günəş enerjisindən, havanın karbon qazından istifadə edərək xlorofilin iştirakı ilə çox müxtəlif karbohidratlar sintez edirlər. Heyvan hüceyrələrində karbohidratların müxtəlifliyi bitkilərə nisbətən az olur. Heyvanlarda rast gələn əsas karbohidratlar qlükoza, qalaktoza, qlikogen, amin şekerləri və onların polimerləridir.

Bioji əhəmiyyətə malik olan karbohidratlar 3 qrupa bölünür: monosaxaridlər, disaxaridlər və polisaxaridlər. Mono və disaxaridlər adətən şekerlər adlanır və suda asan həll olurlar, kristal əmələ getirə bilirlər və dializ edici membrandan asanlıqla keçə bilirlər. Polisaxaridlər kristal əmələ getirmir və dializ edici membrandan keçmirlər.

**Monosaxaridlər** - sadə şekerlər olub, empirik dəsturu  $C_n(H_2O)_n$ -dir. onların tərkibindəki karbon atomlarının miqdardından asılı olaraq, triozalar, pentozalar, heksozalar və heptozalar ayırd edilir. Pentoza riboza və dezoksiriboza nuklein turşuları molekulları tərkibinə daxil olur. Pentoza ribolaza fotosintezdə böyük rol oynayır. Heksoza-qlükoza hüceyrə üçün ilkin enerji rolunu oynayır. Digər heksozaların da özünə məxsus rolu vardır. Məsələn, qalaktoza disaxarid laktoranın tərkibinə daxil olur, fruktoza saxarozanın əsas tərkib hissəsini təşkil edir və s.

**Disaxaridlər** - iki monosaxaridin bir molekul su itirməklə kondensasiyasından əmələ gəlir. Empirik dəsturu  $C_{12}H_{22}O_{11}$ -dir. Bunlardan bitkilərdə ən çox yayılanları saxaroza və maltoza, heyvanlarda laktozadır. Saxaroza (qamış şekerli və ya çugundur şekerli) bir molekula qlükoza və bir molekula fruktozadan təşkil olunmuşdur. Laktosa (süd şekerli) qlükoza və qalaktozadan ibarətdir. Maltoza isə iki molekül qlükozadan əmələ gəlir.

**Polisaxaridlər** - çox böyük miqdardır monosaxaridlərin (heksozaların) kondensasiyası nəticəsində müvafiq miqdardır su itirməklə əmələ gəlir. Onların empirik dəsturu ( $C_6H_{10}O_5$ ) n-dir. Hidroliz zamanı onlardan sadə şekerlər əmələ gəlir. Ən çox bioloji əhəmiyyət kəsb edən polisaxarid nişasta, qlikogen və sellüozadır. Nişasta və qlikogen bitki və heyvan hüceyrələrində ehtiyat qida maddəsi rolunu oynayırlar. Sellüloza isə hüceyrə qılafinin tərkibinə daxil olur.

Nişasta molekulası 2 uzun polimerdən: amilaza-xətti polimer, amilopektin-şaxəli polimerdən təşkil olunmuşdur. Hər iki polimer D qlükozadan əmələ gəlmüşdür. Amilopektin 200-500 elementar vahiddən əmələ gələn üzün zəncirdir. Qlikogen heyvan hüceyrəsində rast gəlir, monomeri qlükoza olub, orqanizmdə enerji mənbəyidir. Demək olar ki, bütün hüceyrə və toxumalarda olur. Lakin ən çox qara ciyər hüceyrəsində və əzələ liflərində olur.

## QARIŞIQ POLİSAXARİDLƏR

Heksoz monomerlərdən əmələ gələn polisaxaridlərdən başqa bir sıra daha mürəkkəb polisaxaridlər var ki, onların molekulunda amin azotu (qlükozamin), asetil turşusu qalığı (asetilqlükozamin) və s. olur. Daha mürəkkəb polisaxaridlər var ki, onların tərkibinə fosfor və sulfat turşusu qalığı da birləşmiş olur. Bütün bu polimerlər canının molekulyar təşkilində əsas rol oynayırlar. Onlar ya sərbəst halda, ya da zülallarla birləşmiş halda hüceyrədə iştirak edirlər. Onlardan ən başlıcaları aşağıdakılardır:

**Neytral polisaxaridlər** - tərkibində təkcə asetilqlükozamin saxlayırlar. Bunların ən əsas nümayəndəsi-xitindir. Xitin həşəratların və xərçəngkimilərin dayaq maddəsini təşkil edir.

Neytral polisaxaridlər-tərkibində qalaktoza və ramnoza olan daha mürəkkəb polisaxarid olub, bakteriyaların qılfı tərkibinə, eləcədə qanın spesifik antigenləri tərkibinə daxil olur.

**Turş polisaxaridlər** - tərkibində sulfat turşusu və digər turşu qalıqları olan polisaxaridlərdir. Tərkibində turşu qalığı olduğundan bu polisaxaridlər qüvvətli bazofil xüsusiyyətinə malikdirlər (qələvi rəngləyicilərlə rənglənirler). Bu qrupa heparin (antikoaqülə edici maddə), asetilqalaktozamin, qlükuron turşusu saxlayan xondroitin sulfat, hialurin turşusu və s. daxildir.

**Mukoproteidlər** (mukoidlər) - və qlikoprototedlər asetil qlükozaminlərin və digər karbohidratların zülallarla kompleksindən yaranır. Ovalbumin və zərdab albumini də mukoproteidlərə aiddir. Mürəkkəb polisaxaridlərdən sitoloji cəhətdən ən əhəmiyyətli turş polisaxaridlərdir ki, onlardan hialuron, xondriatin sulfat və mukotinsulfat turşusu birləşdirici toxumanın tərkibində tapılmış və çox güman ki, müdafiə funksiyasını ifa edirlər. Hialuron turşusu həmçinin sinovial məhlulda, şüşəvari cisimdə və hüceyrələri birləşdirən hüceyrə arası sementləşdirici maddədə tapılmışdır ki, o hialuronidaz fermenti ilə asanlıqla hidroliz olunur. Digər polisaxaridlər kimi, hilaluron turşusu da hətta aşağı temperaturda gel əmələ gətirə bilir.

## YAĞLAR

**Yağlar** (lipidlər)- bu qrup birləşmələr onunla səciyyələnir ki, onlar suda həll olmur, lakin benzol, petroleyn efiri, xloroformda isə yaxşı həll olurlar. Yağların və onlara yaxın olan birləşmələrin bu xüsusiyyəti onunla uzah olunur ki, onların moleküllərində uzun alifatik -CH zənciri və ya benzol həlqələri yəni polyar və hidrofob qrupları iştirak edir. Lipidlər öz növbəsində bir necə qrupa bölünür: sadə lipidlər, steroidlər, mürəkkəb lipidlər.

**Sadə lipidlər** - yağ turşularının spirtli efirləri olub, nümayəndəsi təbii piy və mumdur. Təbii piy (qliseridlər) çox vaxt triqliseridlər adlanır. Onlar yağ turşuları və qliserinin 3 atomlu efirləridir. Onları bəzən öz növbəsində piy və yaqlara ayırlar. 20°C-də duru olanlara yağlar, bərk olanlara piylər

deyilir. Adı piylərə mal piyi, donuz piyi, insan piyini, kakao yağını, yaqlara-balıq yağı, gənəgerçək yağı, günəbaxan yağı və s. göstərmək olar.

Mumun isə ərimə dərəcəsi təbii yaqlara nisbətən daha yüksəkdir, mum yağı turşularının və qliserindən başqa bütün spirtlərin efirləridir. Məsələn, ari mumu.

**Steroidlər** - Bu lipidlərin tərkibində tsiklopentanperhidrofenantren nüvəsi olur. Onlar alifatik həlqəvi struktura olub, bir və ya bir neçə doymamış ikiqit rabitəsi və müxtəlif yan zəncirə malik olur. Orqanizm üçün xüsusi əhəmiyyəti olan bir sıra maddələr steroid təbiətlidir. Məsələn, cinsi və adrenokortikotrop hormonlar, D vitamini, öd turşularını steroidlərə misal göstərmək olar. Tərkibində OH qrupu saxlayan steroidlərə sterinler deyilir. Onlardan ən geniş yayılanı xolestrindir. Xolestrin-xolestrin-palmitat şəklində lanolin tərkibinə (yunun piyi) daxil olur, həmçinin beyində, öddə, böyrəküstü vəzində də tapılmışdır.

**Mürəkkəb lipidlər** - hidroliz olunduqda spirt və efirlərdən başqa digər birləşmələr də ayrıılır. Sterinlərlə birləşdə mürəkkəb lipidlər lipoidlər adlanır. Lipoidlər əsasən hüceyrə komponentlərinin, xüsusilə hüceyrə membrani tərkibinə daxil olurlar. Hüceyrədə ən çox rast gələn lipoldərə fosfatidləri, qlikolipidləri, korotinoidləri və s. göstərmək olar.

**Fosfatidlər** (fosfolipidlər) - fosfor turşularının diefirləri olub, qliserin, sfinqozin, xolin, etanol amin, serin, inozitlə birləşmələr əmələ gətirə bilir. Bu qrupa leshitnlər, kefalinlər, inozitidlər, plazmologenlər (asetilfosfatidlər) daxildir.

Qlikolipid və sfinqolipidlər onunla səciyyələnir ki, onların tərkibində qliserin amin spirti sfinqozinlə əvəz edilmişdir. Bu qrupa sinirlərin mielin qılfı tərkibində olan sfinqomielin, tərkibində qalaktoza və ramnoza olan serobrozidlər, sulfat turşusu olan sulfatidlər və qanqliozidlər aiddir. Qanqliozidlər hüceyrə membranasında iştirak etməsinə görə daha çox əhəmiyyət kəsb edir. Güman edilir ki, onlar viruslarda reseptor rolini oynayır və eyni zamanda ionların membrandan keçməsində iştirak edirlər.

**Karotinoidlər** - heyvan və bitki piqmentləri olub ( $C_{40}H_{56}$ ) iki alifatik həlqəyə malik zəncirdən ibarətdir. Yer kökünə karotinlər narincı rəng verir. Heyvan orqanizmində karotinlər çox vaxt dəridə toplanır və ona tünd rəng verir. Karotinlər bitkilər alə-

mində daha geniş yayılmışdır.  $\alpha$ ,  $\beta$ -karotin formunda rast gəlinir. Həmin karotinlərdən  $\beta$ -karotindən A vitamini sintez edirlər. A vitaminindən retinol təkcə onunla fərqli olur ki, retinendə A vitaminində olan spirogrupu aldehidlə əvəz olunmuşdur. Retinen zülal kompanenti birlikdə görməsənə purpurunu əmələ gətirir (tor qışada).

Karotindələrə xas digər pigmentlək opindir. Likopidopin yetişmiş pomidora qırmızı rəng verir. Karotinoidlərə kimyevi cəhətdən qohum olan pigmentlərdən bin kromofillərdir. Nüümümayəndəsi lyutein-xloroplastlarda olur, lakin xlorofil çox güclü pigment olduğundan onun görünüşünə mane olur. Payızda bədə havaların soyuması ilə əlaqədar olaraq xlorofil parçalanıb, azaldıqda lyutein biruzə çıxır.

Karotinoid və porfirinlərdən (xlorofil, hemoqlobin) başqa, bioloji cəhətdən qiymətli pigmentlərdən flavinləri iki göstərmək olar. Onlar sarı rəng verir və sərimli-yaşıl flüorescensiyaya malikdirlər. Flavinlərə südün tərkibindəki laktotflavon və riboflavin (vitamin B<sub>2</sub>) aiddir. Onlar flavoproteidlərlər şəklində suksinatdehidrogenaza, alkoholdehidrogenaza, kuantino-omoksidaza və amin turşularının oksidazalarını qida əhəmiyyətli fe əti fermentlərin tərkibinə daxil olurlar.


Digər yağı bənzər maddələr karnozianınlər, bəzi işəzi melaninə bənzər fenol polimerləri aiddirlər. Onların da nüümümayəndələri tokoferol (vitamin E), filloinoxantin, vitamin K, ubiqüinon (koferment Q) və s.-dir. Bioloji cəhətdən lipidlərin hüceyrədə rolu çox müxtəlidir: qliseridlər enerji məbəyidirlər, suiçinatində, balinalarda dəri altı piy həmçinin suyuqdan qorunmaq rolunu oyanayırlar. Fosfolipidlər və serebrozidlər asasən sinir toxumlarında rast gəlinir və mielin qılafları tərkibinə daxil olurlar. Steroidlər və turşuları zulalların emülgatoru rolunu oynayır, xır, xolestrin epidermis və saçların mexaniki fəaliyətini, steroid Hormonlar maddələr mübadiləsi və çoxalmaq tənzim edir. Lipoprotidlər hüceyrə membranında, nüvədə, qida xüsusi vəzifələtlərlər yerinə yetirirlər.

## NUKLEİN TURŞULARI

Hüceyrənin kimyevi tərkibi içərisində birinci dərəcəli bioloji əhəmiyyət kəsb edən maddə nuklein turşularıdır. İlk dəfə nuklein turşuları 1869-ci ildə Mişer tərəfindən kəşf edilmişdir. Lakin o vaxt Mişerə məlum olan təkcə o idi ki, bu maddə turşu xüsusiyyətinə malikdir. Belə ki, o qələvi rəngləyicilərlə rənglənir. Bu turşunu Mişer nüvədə kəşf etdiyindən (nukleus-latinca nüvə deməkdir) ona nuklein turşusu adı verdi.

Hazırda 2 cür nuklein turşusu məlumdur: dezoksiribonuklein (DNT) turşusu və ribonuklein turşusu (RNT). Hər bir nuklein turşusu polinukleotiddir.

İlk dəfə 1953-cü ildə Uotson və Krik DNT molekulu quruluşunun modelini vermişlər. Onlar müəyyən etmişlər ki, DNT bir-birinə sarılıb spiral əmələ gətirən iki polinukleotid zəncirindən ibarətdir (şəkil 9) DNT-nin tərkibi dezoksiriboza şəkəri, fosfor turşusu və nitrit əsaslarından ibarətdir. Nitrit əsasları 4 tipdir, iki purin əsası - adenin, quanin və pirimidin əsası-sitozin, timin, urasil.



Şəkil 9. DNT molekulunun quruluşu (a) və ikiləşməsi (b)

Bir-birinə spiral şəklində sarılmış polinukleotidlər zəncirindən ibarət olan DNT molekulunda fosfor-şəkər qalıqları iki zəncirin kənarında; purin və pirimidin əsasları isə ortalığa düşür (şəkil 9). Bu zaman həmisi adenin-timinlə, quanin isə sitozinlə qoşa vəziyyətdə hidrogen rabitəsi vasitəsilə birləşmiş olur. Heç vaxt normada adenin-quaninlə sitozin isə timinlə birləşə bilmez. A=T ikiqat hidrogen rabitəsi S=Q-lə üçqat hidrogen rabitəsi ilə birləşmiş olur. Beləliklə Q=S rabitəsi, A=T rabitəsinə nisbətən daha möhkəmdir. Beləliklə A=T, S=Q rabitəsində A=T-ni, Q=S-ni təmamlayır. Buna komplementarlıq prinsipi və ya tamamlama prinsipi deyilir.

DNT-nin tərkibindəki müxtəlif tipli nukleotidlər öz aralarında yalnız nitrit əsasının quruluşuna görə fərqlənir. Molekulun qalan hissəsi bütün nukleotidlərdə eynidir. Buna görə də nukleotidləri onlardakı nitrit əsaslarının adına görə adlandırırlar. Nukleotidlər DNT zəncirinə birləşən zaman aralarındaki ilişmələr, fosfat turşusu və dezoksriboza vasitəsilə olur.

Bir nukleotidin fosfat turşusundakı hidroksili və qonşu nukleotidin dezoksiribozasının hidroksili ilə birləşərək bir molekul su ayrılır və nukleotidlərin qalıqları möhkəm kovalent rabitə ilə birləşirlər. İki nukleotiddən-dinukleotid, üç nukleotiddən-trinukleotid, çox nukleotiddən-polinukleotid alınır. Beləliklə DNT-nin hər bir zənciri uzun bir polinukleotid zəncirdən ibarət olur. Hər bir DNT-də müəyyən, daimi və eyni ardıcılıqla düzülmüş nukleotidlər olur. DNT-nin qurulmasında cəmi 4 nukleotid iştirak etməsinə baxmayaraq, hər bir DNT zəncirində onların çox böyük miqdarda və müxtəlif ardıcılıqla olduğu üçün nə qədər çox sayıda DNT molekulası olduğunu təsəvvür etmək çətinlik törətmir. Nukleotidlərin miqdarına və molekul çəkisinə görə dezoksiribonuklein turşuları müxtəlif olur. Elə dezoksibonuklein turşusu var iki, orada cəmi 77 nukleotid olur, elələri də var ki, onlarda nukleotidlərin miqdarı 10 milyonlarla olur. Hesablanmışlar ki, bir nukleotidin molekul çəkisi orta hesabla 345-dir. Onda 30000 nukleotiddən ibarət olan DNT-nin molekul çəkisi 10 milyona bərabər olar. 50 mln. Mol çəkisinə malik olan DNT-yə də rast gəlinir. Bir spesifik zülal molekulunun ilkin strukturu haqqında informasiya verən DNT sahəsinə gen deyilir. DNT üzərində on minlərlə gen yerləşir. Odur ki, DNT molekul zülal molekulundan min və on

minlərlə dəfə böyükdür. Beləliklə DNT molekulu təbiətdə mövcud olan moleküllardan ən nəhəngidir və kimyəvi cəhətdən mövcud olan maddələrin hec birinə oxşamır.

Əvvəller belə güman edirlər ki, nuklein turşuları tərkibindəki 4 nukleotid bu turşuda ekvimolyar miqdarda iştirak edərək tetranukleotid struktur əmələ gətirir. Lakin sonrakı daha dəqiq tədqiqatlar göstərdi ki, purin və pirimidin əsaslarının nisbətləri müxtəlif DNT-lərdə müxtəlif olur. Məsələn, quşlarda vərəm törədən mikroblarda  $\frac{A+T}{Q+S} = 0,42$ -dir, insanda  $\frac{A+T}{Q+S} = 1,53$ -dir. Bu sa-

hədə aparılan tədqiqatlardan alınan ən qiymətli dəlillərdən biri DNT-də ( $A+Q$ ) purin əsaslarının cəminin ( $S+T$ ), pirimidin əsaslarının cəminə bərabər olmasının müəyyənləşməsidir. Molyar nisbətinə görə isə  $\frac{A}{T} = \frac{S}{Q} = 1$ . Həmçinin müəyyən DNT molekulunda  $A, T$  cütləri digərində  $S, Q$  cütləri üstünlük təşkil edə bilər.

**DNT-nin reduplikasiyası.** Hüceyrənin fərdi inkişafının müəyyən dövründə xüsusən hüceyrənin mitoz bölünməsində interfazanın S dövründə (fəsil IV) DNT molekulu ikiləşir. Bu zaman DNT molekulunun ikiqat zənciri bir ucundan dezoksibonuklaeaza (dezokspolimeraza) fermentinin iştirakı ilə açılmağa başlayır. DNT zənciri açıldıqda boş qalan hər bir zəncirə komplemenarlıq pirnsipinə tam uyğun olaraq xarici mühitdən müvafiq nukleotidlər birləşir və yeni zəncir yığılın. Belə ki, hər bir adenin qanşısında timin, quanin qarşısında sitozin yığılın. Nəticədə bir DNT molekulu əvəzinə tamamilə əvvəlki nukleotid tərkibinə malik iki molekul yaranır. DNT-nin yeni əmələ gəlmış hər bir molekulunda zəncirin biri əvvəlki molekulundan götürülür, digəri isə yenidən sintez olunur. DNT-nin sintezi fermentativ prosesdir. DNT ancaq nukleotidlərin yerləşməsi ardıcılığını verir, reduplikasiya prosesini isə zülal-ferment yerinə yetirir. Fərz edilir ki, ferment elə bil DNT-nin uzun molekul boyunca onun bir ucundan o birinə doğru sürüñür və özündən arxada iki eyni DNT molekulu qoyur. Hüceyrədə xromosomların ikiləşməsinin əsasında DNT-nin ikiləşməsi durur. İkiləşmiş xromosomlar qız hüceyrələrə düşməkə DNT üzərindəki irsi informasiyaları da qız hüceyrələrinə paylayırlar. Elə ona görə də DNT-yə hüceyrənin irsiyyət molekulu, irsiyyət daşıyıcısı deyilir.

DNT-hüceyrədə olan bütün kimyəvi birləşmələrdən bir də onunla fərqlənir ki, DNT-nin hüceyrədə miqdarı həmişə sabit qalır. Hüceyrədə olan molekullar içərisində DNT yeganə molekuldur ki, bütün fərdi inkişaf dövründə dəyişilmir (normada).

DNT replikasiyası DNT-nin Uotson Krik modelinə tam müvafiqdir və DNT-nin replikasiyasını bu modelə görə çox yaxşı izah etmək mümkündür. Yotson-Krik modelinin əhəmiyyəti ondan ibarətdir ki, bu modelə görə DNT-nin fiziki-kimyəvi və bioloji xüsusiyyətlərini, xüsusən hüceyrənin çoxalması mexanizmini izah etmək mümkün olmuşdur.

Uotson-Krik modelinin əsas xüsusiyyətləri aşağıdakılardır:

1. Hər DNT molekulu iki uzun antiparallel polinukleotid zəncirindən ibarət olub, mərkəzi ox ətrafında burulmuş ikiqat spiral əmələ gətirir.
2. Hər bir nukleotid spiralın oxuna perperenkulyar səthdə yerləşir.
3. Zəncirlərdən hər biri digərilə hidrogen rabitələri ilə birləşir.
4. Nukleotidlərin birləşməsi yüksək dərəcədə spesifikdir. Belə ki, nukleotidlərin karbohidrat komponentlərinin arasındaki məsafə  $11 \text{ \AA}$ -dir.
5. Zəncirlərdən birinin nukleotidlərinin ardıcılılığı digər zəncirin nukleotidlərinin ardıcılığını müəyyən edir.

1-ci zəncirdə T, Q, S, T, Q, T, Q, Q, T, A-dırı

2-ci zəncirdə A, S, Q, A, S, A, S, S, A, T-olmalıdır.

Uotson-Krik modeli DNT-nin digər xüsusiyyətlərini də müəyyənləşdirməyə imkan verir. Məsələn, DNT molekulunu qızdırmaq hidrogen rabitələrinin qırılmasına və zəncirlərin ayrılmamasına səbəb olur. molekulu tədricən soyutmaqla yenidən komplementar zəncirlər birləşərək ikiqat zənciri əmələ gətirirlər. Əgər molekulu sürətlə soyutsaq komplementar zəncirləri ayrılıqda almaq mümkündür, hətta həmin zəncirlərin digər RNT zənciri ilə hibridini də almaq mümkündür.

**Ribonuklein turşuları (RNT).** Ribonuklein turşularının bir necə növü vardır. Onlar molekullarındaki nukleotidlərin miqdara, molekulun uzunluğuna, molekul çökisində və ifa etdikləri vəzifələrə görə bir-birindən fərqlənirlər. Lakin onlar üçün ümumi olan cəhətlərdə vardır. o da ondan ibarətdir ki, bütün ribonuklein

turşuları bir qat zəncirdən təşkil olmuşlar. RNT-lər də polimerdirler. Onların monomerləri nukleotidlərdir. Həmin nukleotidlər DNT-dəki nukleotidlərin eynidir. Lakin bir fərq var ki, DNT molekulundakı timin əvəzinə RNT-də timinə çox yaxın birləşmə olan urasil durur. Timin urasildən bir metil qrupunun artıq olması ilə fərqlənir. Beləliklə timinə metilurasil də demək olar. DNT ilə RNT-də başqa bir fərq də var. O da ondan ibarətdir ki, DNT-də karbohidrat komponenti dezoksiriboza, RNT-də isə ribozadır. Əgər DNT-nin miqdarı həmişə hüceyrədə sabit qalırsa, RNT-nin miqdarı sabit deyil. Zülal sintez edən hüceyrələrdə RNT-nin miqdarı daha çox olur. Fərdi inkişafın müxtəlif mərhələlərində hüceyrədə RNT-nin miqdarı çoxalır, hüceyrə tərəfindən istifadə edilib azalır, yenidən sintez olunub çoxalır və s.


Hüceyrədəki RNT molekullarından biri nəqliyyat RNT-sidir (n-RNT). n-RNT-si molekulu ən kiçik RNT-dir. Bu RNT cəmi 80-100 nukleotiddən əmələ gələn polimer olub, molekul çökisi 25000-30000-dür. Bu RNT-yə ancaq sitoplazmada rast gəlmək olar. Onun funksiyası amin turşularını ribosumlara-zülal sintez olan sahəyə daşımaqdan ibarətdir. Hüceyrədəki ümumi RNT-nin 10% n-RNT-si hesabına düşür.

Digər RNT-ribosom RNT-dir (r-RNT). Bu ən iri RNT molekuludur. Bu molekulun tərkibinə 3000-5000 nukleotid daxil olur. Münasib olaraq molekul çökili 1-1,5 mln-dir. r-RNT ribosomun əsas strukturunu təşkil edir. Nüceyrədəki ümumi RNT-nin 90%-ı r-RNT-nin hesabına düşür.

Üçüncü növ RNT məlumat RNT-dir (m-RNT). Bu molekulada nukleotidlərin miqdarı 300-3000-ə çatır. Molekul çökisi 90 min - 1 mln-dir. Ümumi RNT-nin 0,5-1%-ni təşkil edir. m-RNT-si nüvədə və sitoplazmada olur. m-RNT-nin funksiyası zülalın strukturunu haqqındaki məlumatı DNT-dən ribosoma-zülal sintez olunan sahəyə çatdırmaqdır.

Hüceyrənin üzvi molekullarından biri də adenizintrifosfor turşusudur (ATF). Kimyəvi təşkilinə görə ATF nukleotidə oxşayır. Hər hansı nukleotiddə olduğu kimi ATF molekulunda azot əsaslarından biri adenin, pentoza riboza və fosfor turşusu qalığı müşahidə edilir. Lakin fosfor turşusunun p-ntozaya birləşməsində ATF nukleotiddən kəskin fərqlənir. ATF-də fosfor turşusu 3 molekuladır. Özü də bu molekula çox labildir. Adenizintrifosfa-

taza fermentinin təsirindən ATF molekulasında fosforla oksigen arasındaki rabitə qırılır (şəkil 10) və həmin sahəyə su molekulu birləşir. ATF molekulundan bir molekula fosfor turşusu ayrıldıqda adenizindifosfor (ADF) turşusuna çevrilir, iki molekul fosfor turşusu ayrıldıqda isə o adənizin monofosfor turşusuna (AMF) çevrilir. Hər molekul fosfor turşusunun ayrılması ilə 10000 kkal enerji hasil olur. Buna görə də fosforla oksigen arasındaki rabitə adı rabitə olmayıb enerji ilə zəngin makroergik rabitə adlanır və ~ işarə edilir. ATF molekulunda enerji ilə zəngin iki belə rabitə vardır. Hüceyrədəki ekzoerqik reaksiyaların heç birində bu qədər enerji ayrılmır. Onlardan ən effektisi 2000-2500 kal/mol enerji verir.



Şəkil 10. ATF-in ADF-ə çevrilməsi

ATF-nin hüceyrədə rolü çox boyuktur. Hüceyrədə enerji çevrilməsində o əsas yer tutur. ATF-nin miqdarı hüceyrədə dəyişilsə də, lakin o hüceyrədə müəyyən miqdirdə saxlanır. Belə ki, ATF hüceyrədə təxminən 0,02-0,05% (hüceyrənin yaş çökisinə görə) olur. ATF parçalananda onun miqdarı hüceyrədə azalanda, hüceyrənin üzvi molekullarının parçalanmasından alınan enerji

hesabına o yenidən bərpa olunur. ATF-in sintezi, fermentativ prosess olub, mitoxondrilərdə, xloroplastlarda və s. yerinə yetirilir. AFT hüceyrənin universal enerji mənbəyidir. Onun enerjisi DNT-nin replikasiyasına, zülal sintezinə, mayalanmağa, əzələ hərəkətinə, sinir fəaliyyətinə və s. proseslərə sərf edilir.

## HÜCEYRƏNİN KOLLOİD XÜSUSİYYƏTLƏRİ

Hüceyrədə olan zülallar, nuklein turşuları və bir sıra digər maddələr tipik kolloid maddələrdir. Kolloid kimya baxımından hüceyrə tərkibinin 15%-ni zülal təşkil edirə o kolloid maddədir. Həqiqətən də hüceyrənin bir sıra xassə və xüsusiyyətlərini onu təşkil edən maddələrin kolloid təbiəti ilə izah etmək olar. Məsələn, məlumdur ki, kolloid maddələrin məhlulları yandan (kənar-dan) işıqlandıqda tutqun görünür. Bu hadisə Tindal effekti adlanır. Bu onunla izah olunur ki, işıq şüası kolloid hissəciyini əhatə edir, bununla əlaqədar olaraq işıq şüası difraksiyaya uğrayaraq səpələnir. Tindal effekti həm sitoplazmaya, həm də karioplazmaya xas olan xüsusiyyətdir.

Zülal, nuklein turşuları, qummiarabik kimi maddələrin molekullarının ölçüsünün iri olmasına baxmayaraq, onların kolloid məhlulları sabit məhlullardır. Daha doğrusu uzun müddət saxlandıqda belə çöküntü vermirler. Bu isə onunla əlaqədardır ki, həmin molekullar elektrik yükünə malikdirlər. Kolloidin hissəcikləri eyni adlı elektrik yükü ilə yükləndiyindən onlar bir-birini dəf edirlər. Əgər elektrik yükünü azaltsaq və ya məhlula elektrolitlər əlavə etməklə (düzələr, qələvələr; turşular) kolloid hissəciklərinin çökəməsinə nail olmaq olar. Bu zaman hissəciklər bir-birinə yapışır, aqreqasiyaya uğrayır və çöküntü verirlər. Bu hadisəyə koaqlıyasiya hadisəsi deyilir. Koaqlıyasiya hadisəsinə hüceyrədə də təsadüf etmək olur. Hüceyrə fiziki və kiməvi amillərlə təsir etdikdə hüceyrə tutqunlaşır və çöküntü verir.

Kolloid məhlulların əksəriyyəti üçün jelatinləşmə xüsusiyyəti xasdır. Jelatinləşmə o deməkdir ki, müəyyən şəraitdə kolloid məhlul bərkileyir, gel vəziyyətinə düşür, o isə öz növbəsində yenidən durulaşaraq zol vəziyyətinə kecir. Jelatinləşmənin tipik nümunəsi jelatin məhlulunun bərkiməsidir (elə jelatinləşmə də ora-

dan götürülmüşdür), aqar-aqar, əzələ zülalı, DNT (moleklları sapvari olan maddələr) asan jelatinləşirlər. Jetalinləşməni belə izah etmek olar: sapvari strukturlu kolloid maddənin molekuluna kation, anion və ya elektrik yükündə məhrum olan -CH qrupları düşdükdə əgər kolloid maddənin qatılığı çoxdurrsa (demək maddə hissəcikləri bir-birinə yaxın məvqe tutur), temperatura aşağıdırsa (deməli molekulların hərəkəti zəifdir) onda molekulun müxtəlif yüksülli hissələri bir-birini cəzb edir, bu zaman qatı elastik bir tor alınır ki, məhlul da onun həlqələri arasında ilisir. Beləliklə yelatinləşmə baş verir. Hüceyrələr mexaniki, termiki, şüa və s. təsirlərə məruz qaldıqda sitoplazma qatlaşır, yapışqanlı olur və yelatinləşir.

Kolloid məhlullar üçün xas olan xüsusiyyətlərdən biri koaservsiya hadisəsidir. Koaservasiya hadisəsinin mahiyyəti odur ki, müəyyən şəraitdə kolloid maddə məhluldan ayrılır, lakin o bərk maddə kimi deyil məhlul formasında ayrıılır. Beləliklə kolloid məhlul iki bir-birinə qarışmayan məhlul vəziyyətinə keçir. Bu hadisə koaservasiya hadisəsi adlanır. Nisbətən qatı məhlul koaservat, duru məhlul isə taraz məhlul adlanır.

Kolloid məhlullarına su, elektrik yükünü özünə çəkən maddələrlə (spirit, düzlar) təsir etdikdə koaservasiya hadisəsi baş verir.

Hüceyrənin bir sıra xassələri onun koaservasiya xüsusiyyəti ilə izah olunur. D.N.Nasanov göstərir ki, protoplazma tərkibinin 80%-i su və suda yaxşı həll olan maddələrdən təşkil olunmasına baxmayaraq, protoplazmanın su ilə qarışmamasının səbəbi-onun koaservasiya xüsusiyyətinə malik olmasıdır.

N.L.Feldman canlı hüceyrələri rənglədikdə rəngləyicinin protoplazmada qranulalar halında toplanmasını protoplazmanın koaservasiya xüsusiyyətilə azah edir.

A.İ.Oparin nəzəriyyəsinə görə koaservasiya hadisəsinin yer üzərində həyatın əmələ gəlməsi dövründə böyük əhəmiyyəti olmuşdur. Lakin sitoplazmanı sadəcə olaraq kolloid məhlul kimi qəbul etmək əlbəttə düzgün deyil. Sitoplazma mürəkkəb, üzvi və qeyri-üzvi maddələrin yüksək dərəcədə qanunauyğun, ardıcıl, qarşılıqlı əlaqə və vəhdətindən yaranmış, metabolik proseslərin müəyyən koordinasiyasını təmin edən canlı sistemdir ki, həmin sistemdə kolloid xüsusiyyətləri vardır.

### III FƏSİL

## SİTOPLAZMA

Sitoplazma strukturuna görə eynicinsli olmayıb, onun içərisində müxtəlif membranlı və membransız komponentlər vardır. Membransız strukturlara mikroborular, bəzi orqanoidlər, müxtəlif mikrofilamentlər və mikrofibrillər daxildir. Sitoplazmanın membrani strukturlarını isə 2 qrupa bölmək olar:

1. Birqat membranlı;


2. İkiqat membranlı strukturlar. Birqat membranlı strukturlar vakuolyar sistemdir. Ona endoplazmatik retikulum, bu retikulumdan əmələ gələn müxtəlif vakuollar, bundan başqa holci aparatı, lizosomlar daxildir. Vakuolyar membran sistemi birqat membranla sitoplazmadan ayrıılır.

İkinci qrup membranlı strukturlara iki qatlı membrana malik olan orqanoidlər-mitochondridlər, plastidlər aiddir. Bu orqanoidlərin membranları qapalı sistem əmələ gətirir, bir-birinə kecmirlər. Bu cəhətdən onlar nüvə membranından fərqlənir. Belə ki, nüvənin xarici membranı endoplazmatik şəbəkəyə keçərək sitoplazmaya çıxır. Vakuolyar sistemə morfoloji və funksional cəhətdən müxtəlif komponentlər daxil olmasına baxmayaraq onlar vahid bir sistem təşkil edirlər. Onların hər bir komponenti ayrı-ayrı vəzifələr ifa etsələr də o vəzifələr biri digərini tamañlayır.

## SİTOPLAZMATİK MEMBRAN, QURULUŞU, KİMYƏVİ XÜSUSİYYƏTLƏRİ VƏ VƏZİFƏLƏRİ

Hüceyrənin bütün membranlarının-sitoplazmatik membran, hüceyrədaxili komponentlərin membranları və s. hamısı üçün ümumi bir xüsusiyyəti var ki, o da onların çox nazik (6-10 nm)

lipoproteid təbiətli olmasıdır (şəkil 11). Membran hüceyrə komponentlərini, boşluqları, hüceyrənin özünü örtür və xarici mühitdən ayırrı. Belə ki, sitoplazmatik membran hüceyrəni xarici mühitdən ayırmaqla, onun qapalı olmasını təmin edir. Membranın bir çox çıxıntıları olmasına baxmayaraq o qapalıdır. Hüceyrənin heç bir yerində açılmır. Hüceyrə daxilindəki qapalı membranlar şar və yasti formalı vakuollar yaradır ki, onlar da bəzən çox mürəkkəb formada ola bilirlər, bəzən də sünər və tor əmələ gətirirlər. Bu halda həmin boşluqlar membran ilə əhatə olunur. Bu halda belə membranlar siroplazmanın iki qırılış vəziyyətini yaradırlar: hioloplazma-onun homogen kimyəvi cəhətdən zəngin, fiziki və fiziki-kimyəvi xüsusiyyətlərə malik duru hissəsi və membranla əhatə olunmuş vakuollar, çöplər, orqanoidlər və törəmələr olan paraplaagma və metaplaagma hissəsi.



Şəkil 11  
Plazmatik membranın Mozaik modeli  
(Singer və Nikolsona görə)

Mitoxondri və plastidlərin də membranları belə xüsusiyyətə malik olurlar. Onlar həmin orqanoidlərin daxili kütləsini membranlar arası sahədən və hialoplazmadan ayıırlar. Nüvə membranı da iki lövhədən ibarət olub hər lövhə öz növbəsində üç qatdan ibarətdir. Nüvə membranı da karioplzama və xromosomları perinükleär sahədən və hialoplazmadan ayırrı. Membranların bu xüsusiyyətləri onların kimyəvi tərkibi və lipoproteid təbiəti ilə əlaqədardır.

Hüceyrə membranının əsas kimyəvi komponentləri lipidlər (~40%) və zülallardır (~60%), bundan başqa bəzi membranlarda karbohidratlara da təsadüf edilir. Lipidlər üzvü maddələrin böyük bir qrupu daxildir ki, onlar suda çətin (hidrofob), üzvi həllədicilərdə isə, asan (Lipofil) həll olurlar. Bu qrup maddələr yağı turşularının spirtli efirləridir ki, onlar sadə yağlar şəklində hüceyrədə mövcud olur. Lakin membran tərkibində mürəkkəb yaqlara, steroldərə də rast gəlinir. Mürəkkəb yağlar sadə yağlarla digər yağı təbiəti olmayan maddələrin birləşməsindən əmələ gəlir. Məs: fosfolipidlər, qlikolipidlər, lipopteidlər və s. Membranda ən çox rast gələn mürəkkəb yağlara fosfolipidlər (qliserofosfatidlər), sfinqomiyelinlərdir. Qliserofosfatidlər üç atomlu spirlərin, qliserinin iki yağı turşusu və fosfor turşusu ilə birləşməsidir ki, fosfor turşusu da öz növbəsində müxtəlif kimyəvi qruplarla (xolin, serin, inozit, etanolamin və s) birləşir.

Məsələn, membranda tez-tez rast gələn qliserolipid-lesitin tərkibində iki yağı turşusu, qliserin, fosfor turşusu və xolin rast gəlinir. Digər membran lipidlərindən biri sfinqomiyelində, qliserin amin spirti sfinqozinlə əvəz edilmişdir. Steroidlər yağı turşularından iki doyamamış rabitənin olması ilə fərqlənirlər. Membranda steroid təbiətli yaqlardan ən çox rast gələni xolestrindir. Bitki hüceyrələrində xolestrin olmur. Bitkilərdə xolestrini fitosterinlər əvəz edir. Bakteriyalarda isə sterinlər olmur.

Membran lipidlərinin xarakter xüsusiyyətlərindən biri odur ki, onların molekulu funksiyonal cəhətdən iki hissədən: elektrik yükü saxlamayan qeyri qütbüli yağı turşularından ibarət quyruq və elektrik yüklü qütblü başçıqdan ibarət olur. Qütblü başçıq hissə mənfi yüklü olur, bəzən neytral da (həm mənfi, həm də müsbət yüksək yüklənmüş) ola bilir. Qeyri qütblü quyruq hissə onların yaqlarda və üzvü həll edicilərdə yaxşı həll olmasına təmin edir.

Əgər qütblü lipidləri su ilə qarışdırısaq mitsellərdən ibarət emülsiya yaranır. Bu zaman yüklənməmiş hidrofob quyruq hissə mitsellərin mərkəzində eyni cinsli faza əmələ gətirəcək, hidrofil başlıq hissə isə su fazasında toplanacaq. Xolestrin özlüyündə mitsell əmələ gətirə bilmir, lakin lipidlərin qütblü hissəsindəki mitsellərə qarışır və nəticədə qarışq tipli mitsellər yaranır. Əksinə lipidlərə bir qədər su əlavə etsək, onda sanki mitsellər tərs üzünə çevrilir: onların hidrofob quyruq hissələri yağı fasasında, yüklü hidrofil başçıqları isə mitsellərin daxilində yerleşəcəkdir.

Hüceyrələrdəki müxtəlif membranlar bir-birindən lipidlərin miqdarına görə fərqlənirlər. Məsələn, plazmatik membranda 35-40%, mitoxondrilərdə isə 27-29% lipid olur. Tərkibində ən çox lipid olan (80%) plazmatik membran sinirlərin miyelin qlafını əmələ gətirən Şvann hüceyrələrində olur. Eyni zamanda məlum olmuşdur ki, hüceyrə membranları bir-birindən tərkibinə görə də fərqlənirlər. Məsələn heyvan hüceyrələrinin membranları xolestrinlə zəngin (~30%) olub, tərkibində lesitin azdır. Əksinə mitoxonridlərin membranı fosfolipidlərə zəngin, xolestrini isə azdır.

Endoplazmatik şəbəkənin membranında letsin (fosfatidil xolin) 70%, plazmatik membranda isə 25-30% olur.

Ümumiyyətlə plazmatik membranda xolestrin və sfinqolipidlərin miqdarı çox və eyni zamanda fosfolipidlərinin tərkibində isə doymuş və monodoymamış yağı tırşuları üstünlük təşkil edir. Mitoxondri, endoplazmatik şəbəkə və bir sıra orqanoidlərin membranında isə xolestrin, sfinqolipidlər az və polidoymamış yağı tırşuları isə çox olur. Görünür elə buna görə də plazmatik membranın möhkəmliyi orqanoidlərin membranına nisbətən zəif olur.

Membranlar züla! tərkibinə görə də müxtəlif olurlar. Zülalların bir hissəsi membran lipidlərilə başçıq hissəsi ilə ion (duz) rəbitələri ilə birləşir. Digərləri isə lipidlərin qütblü hissələri (duz)  $Mg^{++}$ ,  $Ca^{++}$  ionları ilə birləşir. Məlum olur ki, membran zülallarının çoxu iki hissədən: elektrik yükü ilə zəngin və qeyri qutblu amin tırşularından (qlitsin, alanin, valin, leytsin) ibarət olur.

Belə zülallar membranın yağı qatında elə yerləşirlər ki, onların qütblü sahələri sanki hidrofob yağlı hissəsinə daxil olur.


Zülalların hidrofil hissələri isə lipidlərin başçıq hissələri ilə birləşir və su fazasına doğru yönəlmüş olur (Şəkil 12). Ona görə də lipidlərin hidrofob hissələri ilə qarşılıqlı əlaqədə olan belə zülallar praktiki olaraq su fasasına çıxmırlar. Onları ancaq membranı zədələməklə və ya üzvü həllədicilərlə ondan ayırmak mümkün olur.

Membran zülalları bioloji roluna görə üç qrupa bölürün:

1. Ferment zülallar
2. Receptor zülallar
3. Quruluş zülallar

1. Membran tərkibindəki ferment zülallar miqdarda çox və müxtəlifdir. Məsələn, qara ciyər hüceyrəsinin plazmatik membranında 24 müxtəlif ferment var. Hər bir membranda özüne məxsusi ferment dəsti olur. Məsələn, plazmatik membranda K-Na asılı ATP-aza daha çox olub, ionların nəqlində iştirak edir.

Mitoxondri membranında isə elektronları daşıyan ferment zülallar və ATP sintezini təmin edən fosforlaşma, oksidləşmə-fosforlaşma reaksiyalarını yerinə yetirən ATP-sintetaza fermenti olur.



Şəkil 12. Zülalların lipid qatı ilə qarşılıqlı təsiri.  
A-ionlarla qarşılıqlı təsirdə olan züla! molekulu; B, V - hidrofil ( $b_1V_1$ )-hidrofob ( $b_2V_2$ ) fl - zülalların lipidlərlə qarşılıqlı təsiri.

2. Reseptor zülallar bu və ya digər maddələrlə birləşmə qabiliyyətinə malik olub, sanki onları tanır. Bu reseptor zülallar hormonlar, viruslar, faqlar və s. üçün qonşu hüceyrələri tanımaq xüsusiyyətinə malikdirlər. Reseptor zülalların bu xüsusiyyətini təsdiq etmək üçün belə bir maraqlı təcrübə aparmışlar. İki hidranı canlı halda neytral qırmızı və narıncı rənglərlə rəngləmiş və onları ayrı-ayrı qablarda ehmalca əzərək hüceyrələrini bir-birindən ayırib, sonra bir qabda onları qarışdırmışlar. Məlum olduğu kimi hidrada yüksək dərəcədə regenerasiya qabiliyyəti vardır. Bir müddət hidraların qarışığını sakitcə saxladıqdan sonra qırmızı rənglə rənglənən hidranın hüceyrələri regenerasiyaya uğrayaraq bütöv bir qırmızı rənglənmiş hidra, narıncı rənglənən hüceyrələrdən isə narıncı hidra yaranmışdır. Beləliklə hər hidranın hüceyrələrindəki plazmatik membranın reseptor zülalları bir-birini tanımaq vəzifəsini yerinə yetirmişlər.


3. Membranın quruluş zülalları digər zülallara nisbətən az öyrənilmişdir. Məlumdur ki, bu zülallarda geniş hidrofob sahələr mövcuddur. Onların rolu çox güman ki, membranların stabil saxlanması təmin etməklə yanaşı, polifermət komplekslərin təşkilində iştirak etməsidir.

Beləliklə, membranların kimyəvi cəhətdən müxtəlifliyi təkcə - lipidlərin deyil, zülalların da müxtəlifliyi ilə əlaqədardır. Odur ki, hüceyrə membranı üçün ümumi cəhət ondan ibarətdir ki, onların hamısı lipoproteid təbiətlidir, fərqli cəhətləri isə zülal və lipidlərin miqdarı və keyfiyyət xüsusiyyətlərinin müxtəlif olmasıdır.

Bəzi membranlarda rast gələn karbohidrat komponentləri isə membranda qlikoprotein kompleksinin olmasıdır ki, onlarda zülallarla karbohidratların kovalent rabitələrlə birləşməsindən yaranır. Hüceyrə membranın quruluşuna gəlincə isə o, üç qatlı lipoproteid təbiətli «sendviç» (zülal-lipid-zülal) xüsusiyyətlidir. Elektron mikroskopik tədqiqatlar membranın bu xüsusiyyətini isbat edən dəyərli məlumatlar vermişdir. Elektron mikroskopu vasitəsilə sinirlərin miyelin qlafının ultra quruluşunun öyrənilməsi göstərdi ki, həqiqətən də membran 2,5 nm qalınlığında iki tünd rəngli qatdan və onların arasında yerləşən geniş açıq rəngli qatdan ibarətdir. Sonralar isbat edildi ki, bütün membranlar üç qatdan iki zülal və bir lipid qatından ibarətdir. Maraqlı cəhət


odur ki, membran lipidlərinin çox hissəsi (70%) membran zülalları ilə əlaqədə deyil.

Membran zülalları monomolekulyar, lipidləri isə biomolekulyardır. Yəni daxili və xarici qatlarda zülal molekulları bir sıradır, lipid molekulları isə iki sıradır yerləşir. Öz növbəsində lipid molekulları bir-birinə paralel, hüceyrə səthinə isə perpendikulyar vəziyyətdə yerləşmişdir. Hər iki sıra lipid molekullarının elektrik yükünə malik olmayan hidrofob (su sevməyən) ucları bir-birinə, elektrik yüklü hidrofil ucları isə xarici və daxili zülal qatlarına yönəlmışdır. Belə quruluş elementar bioloji membranlar üçün ümumi olub, bütün hüceyrələrdə eynidir. Sitoplazmatik membran hüceyrənin daxiline və xaricinə doğru yönəlmış büküslər (mikroxovcüqlər) əmələ gətirə bilər (şəkil 13). Bunlar hüceyrənin ümumi səthini böyür və beləliklə hüceyrə möhtəviyyatı ilə xarici mühit arasında gedən maddələr mübadiləsini sürətləndirir. Hüceyrə membranı yarımkecirici xüsusiyyətə malikdir. Xarici mühitlə hüceyrə arasındaki mübadilə proseslərini tənzim edir və hüceyrənin daxili mühitini sabit saxlayır. Maddələrin xarici mühitdən hüceyrəyə və hücneyrədən xarici mühitə keçməsi fəal və passiv keçiricilik vasitəsilə yerinə yetirilir. Maddələrin hüceyrəyə fəal keçiriciliyi molekulun ölçüsünün membran məsaməlerinin ölçüsündən böyük olduğu halda belə, eləcə də madde qatlığı qrädiyentinin əksinə maddələrin hüceyrəyə daxil olmasını təmin edir ki, bu zaman ATP enerjisi sərf olunur. Passiv keçiricilik isə diffuziya yolu ilə faqositoz və pinositoz, elecə də rofeositoz vasitəsilə həyata keçirilir. Əslində pinositozla rofeositoz bir-birindən az fərqlənir. Belə ki, pinositoz duru maddələrin hüceyrə membranın daxile qatlanması ilə hüceyrəyə daxil olmasına, rofeositoz membrana yapmış ən kiçik hissəciklərin həmin membranın büküslərinin dibinə yapmış hissəciklərin, büküsün dibi ilə birlikdə membrandan ayrılması və hüceyrəyə daxil olması prosesidir. Odur ki, rofeositoz hadisəsi pinositozdan hüceyrə tərəfindən qəbul edilən hissəciklərin sübmikroskopik ölçüləri və yüksək sıxlığı ilə fərqlənir. Faqositoz, pinositoz və rofeositoz birlikdə endositoz adlanır.




Şəkil 13. Plazmatik membranın quruluş sxemi: xarici qatda zülləllər polisaxaridlərlə əlaqəyə girərək qlıkokaliks əmələ gətirir.

a. passiv keçiricilik




b. fəal keçiricilik



Şəkil 14. Hüceyrə membranında maddələrin nəql olunması.

Hüceyrə membranasının hərəkəti və xaricə qatlanmaqla hüceyrəyə lazım olmayan maddələrin kənar edilməsi isə ekzositoz adlanır (şəkil 15).

## HÜCEYRƏ QILAFI



Şəkil 15. Maddələrin hüceyrə daxilində (endositoz) və hüceyrdən xaricə (ekzositoz) daşınması.

Bir çox hüceyrələrdə elementar membran üzərində əlavə qalın bir örtük olur ki, o da hüceyrə divarı və ya qılafla adlanır. Əksər ibtidailərdə və heyvan hüceyrələrində plazmatik membran üzərində qlikokaliks qatı olur. Şəkil 13 (qlikoprotein kompleksi). Qlikokaliksin tərkibinə 1% müxtəlif membran karbohidratları daxil olur. Həmin karbohidratlardan qlyükuron turşusu, heksozamin, fukoza, sial turşusunu göstərmək olar ki, onlar uzun şaxələnən zəncirvari polisaxaridlər olub, lipoproteid membranın zülalları ilə birləşir. Qlikokaliksin qurluşu elədir ki, o müxtəlif maddələrin diffuziyasının sürətini azaldır. Buradaca hüceyrənin sintez etdiyi və qlikokalikslə  $\text{Ca}^{++}$  və  $\text{Mg}^{++}$  ionları ilə bağlı olan fermentlər toplanır. Bu fermentlər hüceyrədən kənarda maddələrin həll olmasını təmin edir. Bu cür parçalanma məhsulları olan amin turşuları, şəkərlər, nukleotidlər və s. plazmatik membran məsamələrindən keçərək hüceyrə tərəfindən menimsənilir. Qlikokaliks xüsusilə bağırsaq epitelisində daha aydın görünür. Bir çox ibtidailərdə (infuzor) plazmatik membran hüceyrəyə forma verən pellikulanın yaranmasında iştirak edir. İnfuzorda pelliküla hüceyrə səthində qalınlaşma əmələ gətirir ki, o altibucaqlı quruluşda olub, mərkəzində kirpiklər yerləşir.

Pelliküla hüceyrəyə forma və möhkəmlik verir. Onun möhkəm olması həmçinin sitoplazma tərəfdən kortikal qatın membrana birləşməsi ilə də əlaqədar olur. Bitki hüceyrələrində membrana üzərində hüceyrə divarı və ya hüceyrə qılaflı olur. Hüceyrə qılaflı ekstrasellulyar quruluş vahidi olub, plazmatik membran üzərində yerləşir. Qılafl hüceyrənin həyat fəaliyyəti məhsullarından yaranır. Onun komponentləri hüceyrədə sintez olunur, sitoplazmadan çıxarılır, plazmatik membran üzərinə toplanır. Qılaflın polisaxarid kompleksinin quruluşu elədir ki, o su, müxtəlif duzlar, bir çox üzvü molekülləri üçün keçiricidir.

Hüceyrə qılafinin hüceyrənin həyatında rolü böyükdür. Belə ki, o nəinki hüceyrəyə forma və möhkəmlik verərək karkas rolunu oynayır, həm də hüceyrənin turqor xüsusiyyətini formalaşdırır.

Hüceyrə qılafinin tərkibinə selliloza, hemiselliloza və pektindən başqa əlavə komponentlər də (liqnid və ya koniferil spirti)

kutin, suberin daxil olur ki, o qılafin möhkəmliyini artırır və mantarlaşmasını təmin edir. Epidermis hüceyrələrində qlaf üzərində mum toplanır ki, o da hüceyrədə suyunitməsinin qarşısını alır.

## HÜCEYRƏARASI TƏMAS FORMALARI

Hüceyrənin plazmatik membranı (plazmolemma) bir hüceyrəli orqanizmlərin konyuqasiya prosesində fəal rol oynayır. Çox-hüceyri orqanizmlərdə membrana vasitəsilə hüceyrələr arasında müxtəlif müərəkkəb qarşılıqlı əlaqələr yaranır. Bu əlaqələr membranlar arasındaki müxtəlif təmas formaları ilə yerinə yetirilir. Rüşeym toxumalarında xüsusilə rüşeymin ilk inkişaf mərhələlərində hüceyrələr bir-birinə çox yaxın yerleşməklə səthlərinin bir-birinə yapışması ilə əlaqədə olurlar. Bu xüsusiyyət adqəziya adlanır. Bu cəhət həmin hüceyrələrin səthlərinin xüsusiyyətləri ilə əlaqədar olur. Bu prosesin mexanizmi dəqiq öyrənilməsə də lakin çox güman ki, o, membranın lipoproteidləri və qlikokaliksinqarşılıqlı əlaqəsinin nəticəsidir. Adqəziya zamanı hüceyrələr bir-birinə çox sıx yerləşsə də onlar arasında heç olması 20 nm məsafə olur ki, buranı da qlikokalis doldurulur. Əgər toxumaya qlikokaliksinqağıdan fermentlərlə (mukaza) və ya membranı zədələyə bilən proteaza fermentləri ilə təsir etsək, hüceyrələr bir-birindən ayrılır. Lakin həmin dissosiasiyanı yaranan amili aradan çıxarsaq hüceyrələr yenidən bir-birinə yaxınlaşır, təmis yaradır, adqəziya bəpra olunur. Heyvan hüceyrələrinin müxtəlif üsullarla birləşərək toxumalar əmələ gətirmələrində öz vəzifələrini ifa etmələri xüsusi quruluş vahidlərinin iştirakı ilə olur ki, bunlar da ümumi hüceyrə arası təmas formaları adlanır. Elektron mikroskopik tədqiqatlar vasitəsilə hüceyrələr öyrənilərkən aşağıdakı təmas formaları müəyyən edilmişdir.

Sadə təmas, aralıq təmas və ya yapışma zonası, desmosom təməz, zəncirbənd tipli təmas, sıx qapanma tipli təmas, aralıq təmas, sinaptik təmas və s.

**Sadə təmas** forması bir-birinə yaxın yerləşən bir çox hüceyrələrdə xüsusilə epitel toxuması hüceyrələrində rast gəlir.

Bu tip təmas zamanı qonşu hüceyrələr arasında 15-20 nm məsafə qalır. Bu cür təmas formasında sitoplazma tərəfdən membrana heç bir əlavə quruluş vahidləri birləşmir.

**Aralıq təmasda** membranlar arası sahə bir qədər geniş olur. (20-30 nm) və sadə təmasdan fərqli olaraq həmin sahə sıx zülal təbiətli maddə ilə dolmuş olur. Sitoplazma tərəfdən nazik mikrofibrillər (4-7 nm) tor şəklində yerləşir. Bu təmasın elə forması var ki, hüceyrə ətrafında lent və ya qurşaq şəklində yapışma zonası yaranır, desmosom təmas ən çox örtük epitelisi hüceyrələrində rast gəlir. Bu zaman hüceyrənin müəyyən sahəsində 0,5 mm diametrlı qalınlaşma olur ki, çox vaxt bu qalınlaşma elektron sıx maddədən ibarət olub, bəzən -çox qatlı olur. Bəzən sitoplazma tərəfdən bu zonada elektron sıx maddə yerləşir ki, bu da membranın daxili səthinin qalınlaşmasına səbəb olur. Qonşu hüceyrələrin desmosomları simmetrik yerləşir və hüceyrələrin mexaniki əlaqəsini təmin edir.

**Zəncirbənd tipli təmas.** Hüceyrə membranının daxilə çökəməsi ilə yaranan çıxıntıının digər yanaşı duran hüceyrənin girintisinə daxil olmaqla yaranır. Hüceyrə membranının bu cür çökəməsi invaqinasiya adlanır. Zəncirbənd tipli təmasda membranlar arası münasibət sadə təmas formasında olduğu kimidir. Lakin bu zaman membranların təması daha sıx olur. Bu cür təmas xüsusilə böyrək epitelisi hüceyrələrində rast gəlinir.

**Sıx qapanma tipli** təmas toxuma kulturasında fibroblast hüceyrələrində, rüşeym epitelisi ilə mezenxim arasında, vəzi hüceyrələrində, bağırsaq hüceyrələrində rast gəlinir. Bu təmasla əlaqədə olan hüceyrələrdə iki plazmatik membranın xarici qatları maksimum yaxınlaşmış olur. Çox vaxt iki osmiofil xarici membran 2-3 nm qalınlığında ümumi bir membran əmələ gətirir. Bəzən membranlar bütün səthləri ilə deyil müəyyən sahələrdə belə birləşirlər. Bağırsaq epitelisində membranlar bütün səthləri ilə birləşərək hüceyrənin apikal hissəsində (yuxarı bağırsağın içərisinə baxan sahədə) qurşaq əmələ gətirirlər. Odur ki, hər bir hüceyrə bu qurşaqla əhatə olunmuş olur, morfoloqlar ona qapanmış təmas adı vermişlər. Təmasın qurşaqla örtülen sahəsi hüceyrələr arasındaki məsafəyə makromolekullar və ionların keçməsinin qarşısını alır. Bununla bağırsağın daxilini xarici mühitdən qoruyur.

**Sinaptik temas** sinir toxuması üçün xas olub, iki neyron arasında eləcə də neyronla reseptor və ya effektor arasında rast gəlinir. Sinapslar-iki hüceyrənin temas sahəsi olub, qıcığı və ya tormozlanmanı bir istiqamətdə bir elementdən digərinə ötürür.

Sinapslar sinir hüceyrələrinin çıxıntılarında yaranırıonlar dendrit və aksonların terminal sahələridir. Neyronlar arası sinapslar sinir hüceyrəsinin çıxıntısı üçündə armudvari genişlənmə şəklində olur. Bir sinir hüceyrəsinin bu cür genişlənmiş terminal çıxıntısı sinir hüceyrəsi ilə sinaptik əlaqə yaratmaqla bərabər onun çıxıntıları ilə də əlaqədə ola bilər. Sinir hüceyrəsinin periferik çıxıntısı - aksonlar effektor və reseptör hüceyrələrlə spesifik temas yaradırlar. Bu hüceyrələrin membranları arasında 20-30 nm sahə sinaptik deşik yaradır. Bu deşiyin boşluğunda bəzən çox nazik sapvari struktura müşahidə edilir ki, bu saplar membran səthinə perpendikulyar yerləşir. İmpulsu ötürən hüceyrənin sinaptik temasının membranı presinaptik, impülsü qəbul edən hüceyrənin sinaptik temasına isə postsinaptik temas deyilir. Elektron mikroskopunda presinaptik membranda çox miqdar kiçik vakuollar sinaptik genişlənmələr müşahidə edilir. Sinir impulsları ötürülən zaman sinaptik genişlənmələr öz möhtəviyyatını sinaptik deşiyə tökürlər. Məlum olmuşdur ki, sinapslar sinir qıcıqlanmalarını öturməklə yanaşı, həm də iki qarşılıqlı əlaqədə olan hüceyrələrin birləşməsi vəzifəsini yerinə yetirir.

**Plazmodesmalar.** Bu cür temas bitki hüceyrələrində müşahidə edilir. Plazmodesmalar nazik boruşəkilli sitoplazmatik kanallar olub, iki qonşu hüceyrəni birləşdirir. Bu kanalların diametri adətən 40-50 nm olur. Bu kanalları örtən membran bir qayda olaraq qonşu hüceyrənin plazmatik membranına keçir. Plazmodesmalar qonşu hüceyrələri bir-birindən ayıran qlafdan keçir. Bəzən plazmodesma qonşu hüceyrələrin hialoplazmasını birləşdirir, ona görə də belə halda qonşu hüceyrələr arasında kəskin sərhədd olmur, bir çox hüceyrələr sitoplazmatik körpülər vasitəsilə bir-birilə birləşərək sinsityalar əmələ gətirirlər.

Plazmodesmalar miqdarda çox olurlar. (Hər hüceyrədə 1000-ə qədər), qocalan hüceyrələrdə onların miqdarı azalır. Plazmodesmalar hüceyrə bölünərkən qız hüceyrələrdə yenidən əmələ gəlirlər. Plazmodesmalar hüceyrə məhlullarının, ionların, qida maddələrinin sirkulyasiyasını təmin edir. Plazmodesmalar va-

sitəsilə lipid damlaları da hərəkət edir. Hüceyrələrin bitki virusları ilə yoluxması da plazmodesmalar vasitəsilə olur.

## PLAZMATİK MEMBRANIN İXTİSASLAŞMIŞ QURULUŞ VAHİDLƏRİ

Bir çox heyvan hüceyrələrinin plazmatik membranları müxtəlif çıxıntılar əmələ gətirirlər. Çox vaxt həmin mürəkkəb çıxıntılar sitoplazmanın xüsusi quruluş vahidləri olan mikroborular, mikrotükcükler, fibrillər daha mürəkkəb qürüllüslü kirpiklər, qamçılardır və s. əmələ gətirirlər.

Mikrotükcükler ən çox böyrək və bağırsaq epiteli hüceyrələrində rast gəlir, onlar silindrşəkilli olub, üzəri membranla örtülmüş olur. Mikrotükcüklerin qalınlığı 100 nm olur. Müxtəlif tipli hüceyrələrdə mikrotükcüklerin sayı və uzunluğu müxtəlif olur. Bağırsaq epitelisində hər hüceyrədə 3000-ə qədər mikrotükcükler olur. Mikrotükcükler arasındaki dar sahə və qalın qlikokaliks membran özünə məxsus ələk əmələ gətirir ki, buradan da sorulma prosesində müxtəlif maddələr keçir.

Bir çox toxumalarda mikrotükcüklerin sayı və ölçüsü hüceyrənin həyat fəaliyyətinin müxtəlif dövrlərindən asılı olaraq dəyişir. Məsələn, qalxanvari vəzi hüceyrələrinin sakitlik dövründə mikrotükcüklerin sayı az, ölçüsü kiçik olur, lakin vəzin fəallaşması, intensiv hormon ifraz etdiyi və onu qana ötürdüyü vaxt onların ölçüsü böyür və sayı artır. Mikrotükcüklerin hüceyrədə rolü dəqiq öyrənilməsə də lakin məlumudur ki, onlar hüceyrənin sorulma sahəsini artırır. Bu xüsusilə sorulma funksiyasını yerinə yetirən hüceyrələrdə daha çox rast gəlinir. Məsələn: bağırsaq epitelisində  $1 \text{ mm}^2$  membran sahəsində  $2 \cdot 10^8$  mikrotükcük olur. Plazmatik membran çıxıntılarından ən geniş yayılanı kirpik və qamçılardır. Kirpik və qamçılardır da membranla ötiülü olur. Kirpiyin diametri 200 nm, uzunluğu isə 20 mkm olur. Hüceyrədə kirpiklərin miqdarı dəyişkəndir. Əgər kirpik təkdirse və iridirsə o qamçı adlanır. Onun uzunluğu 2 mkm-dən 2 mm-ə qədər ola bilər.

Kirpik və qamçılardır heyvan hüceyrələrində geniş yayılmışdır. İnfüzorda hər hüceyrədə yüzlərlə və minlərlə kirpik olur. Onlar


hərəkət funksiyalarını yerinə yetirirlər. Bitkilərdə onlar erkək cinsi hüceyrələrində rast gəlir. Cılpaqtoxumlu və örtülü toxumlarda kirpik və qamçılar olmur.

Kirpik və qamçıların quruluşu, vəzifələri hüceyrələrin xüsusi orqanoidləri bəhsində verilmişdir.

## ENDOPLAZMATİK ŞƏBƏKƏ

Bu orqanoidin kəşfi elektron mikroskopunun kəşfi ilə əlaqədardır. 1945-ci ildə Porter öz əməkdaşları ilə birlikdə cüçələrin fibroblastlarını elektron mikroskopunda öyrənərkən müşahidə etdilər ki, sitoplazmanın endoplazma hissəsində bir çox kanallar, vakuollar bir-birinə birləşərək seyrək tor (retikulum) əmələ gətirmişlər. Eləcədə bu vakuol və kanalların divarlarının nazik membranla örtülü olması aydın görünürdü (şəkil 16a). Beləliklə hüceyrədə endoplazmatik şəbəkə olması kəşf edildi. Sonralar 1950-ci ildə ultranazik kəsiklər almaq metodikası müyyəyənləşəndə bu orqanoid daha dərindən öyrənildi, onun strukturu aşkar edildi. Məlum oldu ki, bütün eukariotlarda endoplazmatik şəbəkə vardır. Endoplazmatik şəbəkə quruluşuna görə 2 cür olur: qranulyar (dənəvər) və aqrانulyar (dənəsiz) endoplazmatik şəbəkə.

Dənəvər endoplazmatik şəbəkə mürəkkəb kanallar və boşluqlar sistemidir ki, bir-birilə birləşərək saxələnən şəbəkə əmələ gətirirlər. Bu kanallar və şəbəkələrin eni hüceyrənin funksional fəaliyətdən asılı olaraq çox dəyişkən olur, lakin ən azı 20 nm, ən çoxu isə bir neçə mkm-ə bərabər olur. Belə endoplazmatik şəbəkənin fərqləndirən cəhət odur ki, o hialoplazma tərəfdən diametri 20 nm olan çoxlu kiçik dənələrlə (qranulalarla) örtülü olur. Bu qranulalar ilk dəfə C.Palad tərəfindən təsvir edilmişdir. (Palad qranulaları). O göstərmışdır ki, həmin qranulalar ribonukleoproteid təbielidir. Hazırda məlumdur ki, o qranulalar endoplazmatik şəbəkənin membranı ilə əlaqədə olan ribosomlardan başqa bir şey deyildir. Membrandakı ribosomlar polisomlar təşkil edirlər (bir çox ribosomlar bir məlumat RNT-si ilə birləşir).



Şəkil 16. Endoplazmatik şəbəkə.

Qranulyar endoplazmatik şəbəkə hamar endoplazmatik şəbəkədən fərqli olaraq hüceyrədə ya müxtəlif membranlar, ya da bu membranların lokal toplusundan (erqastoplazma) ibarət olur (şəkil 14b). Birinci tip endoplazmatik şəbəkə differensiasiyaya uğramamış hüceyrələrdə və ya metabolik proseslər zəif oan hüceyrələrdə rast gəlir. Erqastoplazma isə şiddətli sekretor zülal sintez edən hüceyrələrdə rast gəlir. Məsələn, qaraciyer hüceyrələrində erqastoplazma hüceyrənin müəyyən zonasında toplanır (Berq cimimciyi). O, sinir hüceyrələrində həmçinin müəyyən zonada (pələngvari maddə) toplanır. Mədəaltı vəzi hüceyrələrində bazal və nüvə ətrafi zonanı tutur və s.

Endoplazmatik şəbəkə üzərində polisomların olması, onun zülal sintezində böyük rolü olmasını göstərir. Bəzi hüceyrələrdə ribosomlar bilavasitə endoplazmatik şəbəkə ilə əlaqədar olmayıb bilavasitə sitoplazmada yerləşir. Məsələn, rüşeym hüceyrələri, differensiasiya olmayan hüceyrələr, çox tez-tez bölünən xərcəng şişiləri hüceyrələri və s. Fəal zülal sintez edən hüceyrələr, bölünməyən hüceyrələr, ixtisaslaşmış hüceyrələrdə isə ribosomlar endoplazmatik şəbəkənin membranı üzərində yerləşir.

Tədqiqat nəticəsində məlum olmuşdur ki, hüceyrələrdə bütün zülal sintezi endoplazmatik şəbəkə ilə əlaqədar olmayıb, onun bir hissəsi bilavasitə sitoplazmanın özündə gedir. Məlum olmuşdur ki, şiddətli zülal sintez edən, differensiasiyaya uğramış hüceyrələr, fəal böyüyən hüceyrələr çox bazofil olurlar (qələvi təbiətli rəngləyicilərlə rənglənirlər). Bu cür bazofil sitoplazmanın RNT-nin çox hissəsi ribosom RNT-dir. Demək sitoplazmanın bazofilliyi onun ribosomla zənginliyi ilə əlaqədardır. Bu isə o deməkdir ki, bir sıra hüceyrələrdə (rüşeym hüceyrələri, şış hüceyrələri, regenerasiyaya uğrayan toxumaların hüceyrələri və s.) zülal sintezi bilavasitə sitoplazmanın özündə onun hialolazma hissəsində gedir. Digər tərəfdən ixtisaslaşmış, differensiyaya uğramış, lakin fəal zülal sintez edən hüceyrələrin (sinir hüceyrələri, mədəaltı vəzi hüceyrələri, süd vəzili vəzili hüceyrələri, plazmositler və s.) hialoplazmasında sərbəst ribosom azdır, onlar əsasən endoplazmatik şəbəkə yzərində yerləşirlər.

Bu tədqiqatlardan belə məlum olur ki, hialoplazmada yerləşən ribosomların sintez etdiyi zülal həmin hüceyrənin öz ehtiyacını ödəyir. Endoplazmatik şəbəkənin üzərindəki ribosomların sintez

etdiyi zülal isə hüceyrədən çıxarılır və digər hüceyrələrin həyat fəaliyyəti proseslərində iştirak edir. Məsələn, mədəaltı vəzinin asinus hüceyrələri zülal təbiətli fermentlər (proteinazalar, lipazalar, nukleozalar və s.) sintez edirlər. Onlar isə müxtəlif qida maddələrinin həzmində iştirak edirlər (qara ciyər hüceyrələri-qan albumini, plazmositler-qlobulin, süd vəzi hüceyrələri-kozein, tüpürçək vəzi hüceyrələri-ptialin, amilaza, RNT-aza və s. sintez edirlər). Maraqlı cəhət odur ki, bitki hüceyrələrində də biz həmin xüsusiyyətə rast gəlirik. Lakin buna baxmayaraq qranulyar endoplazmatik şəbəkənin ribosomları hüceyrədaxılı həzm (faqositoz) üçün lazımlı olan fermentlərin də sintezində iştirak edirlər.

Bir çox tədqiqatlar göstermişdir ki, qranulyar endoplazmatik şəbəkənin sintez etdiyi fermentlər həmin hüceyrənin özünün maddələr mübadiləsində nəinki iştirak etmir, hətta çox halda həmin hüceyrə üçün lazımsız və bəzən zərərli olur. Məsələn, süd vəzili vəziliyində sintez edilən kozein onun inkişafı və böyüməsi üçün heç lazımdır.

Həzm trakti hüceyrələrində çox miqdarda hidrolitik fermentlər sintez olunur ki, onlar bioloji makromolekulları parçalayırlar. Əger belə fermentlər hüceyrə hialoplazmasında qalsa, onlar hüceyrənin özünü həll edə bilərlər (avtoliz) ki, o da hüceyrənin məhvini səbəb olar. Bu cür fermentlər hüceyrələrdən çıxarıldıqdan (seqreqasiya) sonra qapalı membran sistemli komponentlərdə toplanırlar. Buradan belə nəticə çıxır ki, qranulyar endoplazmatik şəbəkənin rolü təkcə onun membrandakı ribosomlarla zülal sintez etməklə bitmir, o həm də seqreqasiya prosesində iştirak edir, sintez olunmuş zülalları toplayıb hüceyrənin özünün funksiyalarını idarə edən zülallardan ayıraq, təcrid etmək və s. vəzifələri yerinə yetirir. Qranulyar endoplazmatik şəbəkənin bu funksiyasının hüceyrə həyatında çox böyük əhəmiyyəti var. Çünkü o həmin fermentlərin holci kompleksi vakuolları vasitəsilə hüceyrədən kənar edilməsində bir sıra proseslərlə əlaqədar olaraq fəaliyyət göstərir. Bu prosesdə mütləq ATP enerjisindən istifadə edilir.

Bundan başqa qranulyar endoplazmatik şəbəkədə zülalların modifikasiyası, onların şəkərlərlə birləşməsi, kondensasiyalasması, iri qranulalar əmələ gətirməsi prosesləri də gedir. Beləliklə

qranulyar endoplazmatik şəbəkə hüceyrədən çıxarılan zülalların sintezində, onların hüceyrələrin öz zülallarından ayrılib çıxarılmasında, həmin zülalların daşınmasında, modifikasiyasında, lokal kondensasiyasında iştirak edir.

Prokariot hüceyrələrdə endoplazmatik şəbəkə yoxdur. Lakin bir çox bakteriyalar sintez etdiyi fermentləri xarici mühitə çıxarırlar. Görünür bu fermentlərin hüceyrədən çıxarılması xüsusi hüceyrə daxili vakuol sistemi ilə əlaqədar deyil, lakin ona oxşardır. Belə ki, bir çox tədqiqatlarla isbat edilmişdir ki, bakteriyalarda ribosomların bir hissəsi plazmatik membranla əlaqədardır. Hüceyrədən kənar edilən fermentlər həmin membran üzərindəki ribosomlarda sintez olunur. Membranla əlaqədar olmayan hialoplazmadakı ribosomlar isə bakteriya hüceyrəsinin özünə lazım olan zülalların sintezində iştirak edir.

**Hamar (aqronulyar) endoplazmatik şəbəkə** - onun ribosmlardan məhrum olan hissəsidir. Lakin hamar endoplazmatik şəbəkə ilə dənəvər endoplazmatik şəbəkə arasında kəskin sərhəd qoymaqla mümkün deyil. Belə ki, endoplazmatik şəbəkə böyüdükcə onun dənəvər sahələri, hamar sahələrə çevrə bilir, digər tərəfdən bəzən dənəvər endoplazmatik şəbəkənin ribosomları itir və o hamar endoplazmatik şəbəkə kanallarına çevrilir. Hətta tədqiqatlarla müəyyən edilmişdir ki, inkişafın mərhələlərində asılı olaraq dənəvər endoplazmatik şəbəkə, hamar endoplazmatik şəbəkəyə çevrile bilir. Bu cəhətdən dənəvər endoplazmatik şəbəkə ilkin, hamar endoplazmatik şəbəkə isə sonradan yaranma kimiqəbul edilməlidir. Məsələn, sıçanların qara ciyərlərində anadan olmazdan əvvəl dənəvər endoplazmatik şəbəkə kanalları olur, anadan olandan sonra isə hamar endoplazmatik şəbəkə kanalları müşahidə edilir. Bir sıra biokimyəvi, morfoloji, avto-radioqrafiya tədqiqat işləri isbat edir ki, dənəvər endoplazmatik şəbəkə böyükür, həcmi artır və ya ribosomlarını itirir və hamar endoplazmatik şəbəkəyə çevrilir.

Mənşəcə eyni topoqrafik cəhətdən oxşar olmalarına baxmayaraq funksional cəhətdən hamar endoplazmatik şəbəkə, dənəvər endoplazmatik şəbəkədən fərqlənir.

Hamar endoplazmatik şəbəkəyə steroid təbiətli maddələrin sintez olunduğu hüceyrələrdə daha çox rast gəlinir. Məsələn,

böyrəküstü vəzinin qabiq hüceyrələrində, toxumluğun interstisial hüceyrələrində, piy vəziləri hüceyrələrində və s.

Hamar endoplazmatik şəbəkə topoqrafik cəhətdən qlikogen toplanan sahə ilə də sıx əlaqədə olur ki, bu cəhət də onun karbohidrat mübadiləsindəki rolunu göstərir. Qara ciyər hüceyrələrində, əzələ hüceyrələrində qlikogen endoplazmatik şəbəkənin hamar hissəsində toplanır.

Acliq çəkmış hüceyrələrdə qlikogen istifadə olunandan sonra, eləcədə artıq qlikogen toplananda hüceyrələrin hamar endoplazmatik şəbəkəsinin qlikogen toplanan zonası genişlənir. Qara ciyər hüceyrələrində hamar endoplazmatik şəbəkənin kanallarının genişlənməsi bəzi patoloji proseslərlə əlaqədar olur. Belə ki, zəhərlənmələr zamanı, bəzi zəhərli və konsorogen maddələrin təsiri, yüksək dozalı hormonal preparatların təsiri zamanı və s. qara ciyər hüceyrələri, onlara xas olan sitoplazmanın bazofil xüsusiyyətini itirirlər. Bu onu göstərir ki, bu maddələrin təsirindən sitoplazmada RNT miqdarı kəskin aşağı düşür. Odur ki, sitoplazmada oksifil zonalar müşahidə edilir. Elektron mikroskopunda bu zonalarda hamar endoplazmatik şəbəkənin kanallarının toplanması müşahidə edilir. Bu onunula əlaqədardır ki, həmin sahələrdə zərərli maddələrin deqredasiyası prosesləri, metabolik dezaktivasiya prosesləri gedir ki, həmin proseslər də bir sıra oksidləşdirici fermentlərin iştirakı ilə həyata keçir. Beləliklə qara ciyərin funksiyasına aid olan orqanizmin detoksifikasiyası prosesi hamar endoplazmatik şəbəkənin iştirakı ilə gedir.

Eninə zolaqlı əzələdə hamar endoplazmatik şəbəkənin kanalları və vakuolları (sarkoplazmatik retikulum) hər bir miofibrili əhatə edir. Burada onlar xüsusi funksiya ifa edirlər. ATP-in iştirakı ilə həmin kanallar kalsium ionlarını toplayır və odur ki, bu da öz növbəsində əzələ hüceyrəsinin açılmasını təmin edir.

Ali bitkilərdə hamar endoplazmatik şəbəkə terpenlərin, steroidlərin, lipidlərin sintez olunduğu toxuma hüceyrələrində rast gəlinir. Çox vaxt bitkilərdə hamar endoplazmatik şəbəkə kanalları hüceyrənin polisaxarid qılafinə yaxın mövqedə rast gəlinir ki, bu da onun karbohidrat mübadiləsindəki roluna əyani dəlildir.


Beləliklə hamar endoplazmatik şəbəkə triqliseridlərin, steroidlərin, qlikogenin, lipidlərin sintezində iştirak edir, organizmin detoksifikasiyasını, ion mübadiləsini təmin edir.

## RIBOSOMLAR

Mürəkkəb ribonukleoproteidlərdən ibarət olan ribosomları 1955-ci ildə Xauatson və Xem elektron mikroskoru ilə xərçəng hüceyrələrində müşahidə etmişlər. Ribosomların diametri 150-350 Å, forması isə kürə şəklindədir. Bağırsaq çöpcüyü bakteriyası üzərində aparılan elektron mikroskopuk tədqiqatlar nəticəsində bu mikroorganizmlərdə ribosomların iki müxtəlif ölçülü submikroskopik vahidindən ibarət olduğu sübüt edilmişdir. Böyük submikroskopik vahid üçkünlü, diametri 150-180 Å, kiçik submikroskopik vahid isə qövsvarıdır, diametri 140-160 Å. Yəstı səthə malik olan böyük submikroskopik vahid kiçik səthə malik olan submikroskopik vahidlə bitişdikdə aralarında yarıq şəkilli boşluq qalır. Ribosomlar hüceyrə sitoplazmasında sərbəst və endoplazmatik şəbəkənin membranına birləşmiş şəkildə olur. Qranulyar endoplazmatik şəbəkənin membranlarında ribosomlar tək qatda, bəzən də spiralvari formada yerləşmişdir. Endoplazmatik şəbəkəsi yaxşı inkişaf etmiş yüksək diferensasiyalı qaraciyər və mədəali vəzi hüceyrələrində ribosomların əksəriyyəti bu organoidin membranı ilə birləşmiş şəkildədir. Amma qranulyar endoplazmatik şəbəkəsi zəif inkişaf etmiş insanın oosit və limfosit hüceyrələrində isə ribosomların əksəriyyəti sitoplazmada sərbəst yerləşirlər. Sitoplazmada ribosomlara mitokondridlərdə və plastidlərdə də təsadüf edilir. Sitoplazma ilə bərabər eyni zamanda ribosomlar nüvədə də mövcuddur.

Diferensial sentrafuqalaşdırma yolu ilə aparılmış biokimyəvi analiz nəticəsində ribosomların yüksək quruluşlu zülallardan və ribosomal RNT-dən ibarət olduğu müəyyən edilmişdir. Demək olar ki, bu iki komponentin ribosomda nisbətə bərabərdir. Belə ki, molekul kütləsi 3000000 olan bakteriya ribosomunda, bu kütlənin 60%-i RNT-nin payına düşür. Ümumiyyətlə isə hüceyrədə olan RNT-nin 80-90%-i ribosomda yerləşir. Müxtəlif

orqanizm hüceyrələrində qələvi xassəyə malik olan ribosomal zülallar ümumilikdə demək olar ki, aminturşu tərkibinə görə eynidirlər. Ribosomların tərkibində ribonukleaza, β-qalaktozida-za, turş və qələvi fosfataza və s. fermentləri və maqnezium vardır.



Şəkil 17. Ribosomun quruluş sxemi: 1 - kiçik subvahid, 2 - böyük sübvhahid, 3 - m RNT, 4 - n RNT, 5 - aminturşu, 6 - sintez olunan komponentin zənciri, 7 - endoplazmatik şəbəkənin membranı.

Ultramramikroskopik tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, ribosomlar həm prokariot hə də eukariot hüceyrələrində mövcuddur. Ribosomların bütün hüceyrələdə mövcudluğu, onun kimyəvi təbiəti və xassələri bu orqanoidin böyük əhəmiyyətə malik olduğunu sübut edir. Qeyd etdiyümüz kimi ribosomlar həm sitoplazmada sərbəst, həm də endoplazmatik şəbəkənin membranına birləşmiş şəkildə yerləşir. İkincilər funksiya cəhətcə daha aktivdirler. Ribosomların əsas funksiyası zülal sintez etməkdir. Bu prosesdə ribosomların rolü m-RNT-nin məlumatı əsasında, n-RNT-tərəfindən daşınan amin turşularından polipeptid zəncirin sintezini həyata keçirməkdir.

Beləliklə, zülal sintezində m-RNT-si, n-RNT-si aktiv iştirak edirlər, amma r-RNT-nin rolü hələ tam aydınlaşdırılmışdır. Mövcüd məlumatlara əsasən demək olar ki, r-RNT zülal sintezində iştirak etmir. r-RNT ribosom zülalları ilə kompleks birləşmələr şəkildə bu orqanoidin stromasını əmələ getirir. Nüvədə olan ribosomlar isə nüvə zülallarının sintezində iştirak edir. Eyni zamanda mitokondri və plastidlərdəki ribosomlarda bu orqanoidlərdə müəyyən hissə zülalların sintezində iştirak edirlər.

Sitoplazmada yerləşən sərbəst ribosomlar isə hüceyrədə bir sıra proseslərdə xüsusi rol oynayan spesifik zülalların sintezində iştirak edir. Bunlara bəzi orqanoidlərin, mikrofilamentlərin və mikroborucuqların zülalları aiddir. Ribosomlar zülal sintezi kimi mürəkkəb bir prosesdə qruplarla iştirak edirlər. Əsasən bu qruplara 5-70 ribosom daxil olar və poliribosom adlanır. Poliribosomlarda ayrı-ayrı ribosomlar arasındaki əlaqə diametri 15 A° olan sap şəkili m-RNT tərəfindən həyata keçir.

Ribosomların kiçik və böyük submikroskopik vahidləri nüvəcikdə formalaşır və nüvədən sitoplazmaya daxil olur.

## HOLCI KOMPLEKSİ


Holci kompleksi ilk dəfə 1898-ci ildə Holci tərəfindən heyvanların sinir hüceyrələrində müşahidə edilmişdir. Uzun müddət bu orqanoidin ancaq heyvanlara aid olması haqqında fikirlər hökm süründü. Lakin elektron mikroskopu kəşf olunandan

sonra mə'lum oldu ki, Holci kompleksi bitki hüceyrələrində də vardır.

İşiq mikroskopunda holci kompleksi mürəkkəb tor şəklində hüceyrənin sitoplazmasında, nüvə ətrafında, nüvənin altında, bəzən nüvənin üstündə müşahidə edilir. Bitkilərin və ibtidailərin hüceyrələrində holci kompleksi oraqvari və ya cübuqvari formalı ayrı-ayrı cisimciklərdən ibarətdir. Formasının müxtəlifliyinə baxmayaraq bu orqanoidin elektron mikroskopik quruluşu bitki və heyvan orqanizmlərinin hüceyrələrində eynidir.

Elektron mikroskopunda Holci kompleksinin membran strukturundan ibarət olması aydın görünür (şəkil 18). Həmin membranlar kiçik sahələrdə toplanaraq diktiosomları əmələ gətirirlər. Diktiosomları 20-25 nm məsafədə topalar şəkilində yastı membranlardan əmələ gəlmış torbalar və ya çənlər təşkil edir ki, onların da arasında nazik hialoplazma qatı yerləşir. Mərkəzə doğru membranlar bir-birinə yaxın, kənara doğru isə bir-birindən nisbətən aralı yerləşirlər. Bundan başqa diktiosomlarda çox miqdardır vakuollar da olur. Onlar əsasən diktiosomun kənar membranlarına yaxın yerləşirlər. Diktosom sahələrində proksimal və distal üclər ayırd edilir. Sekret sintez edən hüceyrələrdə holci kompleksinin proksimal hissəsi sitoplazma və nüvəyə, distal hissəsi isə hüceyrənin kənarına doğru yönəlmüş olur. Proksimal sahə kiçik, distal sahə isə iri çənlər və vakuollardan təşkil olmuşdur. Proksimal və distal sahələr membranlarının qalınlığına görə də fərqlənir. Proksimal sahədə membranların qalınlığı 6-7 nm, distal sahədə isə 10 nm-a bərabərdir. Hüceyrədə ayrı-ayrı diktiosomlar vakuollar və çənlər sistemi ilə bir-birinə birləşərək holci aparatının üç ölkülü retikulyar kompleksini əmələ gətirir.

Holci kompleksinin membran elementləri endoplazmatik şəbəkədə sintez olunan məhsulların seqreqasılığında və toplanmasında, onların kimyəvi cəhətcə dəyişilməsində, yetişməsində iştirak edir. Həmçinin holci kompleksində polisaxaridlər sintez olunub, zülallarla birləşərək mukoproteidləri əmələ gətirir. Ən əsası isə holci kompleksinin elementlərinin iştirakı ilə hüceyrədə hazırlanmış sekretlər hüceyrədən çıxarılır. Bütün bunlardan başqa o, hüceyrədə lizosomların yaranmasını təmin edir.



Səkil 18. Holci kompleksi.

Şəkil 18. Holci kompleksi

Holci kompleksinin seqreqasiya rolunu öyrənmək üçün heyvanlara tritumla nişanlanmış amin turşuları ( $^3\text{H}$  leytsin) daxil edirlər və elektron mikroskopik avtoradioqrafiya vasitəsilə müşahidə apararaq nişanlanmış atomların lokalizasiyasını izleyirlər. Mədəaltı vəzinin hüceyrələrindən əsasən zülal ixrac edildiyindən radioaktiv amin turşularının hüceyrənin müxtəlif sahələrində toplanmasını izləməyə imkan verir. Məlum olur ki, 3-5 dəqiqədən sonra nişanlanmış atomlar hüceyrənin bazal hissəsində endoplazmatik şəbəkə ilə zəngin olan sahədə toplanır. Nişan-

lanmış atomun zülal molekuluna birləşməsidən məlum olur ki, həmin sintez erqastoplazmadakı ribosomlarda gedir. Bir qədər sonra, (20-40 dəqiqə) nişanlanmış atom Holci kompleksinin vakuollarında müşahidə olunur. Deməli erqostoplazmada sintez olunan zülal Holci kompleksinə daşınır, 60 dəq. Sonra nişanlanmış atom zimogen dənələri sahəsində müşahidə olunur. Bütün bunlardan sonra isə mədəaltı vəzinin asinüs boşluğununda müşahidə etmişlər. Elecədə zülalların sintezi və hüceyrədən çıxarılması proseslərini süd vəzi hüceyrələri, bağırşaqın qədəhvəri hüceyrələri, qalxanabənzər vəzi hüceyrələrində öyrənmişlər. Məlum olmuşdur ki, ribosomlarda sintez olunan zülallar (hüceyrədən çıxarılan zülallar) endoplazmatik şəbəkə cənlərində toplanır, oradan Holci kompleksi membranlarına daşınır. Burada Holci kompleksinin cənlərində toplanır, sonra onlar hüceyrənin kənarına doğru hərəkət edir, plazmatik membranla birləşərək hüceyrədən kənar edilir.

Vəzilərin sintez etdiyi zülalların hüceyrədən çıxarılması ekstruziya adlanır. Morfoloji cəhətdən ekstruziya pinositoz hadisəsinə oxşayır. Lakin pinositozun əksidir. Pinositoz zamanı dürü maddələr membranın içəri çökməsi nəticəsində hüceyrəyə daxil olursa, ekstruziya zamanı isə hüceyrədən kənar edilir. Bu hadizəyə ekzositoz da deyilir.

Holci kompleksi sekretlərintoplanması, daşınması, hüceyrədən kənar edilməsi funksiyası ilə yanaşı həmçinin bir sıra metabolik proseslərdə də iştirak edir. Bir çox zülalların Holci kompleksində modifikasiyası prosesi baş verir, onların bəzi amin turşuları fosforlaşır, asatenləşir, qlyükozidləşir.

Qlyükozidləşmə zamanı ayrı-ayrı amin turşuları şəkərlərlə birləşir. Sekretor məhsulların tərkibinə daxil olan mürəkkəb zülallar, qlikoproteidlər və mukoprotidler (mütsinlər) müxtəlif təbiətli şəkər və polisaxaridlərlə əlaqədədir. Zülalların bu cür şəkər və polisaxaridlərlə birləşməsi də Holci kompleksinin cənlərində gedir. Holci kompleksinin bu funksiyasının  $^3\text{H}$  qlyükoza və  $^3\text{H}$ -qalaktoza nişanlanmış atomlarının qədəhvəri bağırşaq epitelisi hüceyrələrinə daxil etməklə öyrənmişlər. Bu zaman nişanlanmış atomlar Holci kompleksi sahəsində toplanmış sonra isə sekretor vakuollara keçmişdir. Deməli polisaxaridlər Holci kompleksi cənləri vasitəsilə hüceyrədən kənar edilir. Bitki hü-

ceyrələrinin Holci kompleksində hüceyrə qılfı tərkibinə daxil olan polisaxaridlər (hemiselliloza, pektin) sintez olunur. Bundan başqa bitki hüceyrələrinin diktosomları mutsin və seliklərin hüceyrədən kənar edilməsində iştirak edir ki, onların da tərkibində polisaxaridlər vardır. Holci kompleksinin vakuolları ilə resintez olmuş lipidlər və əmələ gəlmış lipoproteidlər hüceyrədən kənara daşınır. İbtidai bitkilərdə Holci kompleksinin vakuolları genişlənərək plazmatik membrana birləşir və ekzositoz vasitəsilə vakuollardakı maddələr hüceyrədən çıxarılır.

Bütün deyilənlərdən başqa Holci kompleksi lizosomların yaranmasında iştirak edir. Bir sıra alımlar Holci kompleksinin hüceyrə membranın yaranmasında iştirak etməsini göstərirler. Hüceyrə bölünəndən sonra Holci kompleksinin membran strukturunu endoplazmatik şəbəkənin kanalları ilə birləşərək iki qız hüceyrəsi arasında arakəsmə əmələ gəlməsinə səbəb olur.

Bəzi alımlar Holci kompleksinin nüvə ilə əlaqəsi olmasını göstərirler. Belə ki, xlomidomonada yosununda xromosomların ploidliyi artıraq Holci kompleksi də böyüür. Nüvəsi çıxarılmış amyobada holci kompleksi kiçilir və s.

Sintez olunmuş maddələrin hüceyrədən kənar edilməsi bütün hüceyrələr üçün xas olan əlamət deyil. Məsələn, əzələ hüceyrələri, örtük epitelisi hüceyrələri, dənəvər leykositlər və s. Bununla yanaşı belə hüceyrələrdə də yaxşı inkişaf etmiş Holci kompleksi olur. Bu isə onunla izah olunur ki, Holci kompleksi hər bir hüceyrədə həm də lizosomların yaranmasında iştirak edir.

## LİZOSOMLAR

Lizosomlar ilk dəfə De dyuv tərəfindən 1955-ci ildə elektron mikroskopu vasitəsi ilə kəşf edilmişdir. Ölçüsü 0,2-0,4 mkm olan torba şəkilli struktur olub, 7 nm qalınlığında bir qat membrana malikdirlər. Lizosomlar öz başlanğıcını diktosomlardan alır. Onların içərisində 60-a qədər fəal fermentlər: türş fosfataza, nükleoaza, türş ribonükleaza, poreteazalar, qlikozidazalar (qlükurunidaza, qalaktoidaza), esteraza və s. vardır. Ümumiyyətlə həmin fermentlər hidrolitik fermentlər olub, zülalların, yağların, karbohidratların, nüklein turşularının və daha müəkkəb

maddələrin parçalanmasında iştirak edir. Lizosom membranı fermentlərin hüceyrəyə qarışmasının qarşısını alır. Hüceyrədəki lizosomlar morfoloji cəhətdən bir-birindən fərqlənilirlər. Onların içərisində 4 tip lizosom ayırd edilir.

1. **İlkin lizosomlardır** ki, onların ölçüsü 100 nm olub, içərisi turş fosfataz ilə zəngin olan struktursuz maddə ilə doludur. Bunlar diktiosomlardan başlangıç alır.

2. **Sonradan yaranan lizosomlar**. Bunlar ilkin lizosomların faqositə olunan hissəciklə qarışmasından əmələ gəlir.

3. **Autofaqosom**

4. **Qalıq cismi**

Göstərilən bu formalar lizosomun fəaliyyəti ilə əlaqədar olaraq yaranır.

Hüceyrədə bərk cisimciklərin, qida maddələrinin, ölmüş toxuma hissələrinin udulub, sonra hüceyrə daxilində həzm olunması prosesi **faqositoz** adlanır. Faqositoz zamanı sitoplazmatik membran udulacaq maddə ilə birlikdə hüceyrənin daxilinə doğru çökür və faqositoza uğrayan hissəcik ətrafında qovuqcuq əmələ gəlir. Ona **faqosom deyilir**. Bu zaman ilkin lizosomlar faqosoma yaxınlaşaraq möhtəviyyatını faqosoma tökür və həzm vakuolu yaranır. Hüceyrə daxili həzm vakuolu sonradan yaranan *a* nisbətən iri lizosomdur. Lizosomun fermentlərinin təsirindən həzm vakuolundakı qida maddələri parçalanaraq hüceyrə tərəfindən mənimşənilir. Lakin faqosomdakı bəzi maddələr tam həll olmur. Bu zaman lizosomlar telelizom və ya qalıq cismiñə çevirilir. Lipid təbiətli maddələrin qalığı hüceyrədə qatlı cisimcik kimi onun ömrünün axırına qədər saxlanılır.

Piqment maddələri də hüceyrədə axıra kimi saxlanır. Məsələn, insanda qocalma ilə əlaqədar olaraq beyin, əzələ, qara ciyər hüceyrələrində piqmentlər toplanır və hüceyrənin ömrünün sonuna kimi saxlanır. Bunlar qocalma piqmenti olan lipofus-sinlərdir.

Lizosomlar eukariot hüceyrələrin hamisində, prokariotlardan isə bir hüceyrəli ibtidai bitkilərdə, göbələklərdə, ibtidai heyvanlarda rast gəlinir. Lakin lizosomlar müxtəlif hüceyrələrdə müxtəlif miqdarda olurlar. Heyvanlarda ən çox lizosomlar reasorbsiya geden hüceyrələrdə, zülal və başqa komponentləri udan, həll edən hüceyrələrdə rast gəlir. Məsələn, makrofaqlarda,

leykositlərdə, böyrək və qara ciyer hüceyrələrində lizosomlar daha çox olur. Udma və həll etmə funksiyasından başqa, lizosomlar hüceyrə daxili məhlulların dəyişilməsində də böyük rol oynayırlar. Məsələn, qalxanvari vəzinin endoplazmatik şəbəkəsi üzərində tiroid hormonunun sələfi-tiroqlobulin sintez olunur. Tiroqlobulin holci kompleksinin kanalları ilə qalxanvari vəzin follikula boşluğununa daşınır. Hormonal stimulyasiya zamanı yodlaşmış tiroqlubulin yenidən pinositoz vasitəsilə qalxanvari vəzi hüceyrələrinə daxil olur. Tiroqlobulini daşıyan pinositoz vakuolları ilkin lizosomla qarışır, lizosomun fermentləri tiroqlobulini nisbətən parçalayaraq (hidroliz) onu tiroksinə-tiroid hormonuna çevirir. Sonradan isə tiroksin qana daxil olaraq öz vəzifəsini yerinə yetirir.

Bundan başqa lizosomlar autofaqositoz prosesində də iştirak edirlər. Hüceyrənin həyat fəaliyyəti dövründə zədələnmiş, qocalmış hüceyrə komponentləri (mitoxondrilər, Holci kompleksi və s.) lizosomların iştirakı ilə həll olunur. Bu zaman ilkin lizosomlar həmin komponentin ətrafında düzülür, kanalları birləşərək, komponenti öz daxilinə alırlar. Əmələ gəlmış vakuol autofaqosite vakuolu adlanır. Lizosomların fermentlərinin təsirindən həmin komponentlər parçalanır, parçalanma məhsulları hüceyrə tərəfindən mənimsənilir, mənimsənilməyən hissələr qalıq cismi kimi hüceyrədə toplanır. Odur ki, lizosomlar hüceyrə daxili təmizləyici aparat rolini oynayır. Maraqlıdır ki, normal şəraitdə metabolik stresslər zamanı autofaqosomların hüceyrədə miqdarı artır. Hüceyrələr zədələndikdə də lizosomların miqdarı artır.

Son illər tədqiqatçılar öyrənmişlər ki, müxtəlif patoloji proseslər zamanı lizosomların miqdarı dəyişir. Lizosomların hüceyrədə çoxalıb azalması genetik amillərlə və ya müxtəlif iltihab prosesləri ilə əlaqədar ola bilər. Hər bir hüceyrənin funksiyasından asılı olaraq onun lizosomunun tərkibində xüsusi fermentlər olur. Məsələn, spermİ hüceyrələrinin lizosomlarında digər fermentlərlə yanaşı qialuronidaza, proteaza fermentləri də olur ki, o da mayalanma rosesində müəyyən rol oynayır. Odur ki, mayalanma prosesində də lizosomların müəyyən iştirakı vardır. Belə ki, tərkibində hidrolitik fermentlərdən qialuronidaza və proteaza olan lizosom, spermİ hüceyrəsinin membranı ilə birləşib

yumurta hüceyrəsi üzərinə töküür və onun membranını əridərək spermİ hüceyrəsi ilə birləşməsinə səbəb olur.

Bəzi hallarda lizosomlar hüceyrədən çıxaraq öz möhtəviyyatını hüceyrədən kənara tökürlər. Məsələn, neyrospor göbələklərdə lizosomların hidrolizaları hüceyrədən kənara tökülrək hüceyrə xarici proteoliz hadisəsini yaradır.

Göründüyü kimi lizosomlar hüceyrə daxili və hüceyrədən kənar həll etmə proseslərində iştirak edir.

## PEROKSİSOMLAR

**Peroksisomlar-** xaricdən tək qatlı membranla əhatə olunmuş, diametri 0,3-1,5 mkm olan vakuollaşmış törəmələrdir. Onların mərkəsində özək və ya nukleoid yerləşir. Özək yerləşən hissədə xüsusən qaraciyer hüceyrələrinin perioksisomlarında, fibril və borucuqlardan ibarət kristalvari strukturlar görünür. Peroksisomlar ibtidai orqanizmlərdə (amyöbalarda, maya göbələklərində) ali bitkilərdə onların embrional toxumalarında (endosperm) və yaşıl hissələrində və həm də ali onurğalı heyvanların qaraciyer və böyrək hüceyrələrində təsadüf edilir. Məsələn, siçovulların qaraciyer hüceyrələrində peroksisomların sayı 70-100 arasında dəyişir. Çox vaxt peroksisomlar endoplazmatik şəbəkənin membranı ilə sıx birləşmiş şəkildə olur. Amma yaşıl bitkilərdə isə peroksisomlar mitoxondri və plastidlərlə sıx əlaqədə olur.

İlk dəfə peroksisomlar qaraciyer və böyrək hüceyrələrindən alınmışdır. Peroksisom fraksiyalarında hidrogen-peroksidin metabolizmi ilə əlaqədar olan fermentlər alınmışdır. Bu fermentlər (oksidaza, urat-oksidaza, oksidaza d aminturşusu) amin turşularını oksidləşdirib dezaminləşdirəcək fermentlərə aiddir, onların fəaliyyəti nəticəsində hidrogen-peroksid və katalaza əmələ gəlir, katalaza sonradan hidrogen-peroksidi parçalayır. Qaraciyer hüceyrələrinin peroksisomlarında katalazanın miqdarı matriksdə yerləşən bütün zülalların 40%-nə çatır. Hidrogen-peroksid toksiki təsire malik olduğu üçün peroksisomda toplanan katalaza fermenti qoruyucu funksiya daşıyır.


**Sferosomlar** - birqatlı membranla örtülü və bitki hüceyrələrində rast gəlinən bu kiçik vakuollar yüksək işq sindirme əm-

salına malik olduğu üçün ışık mikroskoplarında asanlıqla müşahide olunurlar. Sferosomlar endoplazmatik şebekənin elementlərindən formalasırlar. Onların böyüməsi və tərkibinin yenidən qurulması onlarda yağların toplanması ilə bağlıdır. Sondaran isə tədricən sferosomlar yağ damlalarına çevrilirlər.

Bütün tədqiq edilən sferosomların tərkibində yağılardan başqa zülallar və lipaza fermenti müşahidə edilmişdir.

## MİTOXONDRİLƏR

Hər bir hüceyrənin daimi organoindrılardan biri də mitoxondrilərdir. Mitoxondrilərin forma və ölçüləri çox müxtəlif olur. Onlar ışık mikroskopunda yumru, oval, çubuq şəkilli, sap şəkilli və ya şaxələnmiş formada görünürənlər (şəkil 19). Mitoxondridlər nəinki müxtəlif hüceyrələrdə müxtəlif olur, hətta hüceyrənin funksional fəallığından asılı olaraq onun formaları dəyişə bilər. Elecədə hüceyrəye müxtəlif amillərlə təsir etdiğdə məs: mühitin PH-6, osmotik təziyiqi, temperaturu dəyişdikdə mitoxondrinin bir forması digər formasına keçə bilir. Bəzən eyni hüceyrədə mitoxondrinin tutduğu mövqədən asılı olaraq onun forması müxtəlif olur. Məsələn: bağırşaqın epiteli hüceyrələrində mitoxondri nüvə üstündə və nüvə ətrafında olanda çubuq şəklində, hüceyrənin bazal hissəsində olanda isə dənə şəklində olur. Mitoxondrilərin ölçüsü də müxtəlif olur. Məsələn: yumru mitoxondrilərin diametri 0,2-1 mk, çubuq şəkilli mitoxondrilərdə 7 mk-a qədər, sap şəkilli mitoxondridlərdə isə 15-20 mk olurlar. Mitoxondridlərin miqdari da hüceyrədə müxtəlif olur. Bəzi həşəratların yetkin spermi hüceyrələrində 5-7, siçanın qara ciyər hüceyrələrində 2500-ə qədər olur. Ən çox mitoxondri (300000) oosit hüceyrələrində, nəhəng amyobada (500000-ə qədər) olur. Heyvan hüceyrələrində mitoxondrilər yaşıl bitki hüceyrələrindəkinə nisbətən daha çox olur. Mitoxondrinin miqdari hüceyrənin funksional fəallığından asılı olaraq dəyişir. Məlum olmuşdur ki, uçan quşların doş qəfəsindəki hüceyrələrində mitoxondrilərin miqdari, uçmayan quşların həmin hüceyrələrindəki mitoxondrilərin miqdardından qat-qat artıqdır. Ontogenezin müxtəlif mərhələlərindən asılı olaraq mitoxondrilərin miqdarının dəyişməsi də



Şəkil 19. Bitki və heyvan hüceyrələrində mitoxondrilərin müxtəlif formaları: a - spirogira yosunu; b - diatom yosunu; v - göbəlek hifləri; q - nərgizin spermatofiti; d - miksomicetin plazmodisi; l - infuzoriya; z - meduza hüceyrəsi; i - insanın beyin hüceyrəsi; k - gurbagının udlag hüceyrəsi; m - siçanın böyrək hüceyrəsi; n - siçanın beyin hüceyrəsi; c - insanın onurğa beyni düynləri hüceyrəsi.

məlumdur. Məsələn: mitoxondrilər cavan rüseyim hüceyrələrində qocalan hüceyrələrə nisbətən çox olur. Mitoxondrinin mövqeyi müxtəlif hüceyrələrdə dəyişkən olur. Əksər hüceyrələrdə onlar sitoplazmada bərabər paylanırlar. Məsələn: sinir, epiteli hüceyrələrində, ibtidailərin hüceyrələrində və s. Sekretor hüceyrələrində isə mitoxondrilər bilavasitə sekret ifraz olan sahədə toplanırlar.

Balıqların qəlsəmə epiteli hüceyrələrində qan damarının divarları ətrafında, xaricə doğru yönəlmış hüceyrələrdə mitoxondri daha çox toplanır. Daha doğrusu onlar oksigenin hüceyrələrə daha çox daxil olduğu yerdə toplanırlar. Ürək ezeləsi hüceyrələrində, çinsi hüceyrələrdə mitoxondrilər nüvəni əhatə edirlər.

Canlı hüceyrədə mitoxondrilər hərəkət edirlər, yerlərini dəyişirlər, bəzən bir-birilə birləşərək hüceyrənin bir nahiyyəsində digərinə keçirlər. Bağırsağdakı entoamyobda mitoxondri olmur. Çünkü onlar anaerob şəraitində yaşayırlar.

Kimyəvi cəhətdən mitoxondrilər çox mürəkkəbdirlər. Onun tərkibində zülallar (60-70%), yağlar (25-30%), nuklein turşuları, fosfolipidlər, RNT, vitaminlardan A, B<sub>12</sub>, B<sub>6</sub>, K, E və s. vardır. Mitoxondri tərkibində enerji mübadiləsində iştirak edən fermentlərdən suksinatdehidrokinaza, sitokromoksidaza, fumorat-dehidrokinaza, malatdehidrokinaza və s. vardır. Eləcə də Krebs tsiklinə daxil olan fermentlərin hamısı mitoxondrilərdə tapılmışdır. Elektron mikroskopu ilə mitoxondrilərin ultrastrukturunu öyrənilmişdir (şəkil 20). Elektron mikroskopunda onun iki qat membranla örtülü olması görünür.

### 1. Xarici membran 2. Daxili membran

Xarici membran onun sitoplazma matriksindən ayırrı. Onun qalınlığı 7 nm. olub, sitoplazmanın heç bir membran strukturu ilə əlaqədə olmur. Mitoxondrinin daxili maddəsi homogen olub, matriks adlanır. Daxili membranla xarici membran arasında 10-20 nm. sahə var. Daxili membran mitoxondri matriksi içərisinə doğru qatlanmış olur və çoxlu qırışlar təşkil edir. Daxili və xarici membran üzərinə fermentlər sistemi müəyyən ardıcılıqla və qanuna uyğun surətdə düzülmüşdür. Matriks içərisində ribosomlar, DNT və RNT olan genetik sistem aşkar edilməsi onların

mitoxondrilərin öz zülalının sintezində iştirak etməsini göstərir. Lakin hüceyrələrdə zülal sintezi əsasən ribosomlarda gedir. Həmçinin mitoxondri matriksində bəzi yağ turşularının (məs. Fosfatidilxolin) və digər maddələrin sintez olması da müəyyən edilmişdir. Mitoxondrinin əsas vəzifəsi ATP-in sintezidir. Üzvi maddələrin parçalanmasında yaranan enerji hesabına ADF fosforlaşır və ATP əmələ gəlir.



Şəkil 20. Mitoxondrinin mikroskopik quruluşu.



Müxtəlif karbohidratları parçalayan fermentlər, yağ tuqşaları, amin turşuları bu prosesdə iştirak edərək enerji ayrılmasına səbəb olur ki, həmin enerji hüceyrə tərəfindən istifadə edilməyərək mitoxondridə ATF-in yaranmasına sərf olunur. Enerjinin ayrılması mitoxondrilərdə xarici və daxili membran üzərindəki elementar hissəciklərdə gedir. Bu hissəciklər bir neçə funksiyani idarə edirlər:

1. Oksidləşmə reaksiyalarını aparırlar
2. Elektronları ATF sintezində iştirak edən birləşmələr zənciri üzrə oksigenə daşıyırlar.
3. ATF-dən enerji alan sintez reaksiyalarını katalizə edirlər.

Elementar hissəciklər onların iştirak etdiyi proseslərdəki ardıcılığa müvafiq olaraq mitoxondri membranlarında çox qanuna uyğun suretdə yerləşirlər. Beləliklə hüceyrənin əsas enerjisi mitoxondrilərdə sintez olunaraq sonradan hüceyrənin müxtəlif həyat fəaliyyəti proseslərində (hərəkət, tənəffüs, böyümə, sekretlərin ifrazı, DNT-replikasiyası, zülal sintezi və s.) istifadə edilir.

Mitoxondrilər bir neçə gün yaşayırlar. Bundan sonra isə bölünmə yolu ilə çoxalaraq yeni mitoxondrilərə başlangıç verirlər.

## PLASTİDLƏR

**Plastidlər** - bitki hüceyrələrinə xas olan ümumi organoидlərdir. Onları ilk dəfə 1676-ci ildə A. Levenhuk müşahidə etmişdir. Amma plastidlərin təsnifikasi Şimper (1833) tərəfindən verilmişdir. Funksiyasından və rəngindən asılı olaraq bitki hüceyrələrində üç əsas tip plastid mövcuddur.


1. **Xloroplastlar** - yaşıl plastidlər
2. **Xromoplastlar** - qırmızı, sarı, narinci və s.
3. **Leykoplastlar** - rəngsiz plastidlər

Bitkinin rüşeym hüceyrələrində proplastidlər olur. Bunlar toxumanın tipindən asılı olaraq rəngsiz leykoplastlara, karotinoidlərin olmasına görə xromoplastlara, karotinoid və xlorofilin

olmasına görə isə xloroplastlara çevrilə bilirlər. Bundan başqa plastidlərin hər üç tipinin şəraitindən və inkişaf səviyyəsindən asılı olaraq birinin o birinə çevrilmə xüsüsiyyəti var. Belə ki, meyvələrin yetişmə dövründə xloroplastların xromoplastlara çevrilməsi, leykoplastların xloroplastlara çevrilməsi-kartof yumarlarının yaşıl rənq alması və s. onların genetik cəhətdən qohumluğunu isbat edir.

Plastidlərin ən qədim forması xloroplastidlər hesab olunur. Xromo və leykoplastlar isə xloroplastlardan töremişlər.

**Xloroplastlar** - əksər bitki hüceyrələrində diametri 4-6 mkm, bəzən isə daha böyük ölçüdə olur (şəkil 21). Mikroskopik oval formalı, yaşıl rəngli iki membranlı quruluşa malik olan xloroplastların sayı 15-50-yə çata bilər. Elektron mikroskopu ilə aparılan tədqiqatlar göstərmişdir ki, iki membranlı xloroplastların xarici membranı hamar, daxili membranı isə qırışlı quruluşa malikdir. Bu quruluşun yaranmasına səbəb qranlar və onların



Şəkil 21. Xloroplastın elektronmikroskopik quruluşu

disk şəkilli yığınlarından ibarət olan tilakoidlərdir. Tilakoidlər isə bir-birinə lamellalar vasitəsilə birləşir. Xloroplastlardakı piqmentlər qranlarda toplanmışdır. Qranlar isə xloroplastların stromasında yerləşir. İşıq kvantlarının udulmasından başlayaraq enerjinin çevrilməsinə qədərki proseslər xloroplastlarda-tilakoid membranında (fotokimyəvi proseslər), biokimyəvi reaksiyalar isə matriksdə və ya xloroplastların stromasında həyata keçirilir. Xloroplastların matriksində lipid və xinon təbiətli globullara rast gəlinir. Bundan başqa matriksdə ilkin nişasta dənəcikləri də olur. Adətən xloroplastlar uzunsov formalı olub, eni 2-4 mkm, uzunu isə 5-10 mkm olur. Yaşıl yosunlarda nəhəng xloroplastlar olur (xromotoforlar, onların uzunluğu 50 mkm-ə çatır). Plastidlərin miqdarı müxtəlif bitkilərdə müxtəlif olur. Məsələn: yaşıl yosunlarda hər hüceyrədə bir xloroplast olur. Ali bitkilərdə isə yuxarıda qeyd etdiyimiz kimi 15-50 xloroplast olur. Elə hüceyrələr var ki, orada xloroplastlar daha çox olur. Məsələn: maxorkanın polisad toxuma hüceyrələrində 1000-ə qədər xloroplast olur. Yetkin xloroplastlarda iki cür daxili membran olur. Bunlardan biri stromanın lamellərini əmələ gətirən yastı membran, ikinci isə tilokoidlərin membranıdır. Stromanın lamelləri yasti, torbacıqlar şəklində olub bir-birinə paralel yerləşmişlər. Membranlı tilakoidlər isə disk şəkilli qapalı torbacıqlar olub, bir-birinin üzərinə toplanması nəticəsində qranlar əmələ gətirirlər. Bir qranda olan tilakoidlərin sayı dəyişkəndir. Hər bir qranda bir neçədən 50-yə qədər və daha çox tilakoid ola bilər. Belə tilakoidlər toplusunun ölçüsü isə 0,5 mkm-ə çatır bilir. Qranlarda tilokoidlər elə yerləşmişlər ki, onların membranının xarici qatları bir-birinə six birləşir. Tilokoidlərin membranlarının birləşdiyi yerdə 2 nm qalınlığında six qat yerləşir. Qranlar tərkibinə qapalı tilokoidlərdən başqa lamellalar sahəsi də daxil ola bilər ki, onların da membranının tilokoid membranı ilə temasından 2 nm qalınlığında qat yaranır. Beləliklə stromanın lamelləri xloroplastın ayrı-ayrı qranlarını bir-birinə birləşdirir. Lakin tilokoid boşluqları qapalı olduğundan stroma lamellərinin membran arası sahəsinə daxil olmurlar. Xloroplastların stromasında da DNT və ribosomlar tapılmışdır. Həmçinin stromada ehtiyat polisaxaridlər-nişasta toplanır. Xloroplastların əsas xüsusiyyəti onların tərkibində yaşıl xlorofil piqmentinin olmasıdır

ki, onun iştirakı ilə yaşıl bitkilər günəş enerjisini udaraq onu kimyəvi rabitələr enerjisinə çevirir. Odur ki, plastidlər də mitoxondriler kimi enerjinin çevrilmə mərkəzidir. Plastidlərin digər tipi olan xromoplastidler xloro və ya leykoplastlardan əmələ gəlirlər.

**Xromoplastlar** - qırmızı, sarı və narinci rəngli, ikimembranlı, quruluşa malik mikroskopik orqanellərdir. Bu tip orqanellərin rəngi onlarda narinci rəngli karotin və sarı rəngli ksantofil piqmentlərinin olmasından asılıdır. Xromoplastlar formalasarkən, xloroplast tilakoidləri dağılır və matriksdə karotinoidlə zəngin globulların toplanması müşahidə edilir. Xromoplastların quruluşları əsasən şarşəkilli və mənşəyindən asılı olaraq isə müxtəlif kristallik quruluşda ola bilər. Bu orqanellər bitkinin çiçəyində, yetişmiş meyvələrində, yeratlı hissələrində və s. əmələ gələ bilər. Çiçəklerin ləçəklərində bu piqmentin olması onların tozlayıcı həşaratların cəlb edilməsində əhəmiyyətini artırır. Qeyd etdiyimiz kimi plastidlər proplastidlərdən əmələ gələ bilər. Xaricdən ikiqat membranla əhatə olunan proplastidlər plastidlərə çevriləndə, onların ultrastrukturlarında, forma və ölçülərində dəyişkənliliklər baş verir. Bölünmə yolu ilə əmələ gələn plastidlərdə DNT molekulunun olması prosesin tənzimləməsində əsas rol oynayır.

**Leykoplastlar** - mikroskopik, küre şəkilli, rangsız plastidlərdir. Onlar bitkinin rəngsiz hissələrində toplanır. Belə ki, kökdə, kök yumrularında, gövdənin şəkildəyişmiş formalarında-kökümüzov gövdə yumrusu və soğanaqlarda, ağacların gövdəsində leykoplastlara rast gəlmək olar. Kartof yumrularındaki aminoplastlar leykoplastlara tipik misaldır. Aminoplastlarda mono və disaxaridlərdən nişastanın ikinci sintezi gedir.

Bitkilərin rüşeym hüceyrələrindəki proplastidlərin forması, ölçüsü, rənginin dəyişməsindən digər plastidlər formalasılır. Əksər bitkilərdə plastidlər ana xətti ilə nəslə ötürülür.

## HÜCEYRƏ MƏRKƏZİ

Hüceyrə mərkəzi 1875-ci ildə R.Hertviq tərəfindən dəniz kirpisinin rüşeyminin bölünməsi örənilərkən kəşf edilmişdir.

Hüceyrə mərkəzi çox hüceyrəli heyvanların bütün hüceyrələrində, ibtidai orqanizmlərdə və bəzi bitki hüceyrələrində müşahidə olunur. O, işıq mikroskopunda yaxşı görünür. Hüceyrə mərkəzinin tərkibinə bir-birinə sentrodesmoz adlanan protoplazmatik saplar vasitəsilə birləşmiş iki sentriol daxildir. Sentriollar ya bilavasitə sitoplazmada ya da sentrosom adlanan kürə şəkilli törəmənin mərkəzində yerləşir. Hüceyrə mərkəzinin bu şəkilli quruluşu əsasən bölünməyən hüceyrələr üçün xarakterikdir. Hüceyrə bölünməsi zamanı sentrosomun ətrafında əmələ gələn xüsusi şüalardan ibarət sahə-astrosfer onun quruluşunu bir qədər mürəkkəbləşdirə bilər. Bu şüalar fibriliyər saplardan ibarət olub qidalı sahəni əmələ gətirir.

Sentriolların incə quruluşunu işıq mikroskopu vasitəsilə öyrənmək mümkün deyil. Elektron mikroskopu ilə aparılan tədqiqatlarla müəyyən edilmişdir ki, hər bir sentriol diametri, 1-0,15  $\mu\text{m}$ , uzunluğu 0,3-0,6  $\mu\text{m}$  olan iki silindrik cisimcikdən ibarətdir. Silindrin divarı 9 qrup borucuqlardan və hər qrup da 2-3 borucuqdan ibarətdir. Hüceyrə mərkəzi yerləşən bütün hüceyrələr üçün borucuqlar qrupunun sayı sabitdir. Sentriollar isə əksərən bir-birinə perpendikulyar olaraq cüt-cüt yerləşirlər. Hüceyrə mərkəzinin kimyəvi tərkibi haqqında məlumat azdır. Əsasən məlumdur ki, sentriollarda karbohidratlar, zülallar, az miqdarda lipidler və çox az miqdarda RNT və DNT var.

Hüceyrə mərkəzi hüceyrənin bölünməsində böyük rol oynayır. İnterfaza mərhələsində ikiləşmiş sentriollar, profaza mərhələsində hüceyrənin qütblərinə çəkilirlər. Qütblərə çəkiləndə sentriolları birləşdirən sentrodesmozalardan iyə teylləri və ya bölünmə vətərləri formalasdır. Sonra isə iyə telləri xromosomların sentromer nahiyyələri ilə birləşərək onların qütblərə çəkilməsi prosesində iştirak edirlər.

Bunlarla bərabər bir çox tədqiqatlarda göstərilmişdir ki, ibtidai orqanizmlərdə kirpik və qumçılardan formalasması da sentriollarla bağlıdır. Qeyd edilən strukturlar bazal cisimcikdən və ya kinetosomdan inkişaf edirlər. Bütün bii müşahidələrə əsasən hələ keçən əsrin sonunda belə bir hipotez irəli sürülmüşdür: sentriollar və bazal cisimcik ya iyə tellərinin əmələ gəlməsində, ya kiprik və qamçılardan formalasmasında iştirak edirlər, ya da hər iki funksiyarı eyni vaxtda yerinə yetirirlər. Elektron mikroskopik

tədqiqatlar böstərdi ki, sentriolların quruluşu, kirpik və qamçılardan əsasında duran basal cisimciyin quruluşuna oxşardır. Sentriolların və basal dənəciyin funksiyası hərəkətlə bağlıdır, yəni onlar hüceyrə bölünən zaman xromosomların qütblərə çəkilməsində və hüceyrələrin özlərinin hərəkətində (kiprikli və qamçılı hərəkət) iştirak edirlər fəkil.

## XÜSUSİ ORQANOİDLƏR


Bütün hüceyrələrə xas olmayıb, müəyyən qrup toxuma hüceyrələrində olur və həmin toxumanın ifa etdiyi vəzifənin yerinə yetirilməsində iştirak edir. Onlar bir çox bitki və heyvan hüceyrələrində rast gəlinir. Onlara hərəkət orqanoidləri (miofibrillər, kipriklər, qamçılard, atıcı kapsullar) dayaq strukturları (tonofibrillər), xarici qiçıqları qəbul edən orqanoidlər (fotoresceptorlar, statoreszeptorlar, fotoreszeptorlar), neyrofibrillər, sorulma, həllətmə funksiyası yerinə yetirən mikrotüçükler və kutikula aiddir.

Miofibrillər - hüceyrənin xüsusi differensiasiyaya uğramış elementi olub, əzələlərin müxtəlif mürəkkəb hərəkətlərinin yerinə yetirilməsində iştirak edirlər.

İki cür miofibril ayırd edirlər. Eninə zolaqlı və saya əzələ fibrilləri. Hər iki əzələ fibrilləri onurğalı və onurgasız heyvanlarda geniş yayılmışdır. Eninə zolaqlı əzələ fibrilləri bugumyaqlılar və xordalılar tipinin ürək əzələsində, skelet əzələsində saya əzələləri isə onurğalıların daxili orqanlarında bir çox onurgasızların somatik əzələlərində rast gəlinir. Miofibrillərin quruluşu eninə zolaqlı əzələ fibrillərində daha yaxşı öyrənilmişdir. İşıq mikroskopları ilə öyrənmişlər ki, eninə zolaqlı əzələ çox uzun hüceyrələrdən ibarət olub, uzunluğu bir neçə sm-dən ibarət olur (şəkil 22). Hər bir belə hüceyrədə miofibrillər paralel cargələrlə yerləşir. Miofibrillər sap formasında olub, bütün uzunu boyu təkrar olunan eninə zolaq və disklerden təşkil olmuşdur. Bəzi diskler nisbətən enli və tünd, digərləri isə ensiz və açıq rənglidirlər. Tünd diskler poliarizosion mikroskopda işığı iki qat sindirdiğinə görə anizotrop diskler və ya qısaca olaraq A-disklər, nisbətən ensiz və açıq rəngli diskler isə işiği zəif sindirdir

və izotrop disklər və ya *J* disklər adlanır. A və *J* disklər bütün əzələ hüceyrəsi boyu qanunauyğun suretdə növbələşirlər.

Hər bir A diskı onun digər sahələrindən fərqlənən sıx olmayan iki hissəyə ayrıılır və bu sahə H-zonası adlanır. Hər bir *J* diskinin ortasından isə nisbetən sıx sahə keçir ki, o da Z zona adlanır. İki Z zonası arasındaki sahə sarkomera hər bir miofibrilin təkrar olu-



Şəkil 22. Eninəzolaqlı əzələ lifinin quruluşu.

nan vahidi sayılır. Beləliklə hər bir miofibril uzununa yerləşən sakromerlərdən ibarət olub eyni quruluşa malik olur. Miofibrillərdən azad olan sahələr sitoplazma ilə dolur və o, əzələ hüceyrəsində sarkoplazma adlanır. Sarkoplazmada nüvə, mitokondrilər və digər orqanoidlər yerləşirlər. Elektron mikroskopik tədqiqatlarının nəticələri göstərir ki, müxtəlif sistematik qruplara aid olan heyvanların eninə zolaqlı əzələ fibrilləri eyni quruluşa malikdirlər.

Elektron mikroskopında hər bir miofibrilin bir dəstə çox nazik miofilamentdən ibarət olması müşahidə olunur. Onlara protofibrillər də deyilir. Miofilamentlər iki cür: nazik və qalın olur. Nazik miofilamentlər bütün tədqiq olunan heyvanlarda eyni diametrə malik olub 40-50 Å qalınlığında olması müşahidə edilmişdir. Qalın miofilamentlərin diametri isə 100-200 Å arasında dəyişə bilir. Qalın miofilamentlər ancaq A diskı hədudunda olub onu ayıran H diskindən keçir. Nazik miofilamentlər isə *J* diskindən H diskinə qədər uzanır. Onların ucları A diskinə keçir, lakin çox uzağa getmir. Belə ki, onların arasında H diskinə müvafiq sərbəst sahə qalır. A diskində nazik fibrillərin ucları qalın fibrillərin arasından keçir. Qalın və nazik fibrillər bir-birilə köndələn atmalarla əlaqələnir. Eninə zolaqlı əzələ hüceyrələrinin yığılması açılması mexanizminin müasir izahı fibrillərin bu cür quruluşu ilə sıxı surətdə əlaqədardır.

Belə güman edilir ki, nazik və qalın miofilamentlər əzələlərin yığılması zamanı öz uzunluqlarını dəyişdirmirlər. Lakin onlar sürüsərək yerlərini dəyişirlər. Yığılma zamanı qalın miofilamentlər A diskı hədudunda galır, nazik miofilamentlər isə sürüsərək *J* diskindən A diskinə keçirlər. Odur ki, nazik miofilamentlərin ucları arasındaki məsafə azalır. Şiddətli əzələ yığılması zamanı həmçinin qalın miofilamentlərin də ucları yaxınlaşır, əzələ hüceyrəsinin bu cür yığılması nəzəriyyəsi «sürüşən saplar» nəzəriyyəsi adlanır.

Kimyəvi analizlər göstərmışdır ki, qalın miofilamentlər tərkibinə miozin, nazik miofilamentlərin tərkibinə isə aktin zülalı daxildir.


Aktin və miozinin qarşılıqlı təsirindən aktomiozin ferment sistemi yaranır. Bu isə qalın və nazik miofilamentlərin temasından əmələ gəlir. Aktin və miozin ayrılıqda yığılmaq xüsusiyyətinə

malik olmur. Ancaq aktomiozin yığılma qabiliyyətinə malik olur. Dəməli saya və eninə zolaqlı əzələlərin yığılıb açılması aktomiozinlə əlaqədardır. Aktomiozin onurğalı və onurğasız heyvanların əzələlərində tapılmışdır. Müxtəlif heyvanların saya əzələ fibrilləri eninə zolaqlı əzələ fibrillərinin quruluşuna oxşamır. Saya əzələ hüceyrələri tərkibinə də miofilamentlər daxildir. Ancaq onlar eninə zolaqlı fibrillərə nisbətən çox uzundurlar. Belə ki, onların uzunluğu hüceyrənin uzunluğu ilə ölçülür və diametri  $100\text{ }\text{\AA}$  bərabər olur.

**Tonofibrillər** - (dayaq fibrilləri) çox hüceyrəli orqanizmlərin bir çox hüceyrələrində: epteli, qlial hüceyrələrde və s. ibtidai orqanizmlərdən infuzolarda rast gəlinir. Çox qatlı yastı epiteli hüceyrələrində işıq mikroskopu ilə baxdıqda tonofibrillər çox aydın görünür. Elektron mikroskopu altında onların hər birinin diametri  $60-150\text{ }\text{\AA}$  olan çox nazik fibrillər dəstəsindən ibarət olması görünür. Hər dəstdə yüzlərlə fibril iştirak edir. Tonofibrillər bir hüceyrədən digərinə keçməyərək hüceyrə membranasına yaxınlaşır və desmesomlara birləşirler. Tonofibrillər ancaq heyvan orqanizmlərinin hüceyrələrinə xas olan orqanoiddir. Onların zülal təbiətli olması haqqında mülahizələr vardır. Çox qatlı yastı örtük epiteli hüceyrələrində onlar  $\alpha$ -keratin təbiətlidir. Bu orqanooidlər hüceyrədə dayaq-karkas rolunu oynayırlar. Özləri də hüceyrənin daimi strukturlarıdır.

Orqanizmdə bir çox hüceyrələrin hərəkət orqanoidi kirpik və qamçılardır. İşıq mikroskopunda bu strukturlar hüceyrənin çox nazik çıxıntıları kimi görünür. Kirpiklər və qamçılar sitoplazmada xüsusi dənəvər struktura-bazal cisimciklər birləşmiş olur. Kirpiklərin uzunluğu  $5-10\text{ }\text{mkm}$ , qamçılar isə  $150\text{ }\text{mkm}$  olurlar. Kirpik və qamçının qalınlığı  $0,2\text{ }\text{mkm}$  olub, daxili strukturlarında elə bir fərq müşahidə olunmur. Bu orqanooidlər əsasən heyvan hüceyrələrinə xasdır. Kipriklər nəfəs borusunda, kirpikli epiteli hüceyrəsində, cinsiyət traktinin müxtəlif şöbələrinin kirpikli epiteli hüceyrələrində, qamçılar spermatozoidlərdə müşahidə olunur. Bundan başqa kirpiklər bir sıra ibtidailərdə, infuzorlarda, qamçılar isə-qamçılıqlar sinfinin nümayəndələrində yosunların zoosporlarında, ibtidai göbələklərdə, miksəmisetlərdə və s. rast gəlinir.

A - uzununa kəsik  
B - kirpiyin eninə kəsiyi  
V<sub>g</sub> - bazal cisim tripletləri  
pm - plazmatik membran  
mb - mikroborular  
d - mikroboruların dubleti  
t - mikroboruların tripletləri



Şəkil 23. Kirpiyin ümumi quruluşu.

Hər bir kirpik silindriq quruluşa malik olub bütün uzunu boyu membran ilə örtülü olur. Kirpiyin içərisində mürəkkəb strukturlu mikroborulardan ibarət aksonema yerləşir (Şəkil 23). Kirpiyin aşağı basal hissəsi sitoplazma içərisinə keçir. Bazal cisimcik öz strukturuna görə sentriollara çox oxşardır o da 9 triplet mikroborulardan ibarət olub, aşağı hissəsində konusvari başçıqlı satelliti vardır. Aksonema basal cisimcikdən fərqli olaraq 9 cüt dubletdən ibarət mikroborulardan təşkil olmuşdur. Mikroboruların dubletləri aksonemin radiusuna nisbətən azacıq əyilmiş şəkildədir ( $10^\circ$ -yə qədər), xarici dubletlərdən başqa aksonemin mərkəzində bir cüt məkrəzi mikroboru yerləşir. Odur ki, kipriklərin bütün mikroborularını  $(9 \times 2) + 2$  şəklində təsvir edirlər. Mikroboruların dubletləri də iki cürdür.

1. A- mikroboruları - 13 submikroskopik vahiddən,
2. B- mikroboruları isə 11 submikroskopik vahiddən ibarət olur.

A mikroborularında xüsusi sahə olur ki, onun vasitəsilə B mikroboruları ilə birləşir. Aksonema və basal cisimcik struktur cəhətdən bir-biri ilə əlqədar olub vahid bir sistem yaradırlar. Belə ki, basal cismin tripletlərinin A və B mikroboruları aksonema A və B dubletlərinin mikroborularıdır. Lakin basal cismin və aksonemin daxili strukturu isə bir-birindən kəskin fərqlənir. Bə-

zən bazal cismən aksonemə keçən sahəsində köndələn amorf lövhəyə rast gəlinir ki, o bazal cisimlə aksonemi bir-birindən ayrır. Bəzi orqanizmlərdə kirpiklərin ümumi quruluşunda müeyyən dəyişikliklərə rast gəlmək olur. Məsələn, bəzi hörümçəklərin və həşarətlərin spermə hüceyrələrində mərkəzi mikroboruların sayı 7-yə qədər dəyişə bilir.

Kiprik və qamçıların əsasında bəzən kökcükler və ya kinodesmalara rast gəlinir ki, onlar 6 nm, qalınlığında nazik fibrillər dəstəsindən ibarət olur. Çox vaxt kinodesmalar bazal cisimdən sitoplazmanın içərisinə daxil olur və nüvəyə tərəf istiqamətlənir. Bu strukturların rolü məlum deyil. Onlar kolxitsin təsirindən dəyişmir, interfaz nüvənin sentiollarında da rast gəlir və kirpiyin əmələ gəlməsində iştirak etmirlər. Sentoilların və bazal cisimciyin oxşarlığı belə fikir yürütməyə imkan verir ki, bu strukturlar homoloji və identik strukturlardır. Bu nəzəriyyəyə görə sentriol növbə ilə iyə tellərinin, kirpik və qamçıların əmələ gəlməsinə xidmət edə bilər. Daha doğrusu suntriol və bazal cisimcik eyni orqanoidin alternativ formasıdır. Bu fikri spermatogenez prosesində sentriolun davanişı daha əyani isbat edir. Belə ki, spermatoqonilərdəki diplosomlar (hüceyrənin bölünməsində iştirak edən) iyə iellərinin tərkibinə daxil olur. Spermatidlarda diplosomun sentiollarından biri qamçının aksoneminin yaranmasında iştirak edir. İkincisi isə bu prosesdə iştirak etmir və yaranmış bazal cismən (aksonemin) yanında yerləşir. Mayalanma zamanı çox vaxt spermatozoidlər yumurta hüceyrəsinə başlığı ilə birgə bazal cismi də daxil edirlər ki, onlar da sentosferi yaradaraq bölünmədə sentriol kimi iştirak edirlər. Sentiollarla bazal cisimcik təkcə morfoloji cəhətdən deyil çoxalma cəhətdən də bir-birilə oxşardırlar. Bir çox tədqiqatçılar bazal cisimcik yanında sentiolların reduplikasiyası zamanı qızış prosentiollarına analogi olan strukturlar müşahidə etmişlər.

Kirpiklərin yaranması prosesində də bazal cisimcik tubulinlərin polimerleşməsinin əsasını təşkil edir. Lakin sentiollardan fərqli olaraq bu proseslər tripletlərin tərkibinə daxil olan mikroborularla əlaqədar olur. Bu proses ibtidailərdə, spermatidlarda, digər kirpik və qamçıların böyüməsi və inkişafi prosesində müşahidə edilmişdir. Kirpiklərin əmələ gəlməsindən qabaq bir və ya bir neçə reduplikasiya olmuş sentriol hüceyrənin səthinə

çekilir. Sitoplazmatik membranın altında toplanan sentiollardan kirpiklər əvvəlcə struktursuz sitoplazma kimi əmələ gelir. Bunuyla yanaşı əvvəlcə periferik dubletlərin qısa mikroboruları, sonra isə mərkəzi boruları yaranır. Bütün deyilənlərdən belə nəticəyə gəlmək olur ki, kirpiklər sentiolların fəallaşması nəticəsində yaranır. Belə ki, sentiollar əvvəlcə aksonemlərin yaranmasına induksion olaraq təsir edir, özü isə inkişaf etməkdə olan kirpikciyin bazal ciçminə çevirilir. Bu halda sentriolun mürekkeb tubulyar sistemin yaranmasında iştirakı başlangıç material kimi istifadə olunur. Əsasında bazal cisimciyi olmayan normal aksonemli kirpik tapılmamışdır. Kimyəvi cəhətdən kirpiklər dinein zülalından, DNT, RNT və bir sıra digər zülallardan təşkil olmuşdur. Dinein kirpiklərin hərəketlərini idarə edir. Başqa zülalların rolü isə hələ müəyyən deyil.

## HÜCEYRƏDAXİLİ TÖRƏMƏLƏR


Hüceyrənin sitoplazmasında orqanoidlərdən başqa töremələrə də rast gəlinir. Onlar orqanoidlərdən fərqli olaraq hüceyrənin daimi strukturları olmayıb, hüceyrənin həyat fəaliyyəti (metabolizm) ilə əlaqədar olaraq yaranırlar. Odur ki, metabolik proseslərin intensivliyindən asılı olaraq töremələr hüceyrədə toplanır hüceyrə tərəfindən istifadə edilir, azalır, bəzən itir və yenidən hüceyrədə toplana bilirlər. Adətən töremələr hüceyrələrdə dənələr, damcılar, vakuollar, kristallar və s. şəklində mövcüb olurlar. töremələri hüceyrədə yaranması və istifadə olunması tipinə görə 3 qrupa bölgülər.

1. **Trofik töremələr.**
2. **Sekretor töremələr.**
3. **Spesifik töremələr.**

Trofik töremələr o töremələrdir ki, onlar maddələr mübadiləsindən sonra ehtiyat qida maddəsi kimi hüceyrədə toplanır. Trofik töremələrin hüceyrələrdə nümayəndəsi yağı, karbohidrat və zülal töremələridir (şəkil 24).

**Yağ töremələri** hüceyrələrdə iri və kiçik damlalar halında toplanır və demək olar ki, bütün hüceyrələrdə rast gəlinir. Lakin bəzi hüceyrələrdə onların miqdarı az olur, hüceyrə tərəfindən

daima istifadə edilir. Bəzi hüceyrələrdə isə məs: birləşdirici toxumanın yağı hüceyrələrində, amfibi və balıqların qara ciyərinin epitel Hüceyrələrində yağı törəmələri çox olur. İbtidai orqanizmlərin hüceyrələrində də yağı törəmələri çox olur. Yağı törəmələrinin hüceyrələrde toplanmasının heç bir orqanoidlə əlaqəsi yoxdur. Onlar sitoplazmanın matriksində toplanırlar.



Şəkil 24. Karbohidrat (A) və zülal dənələri (B).

Bəzən yağı törəmələrinin hüceyrədə çoxalması patoloji proseslərlə əlaqədar olur. Məs: qara ciyərin, ürəyin, böyrəyin piylənməsi zamanı onların hüceyrələrində çox miqdarda yağı törəməsi toplanır. Yağı törəməsi bütün bitkilərin hüceyrələrində də rast gəlinir. Ən çox yağı törəməsi bitkilərin toxumalarında və sporlarında olur. Bəzi bitkilərdə yağın miqdarı daha çox olur. Məs: zeytunda (meyvə yanlığı hüceyrələrində, günəbaxanda (toxumda), araxisdə və s. bitki hüceyrələrindəki yağı törəmələri əsasən olein, palmitin, stearin bəzən isə liolin təbiətli olurlar. Bunlardan palmitin və stearin doymuş yağılar olub parcalananda yüksək ərimə temperaturuna malik yağı əmələ gətirirlər. Qalanları isə aşağı ərimə temperaturuna malik yağılar əmələ gətirirlər. Bu yağı törəmələrindən başqa bəzi bitkilərdə yalnız həmin bitkinin özünə xas olan spesifik yağı törəmələri olur. Məs: efir yağıları.

Belə yağlar çətirçiçəklilər (Apiaceae), dodaqcılıklılar (Lamiaceae), ətirşah (Geraniaceae) və s. kimi sistematik qruplarda rast gəlinir. Bitkinin verdiyi iyə həmin efir yağılarının miqdardından asılı olur. Efir yağıları yığma qrup maddələr olub, tərkibinə azot, kükürd, alfatik terpenlərdən heranol və s. daxil olur. Efir yağıları bitki hüceyrələrinin sitoplazmasında olduğu kimi hüceyrə arası maddədə də rast gəlinir.

**Karbohidrat** - törəmələrinə hüceyrədə yiğinlar və dənələr şəklində rast gəlinir. Heyvan hüceyrələrində karbohidrat törəmələrinin nümayəndəsi qlikogen, bitkilərdə isə nişastadır. Bu törəmələr də digər törəmələr kimi işq mikroskopunda aydın görünür. Bütün heyvan hüceyrələrində qlikogen törəməsinə rast gəlinməsinə baxmayaraq o, ən çox əzələ hüceyrələrində, neyronlarda, qara ciyər hüceyrələrində rast gəlinir. Qlikogen hüceyrədə parçalanaraq enerji ayrılır və hüceyrə həmin enerjidən həyat fəaliyyəti prosesləri üçün istifadə edir. Elektron mikroskopu vasitəsilə qara ciyər hüceyrələrinin nüvələrində də qlikogen törəməsi tapılmışdır. Bu cür qlikogen ölçüsünə görə sitoplazmadakı qlikogendən kiçik olur. Qara ciyər hüceyrələrindəki qlikogen şəkər mübadiləsində artıq qalan qlükozadır ki, qan vasitəsilə qara ciyərə gətirilir və qlikogenə çevrilir, qanda şəkərin miqdarı azaldıqda isə qlikogen parçalanaraq qlükozaya çevrilərək qanda şəkərin miqdarının sabitliyini təmin edir.

Karbohidrat törəmələrinin bitki hüceyrələrindəki nümayəndəsi nişastadır. Nişasta bitki hüceyrələrində müxtəlif forma və ölçüdə toplanır. Yumru, oval, mərciməkvari, çubuqşəkilli və s. Nişasta törəmələrinin forması hər bir bitki növünün özünə məxsusdur.

Nişastanın ilkin sintezi xloroplastlarda gedir. Sonradan isə nişasta dənələri müxtəlif toxumalara ötürülür. Məlum olmuşdur ki, nişasta dənələri xloroplastlarda əmələ gəldikləri hissə ilə birgə qoparaq birlikdə toxumalara ötürülür. Elektron mikroskopu ilə nişasta dənəsinin öyrənilməsi göstərmişdir ki, hər bir nişasta dənəsi ayrı-ayrı qatlardan ibarət olub, hər qatdan isə radial iynəvari kristallar keçir. İbtidai bitkilərdə karbohidrat törəməsi nişastaya oxşar paramiloidlər və qırmızı yosun nişastalarıdır.

**Zülal törəmələri** - digər törəmələrə nisbətən hüceyrədə az rast gəlinirlər. Lakin bütün hüceyrələrdə olur. Heyvanlarda ən çox yumurta hüceyrələrində rast gəlinir.

İ ürmaca şar, lövhə, cübüq və s. şəklində olurlar. Əksər onurğalıların qara ciyər hüceyrələrində, ibtidailərdən balıqların dərisində parazitlik edən ixtioftirius infuzorlarında zülal törəmələri çox olur. Bitgilərdə zülal törəməsi aleyron dənələri şəklində rast gəlinir. Aleyron dənələri də əsasən rüşeym hüceyrələrində və endospermde olur. İstər heyvanlarda istərsə bitkilərdə zülal törəməsindən rüşeymin inkişafı prosesində əlavə qida maddəsi kimi istifadə edilir. Aleyron dənələri vaküolların suyu itirməsi nəticəsində bərkiməsi sayəsində əmələ gelir. Zülal törəməsinin ölçüsü və quruluşu müxtəlif bitkilərdə fərqlidir. Ən iri zülal törəməsi yağılı bitkilərdən gənəgərçəkde olur. Bəzi bitkilərdə nüvədə də zülal törəməsinə rast gəlinir. Bunlar intrenuklear zülal adlanır. Belə zülal törəməsinin miqdarı bəzən 100-dən çox olur. Hüceyrənin bölünməsindən əvvəl zülal kristalları sitoplazmaya düşür, orada əriyib həll olur, qız nüvələr əmələ gələndən sonra yenidən nüvədə toplanır.

**Sekretor törəmələr** - əsasən vəzi hüceyrələrində qranulalar şəklində rast gəlinir. Sekretlər elə törəmələrdir ki, onlar hüceyrələrdən hər hansı bir orqana və ya qana ifraz edilir və hüceyrənin həyat fəaliyyəti prosesində spesifik, xüsusi rol oynayır.

Endokrin vəzileri hüceyrələrində sekretor törəmələr hormonlar olub, onların hər birinin orqanizmin inkişafında xüsusi əhəmiyyəti var.

Həzm sistemi hüceyrələrində sekretor törəmələr həzm fermentləridir ki, onlar qidanın həzmində xüsusi rol oynayır. Sekretor törəmələrə piy vəzilərinin ifraz etdiyi yağı törəməsini də aid edirlər. Belə ki, bu yağı törəməsi piy vəzisinin axacağına daxil olaraq dəri epidermisini və tükləri yağlayır. Odur ki, bu yağı törəməsi trofik yağı törəməsindən fərqlənir. Kimyəvi təbiətinə görə sekretor törəmələr zülal, polisaxarid, lipoproteid, qlikoproteid və s. ola bilərlər.

Bitkilər ələmindəki hormonlar fitohormonlar adlanır və bitki hüceyrəsinin protoplastında sintez olunur. Onlar bitki hüceyrəsinin qılafindan keçmək xüsusiyyətinə malik olub, müxtəlif prosesləri şiddetləndirə və regulə edə bilirlər. Məs: hüceyrənin bölünməsini, onların böyünü, orqanların formallaşmasını və s. Belə hormonlardan auksin, heteroauksin, hibberellini göstərmək

olar. Bunlar boy hormonları da adlanır. Boy hormonları bitkilerin boy nöqtəsi hüceyrələrində sintez olunur, oksiken və qida maddələrinin bitkinin püşeym toxuması hüceyrələrinə axmasını tə'min edir. Sonra auksinlər bitkinin kövdəsi ilə aşağı hərəkət edərək differensiasiyaya uğramayan hüceyrələrin uzanmasına bununla bugum aralarının uzanmasına səbəb olur. Hazırda auksinlərlə yanaşı fusarium köbələklərindən alınan hiberellinlə bitkinin böy nöqtəsinə tə'sir etməklə gövdələrin uzanmasına, toxumaların sakitlik halından çıxmasına və s. nail olurlar.

**Spesifik törəmələrə** - piqmentlər, vitaminlər, fermentlər addır.

Piqmentlər kimyəvi cəhətcə müxtəlif təbiətli olurlar. Ancaq onları ümumiləşdirən bir cəhət var ki, o da onların canlı orqanizmdə olan təbii rəngləridir. Heyvan orqanizmlərində əsasən aşağıdakı piqmentlər olur: melanin, malyariya piqmentli, lipofussin, bilurubin, hemin, hemosiderin, hemotoidin və s.

Melanin, qonur, qara rəngli piqment olub zulal təbiətlidir. Yağı həll edicilərdə üzvi və qeyri üzvü tirşularda həll olmur. Oksidləşdirici maddələr təsirindən (hidrogen peroksidi, xlor suyu) rəngsizləşir və gümüş duzlarını bərpa edir. Melanin piqmenti yumru, şar, topalar, çubuq şəkilində olur. Melanin dəridə, beyində, daxili orqanlarda, gözdə piqment epitelisində və s. rast gəlir.

Malyariya piqmenti melanindən turşu və qəlevilərdə həll olması ilə həmçinin gümüş düzənlərini bərpa etməsi ilə fərqlənir.

Lipofussun piqmenti tərkibində yağılı maddələr olur. Sarı, narinci rəng verir, yağı həll edicilərdə həll olur. Lipofussin damlalar, kiçik dənələr şəkilində hüceyrədə mövcud olur. Əsasən sinir hüceyrələrində xüsusile sinir hüceyrələrinin qocalması ilə əlaqədar olaraq toplanır. Odur ki, onu bəzən qocalıq piqmenti də adlandırırlar. Bu piqment baliqlarda, amifibirlərdə və digər heyvanlarda da rast gəlir. Həmin piqment qana qırmızılıq verir, hemoqlobinin tərkibində olur. Hemosiderin və hemotoidin hemoqlobinin çevrilməsindən əmələ gelir. Adətən qırmızı qan cisimciklərinin parçalandığı orqanlarda olur. Dalağa, qara ciyərə, böyüryəyə qəhvəyi rəng verir. Ümumiyyətlə hemotoidin və hemosiderin, sarı, qəhvəyi, boz rənglər verirlər. Piqmentlər

adətən sitoplazmaya toplanır, bəzən çox nadir hallarda nüvədə də müşahidə edilir.

Bitki hüceyrələrində piqmentlər adətən plastidlərlə (xloro və xromoplastlar) əlaqədardır. Bitkinin yaşıl hissələrinin hüceyrələrində xlorofillə yanaşı karotionoidlər də olur. (Həmin piqmentlər haqqında orqanoidlər bəhsində ətraflı məlumat verilib). Bundan başqa bitki hüceyrələrinin hüceyrə şirəsində antosian və ona yaxın piqmentlər olur. Antosianin hüceyrəyə verdiyi rəng hüceyrə şirəsinin PH-dan asılı olur. antosian turş mühitdə qırmızı, qələvi mühitdə göy rəng verir. Çiçəklərin, meyvə köklərinin, meyvələrin və s. rənglənməsində piqmentlər xüsusi əhəmiyyətə malikdir.

**Vitaminlər** - hüceyrələrdə bize məlum olan vitaminlərin əksəriyyəti vardır. Vitaminlər bioloji fəal maddələr olub, maddələr mübadiləsində bilavasitə iştiralk etmirlər. Lakin onların çatmaması maddələr mübadiləsinin normal gədişini pozur. Bununla əlaqədar olaraq orqanizmdə müxtəlif xəstəliklər baş verir. Vitamin çatmaması ilə baş verən xəstəliklər, orqanizm həmin vitaminləri alıǵda aradan götürülür.

Hüceyrələrdə A vitamini, B qrupu vitaminləri ( $B_1$ ,  $B_5$ ,  $B_6$ ,  $B_4$ ,  $B_{12}$ ) C, D, PP, E və s. vitaminlər vardır. Orqanizmlərdə A vitamini ancaq karotinin iştirakı ilə sintez olunur. Odur ki, karotinlərə A provitamini də deyilir. B qrupundan olan vitaminlər hüceyrələrdə catmadığda hüceyrənin karbohidrat mübadiləsi pozulur. Daha doğrusu karbohidratlar mübadiləhin son məhsulu olan  $H_2O$  və  $CO_2$ -yə qədər parcalanmayaraq aralıq maddəsi süd turşusu ( $C_3H_6O_3$ ) əmələ gətirirlər ki, onlar da sinir uclarına qıcıqlandırıcı təsir edərək əsəbilik yorğunluq və s. əlamətlər yaradırlar. Orqanizmin B vitamininə olan tələbatı ödəniləndək də həmin proseslər aradan çıxır. C vitamini və ya askarbin turşusu oksidləşdirici bərpa ediçi reaksiyaların normal gedişində böyük rol oynayır. D vitamini orqanizmdə duz mubadiləsini xüsusilə fosfor və kalsium mübadiləsini tənzim edir.

K vitamini qanın normal laktalanmasında iştirak edir. Beləliklə vitaminlərdən hər biri bu və ya digər prosesin normal gedişini təmin edir.


Fermentlər - zulal təbiətli biokatalizatorlar olub, oksidləşdirici, reduksə ediçi, hidralitik, katalitik və s. proseslərdə iştirak edirlər.

Hazırda hüceyrədə 1000-dən çox ferment olması mə'lumdur. Bütün fermentlər öz tə'sirinə görə hidrolitik və desmolitik olmaqla iki qrupa bölünür. Hidrolitik fermentlər iri molekullu üzvü maddələrin parcalanmasında iştirak edirlər. Onlar üzvü maddələrdəki peptid, amin, mürəkkəb efir, qlykozid və s. rabitələri parcalayır və onların iştirakı ilə hüceyrə daxili mübadilə gedir. Bu fermentlərin iştirakı ilə hüceyrədə enerji yaranır. İstifadə olunmayan enerji ehtiyat halında hüceyrələrdə saxlanır. Desmolitik fermentlər isə hidrolitik fermentlərdən fərgli olaraq öz fəaliyyətləri üçün energi tələb edirlər. Bu fermentlər (oksidləşdirici-bərpa edici) tənəffüs qıçqırma kimi prosesləri idarə edirlər. Bütün bunlardan başqa xüsusi törəmələrə fitohormonlar da aiddir. Onlardan auksin, heteroauksin, hiberellini göstərmək olar. Bunlar boy hormonları da adlanırlar. Boy hormonları bitgilərin boy nögtəsi hüceyrələrində sintez olunur, oksigenin və qida maddələrinin bitginin rüseym toxuması hüceyrələrinə axmasını təmin edir. Sonra auksinlər bitginin gövdəsi ilə aşağı hərəkət edərək, differensiasiyaya uğramayan hüceyrələrin uzanmasına bununla bugum aralarının uzanmasına səbəb olur.

## IV FƏSİL

### NÜVƏ

Nüvə hər bir eukariot hüceyrənin vəcib hissəsidir. Nüvə adətən sitoplazmadan nüvə membranı ilə ayrılır. Nüvə içərisində bir və ya bir neçə nüvəcik müşahidə olunur ki, onlar nüvənin digər strukturlarından işiq sindirma əmsalına görə fərqlənilər. Bakteriyalar və göy-yaşıl yosunlarda formalasılmış nüvə olmur. Onlarda nüvə maddəsi olur ki, o da sitoplazmadan nüvə membranı ilə ayrılmır və içərisində nüvəcik də olmur. Lakin nüvənin əsas komponenti-ırsiyyətin daşıyıcıları olan xromosomlar bütün hüceyrələrdə olur. Nüvə formasına görə çox müxtəlif olur. Çox vaxt onun forması hüceyrənin formasına uyğun olur. Məs: yumru və kub şəkilli hüceyrələrdə nüvə yumru, silindrik hüceyrələrdə ellipsvari nüvələr, əzələ hüceyrələrində uzunsovçop şəkilli nüvələr və s. olur. Lakin bəzən belə qanuna uyğunluq pozulur: Məs: şaxəli sinir hüceyrələrində nüvə onun formasına müvafiq olmayaraq yumrudur, leykosit hüceyrələri yumru olduğu halda onun nüvələri dilimlidir və s. (Şəkil 25).



1- Dilimli nüvəli leykosit  
2- Nüvəsiz eritrosit

Şəkil 25.

Nüvənin miqdarı da müxtəlif hüceyrələrdə müxtəlifdir. Adətən hər hüceyrədə bir nüvə olur, lakin bəzən 2 nüvəli (qaraciyərin bəzi parenxim hüceyrələri, qığırdaq hüceyrələri), çox nüvəli (sifonlu yosunlar, eninə zolaqlı əzələ fibrilləri) hüceyrələr də olur. Hər bir hüceyrədə nüvənin ölçüsü ilə sitoplazma ölçüsü arasında müəyyən münasibət olur. Daha doğrusu müəyyən həcmli nüvə müvafiq həcmli sitoplazmadakı prosesləri idarə edə bilir ki, buna nüvə-sitoplazma münasibətləri deyilir və

$$\frac{V_n}{V_s - V_n} = \text{const}$$

düsturuna uyğun idarə edilir.

V<sub>s</sub>-sitoplazmanın həcmi, V<sub>n</sub>-isə nüvənin həcmini göstərir.

Funksiyaca nüvələr interfaz və bölünən hüceyrələrin nüvələri olmaqla fərqlənilər. Interfaz nüvədə şiddetli sintez prosesləri gedir. Bölünən hüceyrələrin nüvələri isə hüceyrənin bölünməsi prosesini idarə edirlər. Lakin bütün interfaz nüvələr eyni olmur. Bu cəhətdən onlar:

1. İki bölünmə arasındaki interfaz nüvələr.
2. Bölünməyən lakin bölünmə qabiliyyəti olan hüceyrələrin interfaz nüvələri.
3. Bölünmə qabiliyyətini itirmiş hüceyrələrin interfaz nüvələri olurlar. Axırıncı iki tip interfaz nüvəni bir-birindən ayırmak çətin olduğundan nüvələri avtosintetik və heterosintetik olmaqla 2 qrupa ayıırlar.

Avtosintetik nüvələrə bir bölünmədən digər bölünməyə qədər olan interfaz nüvələr, heterosintetik nüvələrə isə ümumiyyətlə bölünməyən hüceyrələrin interfaz nüvələri aid edilir. Bu cür interfaz nüvələrin əsas komponentləri aşağıdakılardır:

1. Nüvə membranı.
2. Nüvə şirəsi-karioplazma.
3. Bir və ya bir neçə yumru nüvəcik.
4. Xromatin maddəsindən ibarət olan xromosomlar.

Nüvə ilk dəfə 1833-cü ildə Broun tərəfindən səlhəb bitkilərinin hüceyrələrində kəşf edilmişdir. Sonradan məlum oldu ki, nüvə bütün ali orqanizmlərin hüceyrələrinə xas olan strukturudur.

Nüvə bütün eukariot hüceyrələrinə xas olan struktur olub membranı iki-daxili və xarici qatdan ibarətdir. Daxili və xarici

nüvə membranı arasında perinuklear sahə olur. Nüvə membranı məsamələrlə zəngin olur. Nüvə membranı morfoloji xüsusiyyətlərinə görə hüceyrənin digər membran strukturlarından fərqlənir. Belə ki, onun qalınlığı 7 nm olub, qatları osmofüldür, perinuklear sahə isə 20-60 nm. Qalınlığındadır. Nüvə membranı başqa membran sistemlərində birdə onunla fərqlənir ki, nüvə membranında xüsusi məsamələr var ki, onlar ikiqat membranın müəyyən sahələrdə birləşməsi nəticəsində yaranır və nüvəni hər tərəfdən əhatə edir. Nüvə membranı hüceyrənin sitoplazması içərisinə qatlanaraq endoplazmatik şəbəkəni əmələ gətirir. Xarici nüvə membranı üzərində çoxlu miqdarda ribosomlar yerləşir. Daxili nüvə membranı isə nüvənin xromosom membranı ilə temasda olur. Nüvə məsamələrini elektron mikroskopu ilə müşahidə etdikdə onun qlobulyar və fibriliyar strukturlu maddə ilə zəngin olduğu görünür. Nüvənin bütün membran məsamələri bu maddələrlə birlikdə nüvə məsamələri kompleksi adlanır. Nüvə məsamələri kompleksi zülal təbiətli olub, proteolitik fermentlər təsirindən parçalanır və maddələrin keçiriciliyində iştirak edir. Müəyyən hüceyrələrdə məsamələrin ölçüsü sabitdir, məsamələrin miqdarı isə nüvə həcmindən və hüceyrənin funksional fəallığından asılıdır. Toxuma kulturasında fəal çoxalan hüceyrələrdə 1  $\text{mkm}^2$  nüvə membranı sahəsində 45 məsamə olur. Umumiyyətlə isə nüvə membranında 12000-ə qədər məsamə olur. Çox iri nüvələrdə məs, suda-quruda yaşayanların oosit hüceyrələrinin nüvələrində  $10^6$  məsamə olur. Nüvə membranında məsamələrin sayı hüceyrələrin metabolik fəallığından asılıdır. Sintetik proseslər çox olduqca məsamələrin də sayı artır. Məs: ibtidai onurğalıların eritroblast hüceyrələrində (eritrosit yaranan) hemoglobinın intensiv sintez dövründə 1  $\text{mkm}^2$  membran sahəsində 30 məsamə olur. Hemoqlobin sintezi qurtardıqdan sonra yetkin eritrositlərdə eyni sahədə 5 məsamə olur. Tam yetkin spermatozoidlərin nüvə membranında məsamə olmur. Mitozdan sonrakı dövrə nüvə rekonstruksiyası və böyüməsi dövründə məsamələrin çoxalmasının 1-ci mərhələsi rast gəlir, məsamələrin çoxalmasının 2-ci mərhələsi isə DNT-nin sintezi dövründə rast gəlir. Əksər hüceyrələrdə (ibtidailərdən başqa) mitoz dövründə nüvə membranı parçalanır və mitozdan sonra yenidən yaranır. Bu zaman mitozun profaza mərhələsində

xromosomların kondensasiyası ilə əlaqədar olaraq, nüvə membranın onlarla əlaqəsi kəsilir və bəzi nahiyyələrdə əriyərək yasti vakuol və çən formasını alır. Bu zaman hələ nüvə membranı məsamələrini elektron mikroskopunda müşahidə etmək olur. Sonradan məsamələr itir, nüvə membranı isə torbavari çənlər şəklində nüvənin yerində toplanır. Sonradan mitozun metafaza mərhələsində nüvə membranı elementləri iy telləri vasitəsilə hüceyrənin kənarına doğru itələnir. Anafaza mərhələsi qurtadiqdan sonra xromosomların hərəkətinin dayanması ilə əlaqədar olaraq sitoplazmadakı torbavari vakuollar (membrandan yaranan) çənlər, elecədə endoplazmatik retikulumun çənləri və kanalları xromosomlarla yaxınlaşaraq, onların səthləri ilə temasda olur, getdikcə həmin çənlər torbavari vakuollar, qabarcıqlar birləşərək iriləşir. Artıq bu dövrə xromosomlarda da dekondensasiya prosesi gedir, onun spiralları açılır, bir-birinə sarılıraq yumaq əmələ gətirir. Sonra iriləşmiş vakuollar, qabarcıqlar açılıraq birləşir və əmələ gəlmış yumağı (nüvəni) əhatə edərək yenidən nüvə membranı əmələ gəlir. Elə bu dövrə nüvənin ikiqat membranı üzərində məsamələr də əmələ gəlir. Nüvə membranı kimyəvi cəhətdən də öyrənilmiş və məlum olmuşdur ki, onun tərkibində 0,8% DNT, 3-9% RNT, 13-35% lipidlər, 50-75% zülallar vardır. Nüvə membranında fosfolipidlər çox, xolestrin isə azdır. Daxili nüvə membranında sfinqomyelin daha azdır. Nüvə membranının zülal tərkibi çox mürəkkəbdür. Burada endoplazmatik şəbəkədə rast gələn bəzi fermentlər: qlukoza-6-fosfataza, Mg-dan asılı ATP-aza, qlyutamat dehidrokinaza və s. rast gəlinir. Oksidləşdirici fermentlərdən: sitoxrom-oksidaza, NADN-sitoxrom-s reduktaza və müxtəlif sitoxromlar rast gəlinir. Nüvə membranında oksidləşmə və oksidləşdirici fosforlaşma reaksiyalarının getməsi, görünür nüvədə gedən prosesləri enerji ilə temin etməyə doğru yönəlmüşdür. Nüvə membranı zülalları içərisində histon zülalların olması, xromosomların nüvə membranı ilə əlaqədə olmasını bir daha sübut edir. Nüvə membranında RNT-nin olması, xarici membran üzərindəki ribosomlarla əlaqədardır. Nüvə şirəsi-karioplazma əsasən xromatin maddəsindən təşkil olmuşdur. Xromatin maddəsi isə DNT və zülaldan ibarətdir. Lakin sitoplazmadakı maddələr az miqdarda olsa nüvənin də tərkibində rast gəlinir. Nüvə tərkibində 60-

70% zülal, 30-40% isə DNT olur. Nüvə tərkibindəki zülallar histon (qələvi) və histon olmayan (turş) zülallardır. Zülalların histon olması onunla əlaqədardır ki, bu zülalların tərkibində triptofan yoxdur, əksinə lizin və arqinin isə çoxdur. Histon zülallar polisomlarda sintez olunur, sonra sitoplazmadan nüvəyə keçərək DNT ilə birləşib, DNT-histon kompleksi əmələ gətirir. DNT-histon kompleksi hüceyrədə sabit struktur hesab olunur. Belə ki, 4 hüceyrə generasiyası dövründə bu kompleks dəyişmədən sabit qalır. Gümən edilir ki, histon zülallar xromosom DNT-nin xüsusi yiğimini təmin edir və transkripsiyani nizama salır. Histon olmayan zülalların tərkibinə reparasiya, transkripsiya və reduplikasiyaya məsul olan fermentlərlə yanaşı digər zülallar da daxil olur. Histon olmayan zülallar DNT-də nukleotidlərin müəyyən ardıcılığını tanıyan, bilən, rəqulyator rolini oynayan xüsusi zülallardır.

Xromatin tərkibindəki RNT onun tərkibindəki DNT-nin 0,2-1,5 faizini təşkil edir. Bu hüceyrədə məlum olan r-RNT, m-PNT, n-RNT-sidir. Xromatin tərkibinə həmçinin onun tərkibindəki DNT-nin 1% qədər lipid daxil olur. Xromatin tərkibindəki lipidin rolu hələ də məlum deyil.

**Nüvəcik** - interfaz nüvənin daimi hissəsidir. Nüvəcik xromosomların struktur elementlərindən olan nüvəcik yaradan sahədən əmələ gelir. Bəzi hüceyrələrdə nüvəcik yaxşı görünür, kiçik sıx nüvəsi olan hüceyrələrdə nüvəciyi görmək çətinlik törədir. Nüvəciyiñ miqdari kariotipdə nüvəcik yaradan xromosomların (disentrik) miqdardından asılıdır. Məs. Qarğıdalıda haploid hüceyrələrdə 10, insanda 5 nüvəcik var ki, bu da növ əlamətidir.

Xromosomda nüvəcik yaradan sahənin çıxarılması nüvə funksiyalarının pozulmasına səbəb olmuşdur. Bu onu göstərir ki, nüvəcik sahəsi müəyyən tip RNT yaranması sahəsidir ki, həmin RNT-nin olmaması organizmın yaşaması üçün lazımlı olan müəyyən zülalların sintezi prosesini pozur və organizm məhv olur. Bu cür mülahizələr bir sıra faktlara əsaslanmışdır.

1. Azot əsaslarının miqdarı nüvəcikdə və ribosom RNT-də eynidir.

2. Rittos və Spegelman təcrübələri isbat etmişdir ki, ribosom RNT-si nüvəcik sahəsinə uyğun gələn DNT ilə hibrid kompleks

yarada bilir. Bu onu isbat edir ki, ribosom RNT-si və nüvəcik DNT-sində nükleotidlər komplementar ardıcılılığı malikdirlər.


3. Ribosom RNT-si hər hansı bir səbəbdən hüceyrədə istifadə edildikdə, nüvəcikdən məhrum olan nüvə həmin RNT-ni bərpa etmək qabiliyyətinə malik olmur. Bu da öz növbəsində zülal sintezini pozur.

4. Nüvəcikdən məhrum olan mutantlar rüseym halında məhv olurlar. Beləliklə nüvəcik xromosom məhsulu olub, hər hüceyrə tsiklində ondan ayrıılır və yenidən əmələ gəlir. Nüvəcik xromosomdan mitoz və meyozdə profazanın sonunda ayrılır, metafazada itir, telofazada isə genetik nəzarətlə yenidən yaranır. Nüvəciyiñ hüceyrə tsiklində özünü belə aparması səbəbləri tam aydın olmasa da lakin məlumdur ki, nüvəciyiñ xromosomdan ayrılması anafazada yeni nüvəciklər yaradacaq xromosomların düzgün ayrılması üçün şərait yaradır. Struktur cəhətcə nüvəcik işiq sindirma əmsalına görə nüvədən fərqlənən, xarici membranı olmayan, əsasən RNT və qələvi zülallardan ibarət olan nüvə komponentidir. İşiq mikroskopunda növündən asılı olaraq müxtəlif formada müşahidə olunan homogen kompakt strukturdur. Elektron mikroskorunda isə nüvəcik daxilində sapvari struktur müşahidə edilir ki, buna nukleonema deyilir. Nüvəciyiñ həcmi müxtəlif növ hüceyrələrdə müxtəlif olur və hüceyrənin funksional vəziyyətindən asılı olur. İri nüvəciklər adətən rüseym hüceyrələrində və aktiv zülal sintez edən hüceyrələrdə olur. Nüvəcik tərkibi yüksək konsentrasiyalı fosfoprotein tipli RNT, DNT sərbəst və ya birləşmiş fosfatlar, magnezium, kalium, sink və dəmirdən ibarətdir. Hər bir nüvəcik nüvə daxilində bir xromosomla əlaqədar olduğundan nüvəcik tərkibində olan DNT həmin xromosomun DNT-si ilə əlaqədar olur. Nüvəciyiñ elektron mikroskopik tədqiqatı göstərmüşdür ki, o fibrillyar və qranulyar substansiyadan ibarətdir. Fibrillyar sahə-zülallar, qranulyar sahə isə 200 A° diametrli RNT saxlayan hissələrdir. Hazırda məlum olmuşdur ki, bu hissələr ribosom yaranmasında iştirak edirlər.  $^3\text{H}$ -timidin və  $^3\text{H}$ -sitidin nişanlanmış atomlarının iştiraki ilə müəyyən etmişlər ki, həmin ribosomlar sonradan sitoplazmaya ötürülür və sitoplazmatik ribosomları təşkil edir. Deməli nüvəciyiñ rolü sitoplazma ribosomlarını yaratmaqdandır, təşkil etməkdən ibarətdir.

Xenopus qurbağasının mutant formalarında heteroziqot və ziyyətdə nüvəcik yaranması prosesi dayanır. Odur ki, bu cür qurbağaların rüşeymi ancaq blastula mərhələsinə qədər inkişaf edir. Blastomerlərin nüvəcikləri ribosom əmələ gətirmədikləri üçün rüşeym məhv olur. İnkişafın ilk mərhələləri isə çox güman ki, ovogenez prosessində yaranan ribosomlar hesabına gedir. Deməli ribosomlar nüvəcikdə yaranır. Lakin başlangıç material olan RNT və zülallarını yaranmasını xromosomlar idarə edirlər.

**Xromosomlar.** - Hər bir hüceyrənin fərdi inkişafının müəyyən dövründə xromatin maddəsindən xromosomlar formalasır. Işıq mikroskopları ilə xromosomlar interfaz nüvədə müşahidə edilmir. Onlar mitoz və meyozun metafaza mərhələsində çox yaxşı görünür. Odur ki, onların morfolojiyasını, ölçüsünü, sayını öyrənmək üçün metafaza ən əlverişli dövr sayılır. Lakin bəzi hüceyrələrdə məs. iki qanadlıların tüpürcək vəzi hüceyrələrində olan nəhəng xromosomları interfaza dövründə də öyrənmək mümkündür. Heyvan və bitki xromosomları metafaza mərhələsində müxtəlif uzunluqda və müəyyən qalılıqla çop şəkilli olurlar. Hər bir xromosomda onun ciyinlərini bir-birindən ayıran sentromer olur (şəkil 26). Sentromerin xromosomda tutduğu mövqə görə morfoloji cəhətdən xromosomlar üç cür olur. Əgər sentromer xromosom ciyinlərini bərabər bölürsə belə xromosomlar **metasentrik** adlanır. Sentromer xromosom ciyinlərini qeyri bərabər böldükdə xromosomlar **submetasentrik** adlanır. Sentromer xromosom ciyinlərindən birinin üçündə olduqda 2-ci xromosom ciyni çox qısa olur. Demək olar ki, görünmür. Bu cür xromosomlar **akrosentrik** xromosom adlanır. Sentromerin xromosoma birləşən yerinə **kinetaxor** və ya **birinci daralma** yeri deyilir. Bəzən xromosom dəstisi içərisində ikinci daralma yerinə malik olan xromosomlar da olur. Belə xromosomlara **disentrik** (iki sentromerli) xromosom deyilir. Lakin çox sentomerli xromosomlar da olur ki, onlara **polisentrik** xromosomlar deyilir şəkil 26.

Bəzi xromosomlarda olan ikinci daralma yeri xromosomun distal üçüna yaxın olur və nüvəcik yaradan zona adlanır. Belə ki, kariotipdə disentrik xromosomun miqdarı qədər də nüvəcik olur. R-RNT-sinin sintezi üçün məsul olan DNT elə həmin zonada yerləşir.



Şəkil 26. Xromosomun quruluş sxemi.

Xromosom ciyinlərinin uc hissələri **telomer** adlanır. Xromosomların telomer ucları bir-birilə və xromosom fragməntləri ilə birləşmə qabiliyyətinə malik deyillər.

Müxtəlif orqanizmlərin xromosomları ölçülərinə görə müxtəlif olurlar. Belə ki, xromosomların uzunluğu 0,2-dən 50 mkm-ə qədər olurlar. Ən kiçik xromosomlar ibtidailərdən göbələklərdə, yosunlarda, eləcə də kətanda, dəniz qamışında rast gəlinir. Onlar o qədər kiçikdirlər ki, işıq mikroskoplarında güclə seçilirlər. Ən iri xromosomlar, iki qanadlılarda, amfibilərdə, süsənlərdə olur. İnsan xromosomları 1,5-10 mkm uzunluğunda olurlar. Müxtəlif növlərdə xromosomların sayı da müxtəlif olur. Növ daxilində isə xromosomun sayı eyni olur. Bəzi radiolarılarda 1000-16000 xromosom olur. Bitkilərdə ən çox xromosom qızılarda (500) olur. Tütünün elə nölləri var ki, 308 xromosomu var. Ən az xromosom-askarıdlarda olur. onlarda xromosomun haploid sayı bir, diploid sayı ikidir. Bitkilər aləmində ən az xromosom mürəkkəb çiçəklilərdən olan **Haplopappus gracilis**-də olur. Onun xromosomunun diploid sayı 4-dir.

Xromosomların morfoloziyası, sayı, ölçüsü kariotip adlanır. Hətta ən yaxın növlər belə kariotipinə görə bir-birindən fərqlənir. Təbiətdə eyni kariotipə malik olan iki növ tapmaq mümkün deyil. Eyni kariotip daxilində bəzən ölçüsünə və morfoloziyasına görə oxşar xromosomlar olsa da onlar genetik cəhətdən bir-birindən kəskin fərqlənirlər. Məs. İnsan kariotipində olan 46 xromosomdan 6-ci xromosom və X xromosому həm ölçü, həm də morfoloji cəhətdən oxşardır. Lakin xromosomların differensial rənglənməsi üsulundan istifadə etməkə aydın olmuşdur ki, bu xromosomlar daxili qurluşuna görə bir-birindən kəskin fərqlənir. Müxtəlif alimlər xromosom sahələrinin müxtəlif cür rənglənməsini onların kimyəvi cəhətdən fərqlənmələri ilə izah edirlər. Bir sıra alimlər göstərir ki, xromosomların seçici rənglənməsi heteroxromatin sahəsinin lokalizasiyası ilə əlaqədardır. Heteroxromatin dedikdə interfazada xromosomların kompakt qalan, yaxşı rənglənen sahələri nəzərdə tutulur. İnterfazada dekondensasiya olmuş, spiralları açılmış xromosom sahələrinə isə euxromatin sahə deyilir.

Euxromatin sahəsi xromosomun ən aktiv sahəi hesab edilir. Orqanizmin və hüceyrənin bütün əsas gen kompleksi euxromatin

sahəsində yerləşir. Heteroxromatin, adətən xromosomun telomer, sentromer və nüvəcik sahəsi ətrafında yerləşir. Yuxarıda qeyd edildiyi kimi onlar bütün xromosom tsikli dövründə kondensasiya olmuş vəziyyətdə olub, hətta interfazada görünürələr. Heteroxromatinin müəyyən sahəsininitməsi hüceyrənin ölümünə səbəb olmur. Kimyəvi faktorların təsiri nəticəsində xromosomun heteroxromatin sahəsində euxromatin sahəyə nisbətən daha çox qırılmalar baş verir. Sitoloji və genetik tədqiqatlar göstərir ki, bu halda heteroxromatin eyxromatin sahəyə güclü təsir göstərir, euxromatin sahə də kondensasiyaya uğrayır, onların funksiyaları zəifləyir, genlər inaktivasiyaya uğrayır. Bu zaman eyxromatin sahəsində RNT sintezi zəifləyir və ya tamam dayanır. Lakin euxromatin sahənin heteroxromatinləşməsi müvvəqəti xarakter daşıyır. Nüvənin funksional fəallığı bərpa edildikdə xromatin seyrəkləşir və euxromatin vəziyyətinə keçir.

Hazırda struktur və fakultativ heteroxromatin ayırd edirlər. Struktur heteroxromatin nüvədə RNT sintezi cəhətdən fəal olmur. Onların replikasiyası əsasən nüvə DNT-si sintezinin sonunda başlayır. Məlum olmuşdur ki, heteroxromatinlə zəngin olan nüvə fraksiyindəki DNT-də nukleotidlər ardıcılıqla təkrar yerləşir. Elecədə sentomerə yaxın yerləşən heteroxramatin satellit DNT-nə malik olur. Yəni bu zonanın DNT-də nukleotid ardıcılıqları tez-tez təkrar olur. DNT-nin bu fraksiyası RNT-nin heç bir formasının transkripsiyasında iştirak etmir, yəni qeyri fəaldır.

Heteroxromatinin telomer vəziyyəti əsasən bitkilərin xromosomlarında rast gəlinir. Bu zaman euxromatin zona arasında azacıq heteroxromatin sahələrə rast gəlinir. Struktur heteroxromatinin vəzifəsi tam məlum deyil. Güman edilir ki, o nüvənin ümumi strukturunun saxlanması xromatinin nüvə qışasına birləşməsində iştirak edir, meyozda homoloji xromosomlar sahələrinin tanınması, həmçinin qonşu genlərin ayrılmazı zonasını müəyyənləşdirmək rolunu oynayaraq gen fəallığının regulasiyasında iştirak edir.


Fakultativ heteroxromatin müvvəqəti olaraq kondensasiya vəziyyətinə keçmiş xromatin sahəsinə deyilir. Məs, leykositlərdə, nüvəli eritrositlərdə nüvənin formallaşması zamanı xromatinin çox hissəsi kondensasiya vəziyyətinə keçir heteroxromatinləşir. Bu zaman xromatində RNT-sintesi ya nisbətən, bəzən də

tamamilə dayanır. Lakin yuxarıda deyildiyi kimi nüvənin bu cür heteroxromatinləşməsi vəziyyəti müvvəqəti xarakter daşıyır. Nüvənin funksional fəallığı bərpa olduqca heteroxromatinləşmiş sahə də euxromatin vəziyyətinə keçir.

## XROMOSOMLARIN ULTRA STRUKTURU

Xromosomların submikroskopik tədqiqi onların tərkibində zülalla (histon) birləşmiş, qalınlığı  $40-100 \text{ \AA}$  olan DNT molekulunun olduğunu göstərmişdir. DNT molekulu, xromosomun əsasını təşkil edən və xromomfibril adlanan elementar sapın bütün üzünü boyu yerləşir. Xromosomların tərkibinə daxil olan elementar saplar bütün canlı orqanizmlərin hüceyrələrinin nüvələrində müşahidə edilmişdir. Ona görə də, demək olar ki, bütün hüceyrələrdə və hüceyrə tsiklinin bütün mərhələlərində xromosomun əsas quruluş vahidi-nukleoproteid adlanan elementar sapdan ibarətdir. Xromosomun tərkibinə daxil olan elementar sapların spirallaşması nəticəsində onlar qısalır və yoğunlaşır. Ona görə də işıq mikroskoplarında aydın görünürler. Əgər xromosollar despirallaşmış vəziyyətdə olsalar, onları ancaq elektron mikroskopları ilə müşahidə etmək olar. Xromosomlar ancaq hüceyrə bölünən zaman maksimum spirallaşmış vəziyyətdə olurlar. Məlum olduğu kimi, hər bir xromosomda iki müxtəlif sahə müəyyən edilir: eyxromatin və heteroxromatin sahələr. Xromosomların euxromatin sahələri spirallaşmış və despirallaşmış vəziyyətində ola bilir. Ona görə də xromosomların bu sahələri genetik cəhətdən fəal sahələrdir. Amma xromosomun heteroxromatin sahələri isə həmişə spirallaşmış halında olduğu üçün genetik cəhətdən qeyri-fəal olurlar.

Xromosomların tərkibinə daxil olan elementar sapların sayı haqqında müxtəlif fərziyyələr var. Belə ki, drozofil milçeyinin hər bir xromosomunda bir DNT molekulu var. Bu drozofil milçeyinin hər bir xromosomunun bir spirallaşmış teldən ibarət olduğunu göstərir. Digər fərziyyələrə görə xromosomlar çoxtelli quruluşa malikdir və hər telə daxil olan elementar saplar DNT molekulu daşıyır (Şəkil 27).



Şəkil 27. Xromosomun ultra strukturu.

1. Xromosom.
2. Xromonem sapları.
3. Elementar xromosom sapları (qalınlığı  $100 \text{ \AA}$ ).
4. Elementar xromosom sapları (qalınlığı  $40 \text{ \AA}$ ).
5. Elementar sapların molekulyar quruluşu.

## İNSAN XROMOSOMLARI

İnsan xromosomlarının öyrənilməsinin tarixi 1898-ci ildən Flemmingin tədqiqatları ilə başlanmışdır. Lakin uzun müddət insan hüceyrələrində xromosomların sayına görə bir-birinə zidd fikirlər olmuşdur. Həmin tədqiqatlarda insanda 22-48 xromosom

olması haqqında məlumatlar verilir. Ancaq 1956-ci ildə insan xromosomlarının öyrənilməsindəki üsulların təkmilləşməsi nəticəsində İsvəç alımları Tiyo və Livan insan rüşeyminin ağ ciyər fibroblastının toxuma kulturasında apardığı tədqiqatlar nəticəsində məlum oldu ki, insanın somatik hüceyrələrində 46 xromosom vardır. İnsanda da xromosomların sayının, ölçüsünün, formasının öyrənilməsi üçün ən əlverişli mərhələ metafazadır.

Metafazanın öyrənilməsi nəticəsində məlum olmuşdur ki, metafaza xromosomları 2-10 mikrom ölçübündə olurlar. İnsanın kariotipini təşkil edən 46 ədəd xromosomdan 44 aütosom (22 cüt) ikisi isə (bir cütü) cinsi heterosom xromosomlardır. Qadında və kişidə eyni olan xromosomlar aütosom xromosomlar adlanır. Qadın və kişinin somatik hüceyrələrində olan xromosomlar bir-birinə oxşayır və 22 cüt təşkil edirlər. Qadın və kişidə xromosom dəstинə görə yeganə fərq ondadır ki, qadının diploid xromosom dəstində 44 aütosom və XX cinsi xromosomları, kişidə isə 44 aütosom və XY cinsi xromosomları olur.

Müvafiq olaraq cinsi hüceyrələrdə qadılarda 22 aütosom və X xromosomu olduğu halda, kişilərdə isə cinsi hüceyrələr 2 cürdür. Cinsi hüceyrələrin 50%-də 22 aütosom və X xromosomu, 50%-də isə 22 aütosom və Y olur. 22 autosom və X xromosomu saxlayan yumurta hüceyrələri 22 autosom və X xromosomu saxlayan spermatazoidlə mayalansa, qız uşaqları, 22 aütosom və Y xromosomu saxlayan spermatozoidlə mayalansa isə oğlan uşaqları meydana gəlir (şəkil 28).



Şəkil 28. İnsanlarda cinsiyeti təyin edən xromosomların nəslə ötürülməsi.

Bir çox heyvanlarda və insanda dişi cinsin hüceyrələrində iki X xromosomdan biri daima spillaşmış vəziyyətdə olur. Odur ki, hətta interfazada müşahidə olunur. Ona cinsi xromotin və ya onu kəşf edən alimin adı ilə Barr cismi deyilir. Barr cisinin sayına görə kariotipin normal və ya xəstə olmasını müəyyənləşdirmək olur. Normal halda kişi kariotinində Barr cismi olmadığı halda. Kleynfelter xəstəliyinə tutulan kişilərdə (XXY) bir Barr cismi, trisomiyalı (XXX) gadılarda iki Barr cismi terter - şerşevski (XO) xəstəliyinə tutulan gadılarda isə Barr cismi olmur. Bu o deməkdir ki, Barr cisinin sayı kariotipdəki X xromosumunun sayından bir eksik olur. (x-1) cinsi xromosom balansının deyişməsindən yaranan xəstəliklərin ilkin diagnosunun doylamasında Barr cisinin sayının öyrənilməsinin böyük əhəmiyyəti vardır.

İnsanda xromosomların nomenklaturası və təsnifikasi 1960-ci ildə Denver (ABŞ-in Kolorado ştatı) komissiyası tərəfindən müəyyənləşdirildi. Həmin komissiya mitotik xromosomları işaret etmək üçün standart nomenklatura sistemi yaratdı. Bu sistemə görə Kariotipin sxematik görünüşü idioqramma adlandırıldı. Bütün xromosomlar, onların ölçüsünə və formasına görə nömrələndi, (1-dən 22-yə qədər) cinsi xromosomlara nömrə verilmədi və onları X və Y hərfli ilə işaret etmək qərara alındı.

1963-cü ildə Londonda insanın normal kariotipinə aid məlumatların standartlaşdırılması üzrə ikinci beynəlxalq konfrans xromosomların eyniliyini və onların fərdi xüsusiyyətlərinin (indentifikasiya) müəyyən etmək işində ikinci daralmaların mövcudluğuna xüsusi əhəmiyyət verdi.

1966-ci ildən Çikaqoda keçirilən konfransda normal və deyişilmiş xromosomları işaret etmək sistemi işlənib, tərtib edildi. Hazırda yuxarıda göstərilən konfransların qərarları əsasında insan xromosomları üçün aşağıdakı təsnifat qəbul edilmişdir. Bu təsnifata görə insanda olan 22 cüt aütosom xromosom yeddi qrupa bölünmüdüdür.

**I Qrup.** 1-3-cüt ən iri **metasentrik** xromosomlar olub, ölçülərinə görə bir-birindən fərqlənir. 1-ci xromosom cütündə 2-ci daralma yeri vardır.

**II Qrup.** 4-5-ci xromosom cütləri **addir**, əri **submetasentrikdirlər**. Forma və ölçüsünə görə bu qrupun xromosomları bir-birindən fərqlənir.

**III Qrup.** 6-12-ci xromosom cütləri daxildir, orta ~~submetasentrik~~ sentrikdirlər, 6-ci xromosom cütü «X» xromosomuna çox bənziyir. Bu qrupdan olan 6,7,8,11-ci xromosomların sentromeri xromosom qollarının mərkəzinə nisbətən yaxın yerləşir. 9,10,12-ci cütlər isə daha çox submetasentrikdir. 6-ci xromosomun qısa qolunda 2-ci daralma yeri görünür. 8,9-cü xromosomlardakı ikinci daralma yeri isə uzun qollarının sentromerinə yaxın olur.


**IV Qrup.** 13-15-ci xromosom cütlərini əhatə edir. Orta ölçülü akrosentrik xromosomlardır. Üç cütdən hər birində xromosom peyki mövcuddur.

**V Qrup.** 16-18 xromosom cütləri olub, sentromerin yerləşməsinə görə fərqlənirlər. 16-ci xromosom metasentrik, 17,18 xromosomlar isə submetasentrikdirlər. Bundan başqa 16 və 17 xromosomların uzun qollarında sentromere yaxın nahiyyədə 2-ci daralma yeri vardır.

**VI Qrup.** 19-20-ci cütlər kiçik metasentrik olub, bir-birindən fərqlənmir.

**VII Qrup.** 21-22-cütlər kiçik akrosentrik xromosomlardır. Hər iki cütdə peyk vardır. Cütlər bir-birindən fərqlənmirlər. «Y» xromosomu forma və ölçüsünə görə bu xromosomlara çox oxşayır. Bu təsnifat sistemində homoloji xromosomlardakı spirallaşma dərəcəsi nəzərə alınmamışdır.

**Cinsi xromosomlar.** Əksər müxtəlif cinsli organizmlərdə diploid xromosom dəstində bir və ya iki xromosomun cütü olmur. Həmin xromosomlar cinsi xromosom adını almışdır, cinsi xromosomlar erkək və dişiləri bir-birindən fərqləndirir. Qalan xromosomlar isə aütosom xromosomlar adlanır. Cinsi xromosomlar şərti olaraq X (dişi) və Y (erkək) işarə edilir. Odur ki, cinsiyyəti ayrı olan organizmlərin erkək və dişilərinin xromosom kompleksi eyni deyildir. Drozofil milçəyinin xromosom dəsti misalında bu müxtəlifliklə tanış olaq. Drozofilde  $2n=8$ -dir. Xromosomların 3 cütünə görə erkək və dişilər bir-birindən fərqlənmir. Lakin cinsi xromosomlara görə onlar bir-birindən fərqlənlər. Dişidə 3 cüt aütosom xrosomla yanaşı eyni formalı iki X xrosomu olur. Erkəkdə isə 3 cüt autosom, bir X xrosom və kiçik Y xrosom olur. Beləliklə, drozofilin xromosom kompleksi 6 aütosom və iki cinsi xromosomdan ibarət olur (şəkil 29).



Şəkil 29. Drozofilin dişi və erkəyinin xromosom kompleksləri.

Dişi organizmdə cinsiyyət hüceyrələri yetişən zaman hər bir yumurta hüceyrə meyoz nəticəsində 4 xromosom - o cümlədən 3 aütosom və bir X xrosomu alır, erkəklərdə isə iki sort spermatozoid hüceyrəsi yaranır. Onlardan yarısı 3 aütosomla yanaşı bir X xromosomu, digər yarısı isə üç aütosom və bir Y xrosomu alır. Mayalanma zamanı X xrosomu daşıyan yumurta hüceyrə X xrosomlu spermatozoidlə mayalandıqda dişi, Y-xromosomlu spermatozoidlə mayalandıqda isə erkək fərdlər meydana çıxır. İnsanda və bütün məməlilərdə cinsiyyəti müəyyən etməyin xromosom mexanizmi drozofildə olduğu kimiidir.

## NƏHƏNG XROMOSOMLAR

Bəzi hüceyrələrdə həyat tsiklinin müəyyən mərhələlərində xüsusi tipli nəhəng xromosomlara rast gəlinir. Bu xromosomların ölçüsü çox böyük olur. Onu hələ ilk dəfə 1881-ci ildə İtalya sitoloqu Balbiani xironomusun (*Chironomus*) tüpürçək vəzilərində müşahidə etmişdir. 1933-cü ildə Y.Qeyts və Q.Bauer drozofil milçəyinin tüpürçək vəziləri hüceyrələrinin nüvələrində də nəhəng xromosomlar kəşf etdilər. Bu kəşf genetika və sitologiya elminin inkişafına çox böyük təsir göstərdi. Nəhəng xromosomlar kəşf edildikdən sonra bir tərəfdən xromosomun

morfoloji quruluşu, digər tərəfdən isə onun genetik rolü haqqındaki təsəvvürlər daha da dəqiqləşməyə başladı.

İkiqadılara aid olan həşarat növlərinin eksəriyyətinin tüpürçək vəzilərində nəhəng xromosomlar müşahidə olunur. Drozofildə nəhəng xromosomlar adı xromosomlardan 1000 dəfə böyük olur. 4 cütdən ibarət olan bu xromosomların ümumi uzunluğu 2000 mk olur, halbuki somatik hüceyrələrdə onların ümumi uzunluğu 7,5 mk-dir. Bu xromosomların bu cür nəhəng ölçüyə malik olması səbəbi odur ki, onlar 10 dəfəyə qədər reduplikasiyaya uğrayaraq bir-birindən ayrılmırlar. Odur ki, hər bir nəhəng xromosom 1000-dən artıq xromonemdən ibarət olur. Müvafiq olaraq nəhəng xromosumlarda DNT miqdarı adı somatik xromosomlarında 1000 dəfə çox olur. Sonradan Poynter, Qeyts, Bauer, Kostov bu xromosomların sitogenetik rolunu müəyyənləşdirtilər. Reduplikasiya olmuş xromosomlar ayrılmadığı üçün hüceyrə də hələ bölünmür, onun ancaq həcmi böyüyür, hüceyrənin nüvəsi bütün sürfənin inkişafı dövründə interfaza vəziyyətində olur. Xromonemlərin bu cür ikileşib ayrılmamasını endomitozla izah edirlər. Və bu hadisə endomitozun digər təzahür forması olan **endoreproduksiya** adlanır. Məlum olduğu kimi somatik mitozda xromosomlar bir-birilə konyuqasiya etmirlər. Lakin tüpürçək vəzilərində homoloji xromosomlar konyuqasiya edir və bir-birinə burulmuş halda olur. Bu hadisə somatik konyuqasiya adlanır.

Nəhəng və ya politen xromosomlar sitogenetik cəhətdən çox böyük əhəmiyyət kəsb edirlər. Belə ki, bu xromosomların uzunu boyu tünd və açıq rənglənən sahələr növbələşir. Tünd hissə-disklər, açıq rənglənən hissələr isə disklər arası sahə adlanır. Disklərin uzunluğu müxtəlif olur, eni isə xromosom eninə bərabər olur. Nisbetən geniş disklərin quruluşu mürəkkəb olub, duplet təşkil edirlər, disklər arası sahə fibriliyar struktura malik olub, qələvi rəngləyicilərlə rənglənmir. Disklərin sayı, lokalizasiyası, topoqrafiq yerləşməsi hər homoloji xromosomda sabitdir.

Nəhəng xromosomda disklərin topoqrafik xəritəsini tərtib etmək və bunu genetik xəritə ilə müqayisə etmək mümkündür. Nəhəng xromosumlardakı disklər xromonemlərin six spirallaşmasından əmələ gəlir. Xromonemlərdə spirallaşmış və zəif spirallaşan sahələr növbələşdiyindən xromosom müəyyən şəkil

alır ki, bu da hər növ üçün xarakter olur. Maraqlı burasıdır ki, genlərin xromosomlarda yerləşdiyi nöqtə ilə diskler uyğun gəlir. Deməli genləri xromosomda krossinqover faizi ilə hesablamadan başqa, nəhəng xromosomlardakı disklərlə də müəyyən etmək imkanları yaranır.

İkiqanadlıların inkişafının müəyyən mərhələlərində diskler qalınlaşır və sıxlışır, bu halda onlar pufflar adlanır, bəzən onlar daha iri olur və Balbiani həlqələri adlanır. Puff və ya Balbiani həlqələri olan sahələrdə bəzən xromonemlərdən yan çıxıntılar çıxır ki, bu halda onlar firça şəkilli xromosomlara oxşayırlar. Puff və Balbiani həlqələrinin yaranması geri dönən prosesdir.

Puff və Balbiani həlqələrində zülal və RNT sintez olunur.

**Firça şəkilli xromosomlar** - bu xromosomlar 1892-ci ildə Ryukkert tərəfində balıqların, amfibiyaların oosit hüceyrələrində meyozun birinci bölünməsinin diplonem mərhələsində müşahidə edilmişdir. Bu xromosomlar 2 bivalent xromatiddən ibarət mərkəzi oxdan və ondan çıxan yan çıxıntılarından ibəratdır. Hər bivalent 2 homoloqdan ibarət olub, xiazm təşkil edir. Mərkəzi ox xromomerlərdən, (granullardan) yan çıxıntılar isə halqalardan ibarətdir. İndi artıq məlumdur ki, yan halqalar xromatidlərin dərtiləşməsi nəticəsində yaranır. Mərkəzi oxun xromomerləri isə xromonemlərin six spirallaşması nəticəsidir.

Mərkəzi ox DNT, yan çıxıntılar isə RNT-təbiətlidir. Bu cür dəllillər belə fikir yürütməyə imkan verir ki, yan çıxıntılarında intensiv RNT və zülal sintez olunur və sitoplazmaya örtülür. Bu dövrə yan çıxıntılar kiçilir. Odur ki, hüceyrənin həyat tsiklindən asılı olaraq yan çıxıntılar gah kiçilir və gah da iriləşir. Bu xromosomdakı xromonemlərin (5 mk) və DNT-nin uzunluğu (90 mk) firça şəkilli xromosomların tərkibində bir neçə DNT zənciri olmasını güman etməyə imkan verir.

## HÜCEYRƏLƏRİN BÖLÜNMƏSİ TİPLƏRİ

Yeni doğulan uşağın bedənində təxminən  $2^{23}$  (iki billion) hüceyrə olur. Bu rəqəm onu göstərir ki, insan orqanizmi nə qədər mürəkkəbdir və eləcədə onu təşkil edən hüceyrələr nə qədər çox

və kiçikdir. Bir hüceyrənin orta çəkisi  $10^{-8}$  q, diametri isə 0,02 mm 20 mikron-dir. Bu qədər kiçik hüceyrələr mayalanmadan sonra intensiv bölünməklə orqanizmə xas olan belə böyük miqdardır. Hüceyrələr qrupu əmələ gətirirlər. Təkcə insan orqanizmi deyil, bütün çox hüceyrəli orqanizmlər özlərinə xas olan yaşlı fərdə məxsus hüceyrələri bölünmə yolu ilə təmin edirlər. Odur ki, bölünmə prosesi orqanizmə xas olan ümumi reproduksiyanın bir hissəsidir. Hüceyrə elementar bioloji sistem kimi özünün mövcudluğunu və fasılısizliyini bölünmə ilə təmin edir.

Təkhüceyrəli orqanizmlər bölünərkən bir hüceyrədən iki təkhüceyrəli orqanizm əmələ gətirirlər. Bu o deməkdir ki, hüceyrələrin bölünməsi növün fərdlərinin sayının artmasına səbəb olur. Çox hüceyrəli orqanizmlərin ziqotadan inkişafında sonrakı bölünmələr çox hüceyrəli orqanizmin yaranmasına və böyüməsinə səbəb olur. Yaşlı orqanizmdə böyümə prosesi dayanandan sonra da hüceyrələr bölünür və beləliklə orqanizmin fizioloji regenerasiyasını təmin edirlər. Lakin bu cür orqanizmdə heç də bütün hüceyrələr bölünüb regenerasiyaya uğraya bilmirlər, məs. sinir hüceyrələri. Beləliklə canlı orqanizmlərin hüceyrələri bölünməklə öz varığını saxlayır və fasılısizliyini təmin edirlər. Təbiətdə hüceyrələrin bölünməsi 4 üsulla gedir.

#### 1. Amitoz.

#### 2. Mitoz.

#### 3. Endomitoz və

#### 4. Reduksion bölünmə.

**Amitoz** - elə bölünmədir ki, bu zaman nüvə interfaz vəziyyətində olur. Bu zaman xromosomların kondensasiyası və iy telləri əmələ gəlmir. Belə bölünmə bütün eykariotlarda, heyvanlarda, bitkilərdə rast gəlməyinə baxmayaraq ən çox ibtidailərdə rast gəlinir və özünəməxsus qanunauyğunluqları vardır. Adətən amitoz nüvəciklərdə rast gələn dəyişikliklə başlayır. Əvvəlcə nüvəcik fragmentlərə ayrılır və sayca çoxalır və ya nüvəcikdə arakəsmə əmələ gəlməsi ilə bölünürler. Nüvəciyin bölünməsindən sonra və ya elə nüvəciyin bölünməsi ilə yanaşı nüvə də bölünür. Bunun üçün onlar əvvəlcə ortadan nazikləşir 8 formasını alır, sonra isə ən nazik yerdən ayrılır. Bəzən isə nüvə membranı invaginasiyaya uğrayır, yəni membran nüvənin daxilinə doğru qatlanaraq getdikcə dərinləşir və nüvəni iki yerə

bölür. Belə invaginasiya adətən nüvənin bir sahəsində bəzən isə çox hissəsində yaranaraq həlqəvari forma alır, beləliklə nüvənin çox yerə bölünməsini, fragmentlərə parcalanmasını təmin edir. Nüvə bölünəndən sonra isə sitoplazma müvafiq olaraq bölünür. Bu cür amitoz çox hüceyrəli orqanizmlərdə, öz inkişafının son mərhələsində olan hüceyrələrdə rast gəlinir. Odur ki, bu cür amitozdan sonra yaranan hüceyrələr sonradan həyat fəaliyyətinə qabil hüceyrələr yarada bilmirlər. Bitkilərdə də amitoz differensasiyaya uğramış müvəqqəti, fizoloji cəhətcə funksiyasını itirən hüceyrələrdə (kartof yumrularının parenxim hüceyrələrində, nüsselliusda, endospermdə, perisperm hüceyrələrində) rast gəlinir.

Eləcə də çox vaxt amitoz patoloji proseslərdə (iltihab, regenerasiya, bəd xassəli işiş olan orqanların hüceyrələrində) rast gəlinir. Amitoz bölünmədə xromosomların davranışçı replikasiyası, yeni yaranan hüceyrələrdə bərabər və ya qeyri bərabər paylaşılması mexanizmi dəqiq məlum deyil.

**Mitoz.** Təbiətdə ən geniş yayılmış bölünmə tiplərindən biri mitozdur. İbtidailərin, bitkilərin, heyvanların hüceyrələri bu yolla bölünürler. Bu prosesin bioloji əhəmiyyəti ondan ibarətdir ki, həmin bölünmənin nəticəsi olaraq eyni xromosom sayına və DNT-yə malik iki bərabər qız hüceyrəsi alınır. Bu qız hüceyrələrindən hər biri ana hüceyrəyə xas olan irsi xüsusiyyəti ana hüceyrədən alır. Qız hüceyrələrinin ana hüceyrəyə xas olan irsi xüsusiyyətlərini bərabər miqdarda alması, mitoz prosesində ana hüceyrədə bir sıra qanınayığın və ardıcıl proseslərin getməsinin nəticəsidir, həmin proseslər aşağıdakılardır.

#### 1. İnterfaza-yəni iki bölünmə arasındaki dövr.


#### 2. Xüsusi mitoz-hüceyrələrin bölünməsi dövrü.

İnterfaza dövründə hüceyrə böyüyür, funksiyalarını yerinə yetirir və mitoza hazırlanırlar. Bu dövrə sərf olunan vaxt müxtəlif hüceyrələrdə müxtəlif olur. İnterfaza özü 3 ardıcıl dövrdən ibarətdir (şəkil 30).

#### 1. Presintetik və ya postmitotik dövrü ( $G_1$ ).

#### 2. Sintez dövrü (S).

#### 3. Postsintetik və ya premitotik dövr ( $G_2$ ) adlanır.



Şəkil 30. Hüceyrənin həyat tsiklinin sxemi:  
M-mitoz, G<sub>1</sub>-pressintetik, S sintetik, G<sub>2</sub>-postsintetik dövr.

İnterfazanın hər bir göstərilən dövrü biri digərindən həm DNT, RNT, zülal və s, sintezinin fəallığı ilə həm də sintez olunan maddələrin xarakteri ilə fərqlənilirlər. Presintetik dövr (G<sub>1</sub>) hüceyrənin boyça, həcmcə artması və DNT-nin sintezine hazırlaşması dövrüdür. Belə ki, hər bir hüceyrənin bölünməsi üçün onun mütləq müəyyən həcmə çatması vacibdir. Ancaq müvafiq həcmə çatandan sonra hüceyrələr növbəti bölünə bilərlər. Amyobalar üzərində aparılan tədqiqatlar bu fikrin düzgününü izah edirlər. Məs. Amyoba o vaxt bölünər ki, onun həcmi iki dəfə böyümüş olsun. Əgər amyobanın böyüməsinin müəyyən mərhələsində onun sitoplazmasından müəyyən qədər kəssək onun bölünməyə daxil olmasını gecikdirə bilərik. Belə hüceyrə əvvəlki həcmindən iki dəfə artıq həcmə çatanda bölünməyə başlayır. Bunu onunla izah etmək olar ki, sitoplazmada spesifik zülalların müəyyən miqdara çatması onların bölünməsinə imkan yaradır. Bəzi tədqiqatçılar belə hesab edir ki, presintetik (G<sub>1</sub>) mərhələdə hüceyrənin böyüməsi sintez (S) dövründə hüceyrədə DNT sintezini müəyyənləşdirir. Belə ki, (G<sub>1</sub>) dövründə RNT və bəzi zülalların sintezinin dayandırılması hüceyrənin S dövrünə daxil olmasını ləngidir. Bu hadisə belə mülahizə yürütməyə imkan


verir ki, S dövründə DNT-nin sintezi üçün xüsusi təşəbbüskar-zülal mövcud olmalıdır. Güman edilir ki, həmin təşəbbüskar zülal bütün G<sub>1</sub> dövründə sintez olunur və onun miqdarı müəyyən hündüdə çatdıqda hüceyrələr S dövrünə daxil olurlar. Elecədə (G<sub>1</sub>) dövründə DNT-nin sələfi olan bəzi fermentlər o cümlədən nükleotidfosfokinaz fermenti, RNT və zülalların metabolik fermentləri sintez olunur. Bütün bu proseslər göstərir ki, (G<sub>1</sub>) dövrü DNT-nin sintezi üçün hazırlıq mərhələsi hesab olunur.

G<sub>1</sub> dövrünə sərf olunan vaxt müxtəlif hüceyrələrdə müxtəlif olur. Bəzi hallarda DNT sintezi presintetik dövrü (G<sub>1</sub>) keçmədən də başlaya bilər. Məs. dəniz kirpisinin mayalanmış yumurta hüceyrəsinin bölünməsi (paralanması) zamanı bu hala rast gəlmək olur. Bu halda DNT-nin sintezinə hazırlıq yəni (G<sub>1</sub>) mərhələsində keçməli olan proseslər hələ telofaza mərhələsinin sonunda baş verir. Elə ona görədir ki, bu hüceyrələr bölünmədən əvvəl böyümürlər, əksinə bir müddət hər bölünmədən sonra onlar kiçilirlər, odur ki, bir neçə ardıcıl bölünmə nəticəsində onlar getdikcə kiçilirlər. Görünür bu hüceyrələrdə insiator-zülal və RNT özündən əvvəlki mitotik tsikldə sintez olunur. Elecədə (G<sub>1</sub>) dövrü fusarium miksomisetlərində, bəzi xərçəng şişiləri hüceyrələrində və bəzi ibtidailərin bölünməsində rast gəlmir. Hüceyrə tsiklində ən çox əhəmiyyət kəsb edən dövr sintez dövrüdür (S). Sintez dövrünün pozulması və ya dayanması ümumiyyətlə hüceyrə tsiklinin dayanmasına səbəb olur. Təkcə meyozdə cinsi hüceyrələrin yetişməsi dövründə iki bölünmə arasında S dövrü olmur. Hüceyrə tsiklində S dövrünün müddəti DNT-nin peplikasiyası sürətində asılı olur. Məs: dəniz kirpisinin paralanma dövründə olan hüceyrələrində 30 dəq. oqranızmin rüseym hüceyrələrində isə bir neçə saat davam edir. 15 günlük sıçan rüseyminin bağırsaq epitelisi hüceyrələrində S dövrünə 7 saat, 18 günlük rüseym hüceyrələrində isə 415 saat tələb olunur. S dövrünün getməsi üçün hüceyrədə hələ (G<sub>1</sub>) dövründə başlamış RNT və züllərin sintezi vacib şərtlərdəndir. S dövründə DNT sintezi ilə yanaşı sitoplazmada histon zülallar sintez olunaraq nüvəyə ötürülür və nüvə DNT-si ilə birləşir. S dövründə həm də r-RNT-si sintez olunur ki, bu da (G<sub>2</sub>) dövründə mitoza lazımlı olan zülalların sintezində istifadə olunur. Sintez dövrü başa çatdıqdan sonra postsintetik dövrü (G<sub>2</sub>) başlayır. Bu

dövr premitotik dövr de adlanır. Çünkü, bu dövrdən sonra xüsusi mitoz başlayır. Postsintetik dövr interfazanın dövrləri içərisində az vaxt tələb edir. Bəzi müstəsna hallarda məs. bəzi zambaqcıçıklarının mikrosporosit hüceyrələrində sintezdən sonra birbaşa xüsusi mitozun profaza mərhələsi başlayır. Bəzən isə əksinə hüceyrələr G<sub>2</sub> dövründə çox qalırlar. Məs: siçanların qulağının epidermis hüceyrələrində, cüçələrin qida borusunun epiteli hüceyrələrində və s. G<sub>2</sub> dövründə hüceyrələrdə RNT və zülal sintezi davam edir və əsasən məlumat RNT-si sintez olunur ki, bu da mitozun gedişinə sərf olunur. r-RNT isə ondan əvvəl sintez olunaraq hüceyrənin bölünməsini müəyyənləşdirən zülalların sintezində iştirak edir. G<sub>1</sub> dövründə mitotik aparatın tərkibinə daxil olan zülallar, xüsusilə tubulin sintez olunur. Məlum olmuşdur ki, bir mitotik tsikldə sintez olunan tubulin sonrakı mitozda da istifadə edilə bilər. Eləcədə G<sub>2</sub> dövründə növbəti mitozun G<sub>1</sub> dövrü üçün müəyyən qədər RNT sintez olunur. Beləliklə məlum olur ki, interfazada onun ayrı-ayrı dövrlərinə xas olan makromolekullar sintez olunmaqla yanaşı G<sub>2</sub> növbəti G<sub>1</sub> üçün, G<sub>1</sub> də növbəti S dövrü üçün, S dövründə isə növbəti G<sub>2</sub> dövrü üçün də makromolekulların sintezinə hazırlıq gedir.

Hüceyrələrin bölünməsi və çoxalmasının müxtəlif toxumalarda öyrənilməsi göstərmişdir ki, hüceyrələrin ixtisaslaşması, differensasiyaya uğraması prosesi nə qədər yüksək olsa bir o qədər onların bölünmə qabiliyyəti aşağı olur. Belə çıxır ki, hüceyrələr ya differensiyaya uğramalı və ya da bölünməlidir. Hər iki proses birlidə mövcud olmur. Hər bir hüceyrə interfazada hizarlıq dövrlərini keçdikdən sonra xüsusi mitoza daxil olur. Xüsusi mitoz interfazaya nisbətən az vaxt tələb edir. Ümumi mitotik tsiklə sərf olunan vaxtin 0,1 hissəsi xüsusi mitoza sərf olunur. Məs: meristem hüceyrələrinin bölünməsində interfazaya 16-30 saat vaxt tələb olunursa xüsusi mitoza cəmi 1-3 saat sərf olunur. Yumurta hüceyrələrinin paralanmasında bütün hüceyrə tsiklinə 1 saatdan da az vaxt sərf olunur. Xüsusi mitoz bir neçə mərhələdə keçir: profaza, metafaza, anafaza və telofaza (Şəkil 31).

Bu mərhələlər arasındaki sərhəddi dəqiq müəyyənləşdirmek çətinlik törədir, çünkü mitoz özü fasılısız bir prosesdir və mərhələlərinin bir-birinə keçməsi tədricən baş verir. Bu mərhələlər içərisində anafaza mərhələsinə kecid olur, çünkü bu mərhələ xro-



Şəkil 31. Mitoz bölünmənin sxematik quruluşu.  
1 interfaza a - yadrişko, b - xromatinsaplardır; 2 profaza v - nüvə qlafi;  
3,4 prometafazanın müxtəlif dövrləri; 5 metafaza q - axromatin iy telləri;  
6 metafazanın sonu d - ikiləşmiş xromosomlar; 7 anafaza; 8 telofaza.

mosomların qütblerə hərəkəti ilə başlayır. Odur ki, anafazaya digər mərhələrə nisbətən az vaxt sərf olunur.

**Profaza.** Bu mərhələyə interfazanın  $G_2$  mərhələsində olan hüceyrələr daxil olurlar. Odur ki, həmin hüceyrələrdə başlangıç hüceyrəyə nisbətən DNT iki dəfə çox olur. Profazanın əvvəlində nüvədə nazik xromosom sapları-profaz xromosomları müşahidə olunur. Bu xromosomların kondensasiyayası nəticəsi olaraq yaranır. Profaza inkişaf etdikcə xromosomlar spirallaşır və qısalır. Odur ki, profazanın ortalarında hər bir profaz xromosomunun iki bir-birinə qarşılıqlı sarılmış və spirallaşmış xromatiddən ibarət olmasını görmək mümkündür. Xromosomların kondensasiyası ilə yanaşı nüvəciyinitməsi müşahidə olunur. Eyni zamanda nüvə membranı nazikləşir və dağılmağa başlayır, nüvə membranının məsamələri itir, membrana kiçik fragmentlərə parçalanır. Profazada baş verən ikinci əsas məsələ iy tellərinin yaranmasıdır. İy tellərinin yaranması profazada sentiolların iştirakı ilə və sentiollarsız da baş verə bilər. Sentiollarsız iy telləri ali bitkilərdə və bəzi ibtidailərdə yaranır. Heyvanlarda isə iy telləri sentiolların iştirakı ilə yaranır. Göbələklərdə və ibtidailərdə iy telləri nüvə daxilində də yaranı bilər. Bu halda mitozda nüvə membranı dağılmır.

İy telləri iki cür olur: onlardan bir qrupu hüceyrənin bir qütbündən digər qütbünə qədər uzanır və fasılısız iy telləri adlanır. İkinci qrupu isə ikiləşmiş xromosomlara birləşir və onların qütbələrə çəkilməsini təmin edir. Bunlar dərtçi, xromosomları qütbələrə çəkən iy telləri adlanır. Profaza mitozun bütün sonrakı mərhələlərinin taleyini həll edir.

**Metafaza** - nüvə membranı əridikdən sonra xromosomlar sitoplazmada xaotik yerləşirlər. Sonralar onlar maksimum spirallaşır və xromosomun ikiləşmiş xromatidlərindən hər birinin sentromerinə qütbələrdən gələn iy tellərinin birləşməsi və onları ekvatora itələməsi nəticəsi olaraq xromosomlar ekvatorda qanunayğun düzülmüş olurlar və hər ikiləşmiş xromosomdan biri hüceyrənin bir qütbünə istiqamətlənmiş olur. Bu zaman ekvatordakı hər bir xromosom qütbələrdən eyni məsafədə yerləşmiş olur. Nəticədə ikiləşmiş xromosomlardakı sentromerlərdən hər biri özünü müxtəlif qütbələrə yönəlmış eyni vahid kimi aparır. Metafazada xromosomların ciyinləri ekvatordan kənara da çıxa-

bilərlər. Lakin onların sentromerləri mütləq ekvatorda qanunayğun düzülmüş olurlar. Ekvatora bu cür qanunayğun düzülmən xromosomlar qüblərə çəkilmək üçün başlangıç vəziyyətində dururlar. Xromosomların morfoloziyasını, sayını, ölçüsünü öyrənmək üçün metafaza ən əlverişli mərhələ hesab olunur. Mitoza lazımlı olan vaxtin 1/3 hissəsi metafazaya sərf olunur.

**Anafaza** - qəflətən başlayır. İkiləşmiş xromosomların hamisində eyni zamanda sentromerlərlə olan əlaqə itir və bütün xromosomlar sinxron olaraq bir-birindən aralanırlar. Xromosomlar dəqiqədə 0,2-5 mkm sürətlə hərəkət edirlər. Anafazada sentromerlərin istiqaməti qütbələrə, xromosom ciyinləri isə ekvatora doğru yönəlmış olur. Odur ki, anafazada xromosomlar U formasını alır. Beləliklə anafaza mərhələsində hər ikiləşmiş qız xromosomdan biri hüceyrənin müvafiq bir qütbünə çəkilir, xromosomların qütbələrə tam bərabər paylanması təmin edir.

**Telofaza** - xromosomlar qütbələrə çəkildikdən sonra onlarda dekondensasiya və desprilizasiya prosesləri gedir. Belə ki, xromosomu təşkil edən xromatidlərin spiralları açılır, onlar bir-birinə sarılırlaraq yumaq əmələ gətirirlər, nəticədə hüceyrənin hər qütbündə bir yumaq əmələ gəlir. Xromosomlar üzərindən qabarcıqlar çıxır, onlar birləşərək nüvənin daxili membranını əmələ gətirirlər. Sonra endoplazmatik şəbəkənin çənləri və vakuollarının birləşməsindən nüvənin xarici membranı əmələ gəlir. Bu zaman hüceyrənin hər qütbündə bir nüvə müşahidə olunur. Bütün bunlardan sonra sitokinez-sitoplazmanın nüvələr ətrafında paylanması prosesi başlayır. Nüvə ətrafında sitoplazmanın formallaşması bitkilərdə hüceyrə arası arakəsmənin yaranması ilə əlaqədardır.

Sitoplazmadakı endoplazmatik şəbəkənin və Holci kompleksinin kanalları birləşərək hüceyrəarası arakəsmə əmələ gətirir və hər hüceyrədə bir nüvə, hər nüvədə bölünməyə başlayan ana hüceyrədəki miqdarda yəni diploid sayda xromosom olur, heyvan hüceyrələrində isə yəni nüvələr əmələ gəldikdən sonra sitoplazmalar nüvə ətrafında ortadan nazikləşərək sitoplazma içərisinə qatlanmaqla hüceyrənin 2 yerə bölünməsini təmin edir. Hüceyrədə sitokinezin hansı proses hesabına getməsi dəqiq məl məyil. Lakin belə fikir irəli sürülür ki, hüceyrənin kortikal qatın a,

yəni membranın alt hissəsində əzələ fibrillərinin töbiətinə oxşar yiğilma qabiliyyətli hissələr, elementlər vardır ki, onlar hüceyrənin ekvatoruna yönəlmış vəziyyətdə olurlar. Bunlara yiğilma həlqələri deyilir. Belə həlqələrin yiğilması, qısalması nəticəsində hüceyrə ortadan bəzülür və ən nazik yerdən ayrırlaraq iki hüceyrə yaranmasına səbəb olur. Beləliklə yiğilma həlqələrinin iş mexanizmi əzələ fibrillərinin iş mexanizminə oxşayır. Maraqlı cəhətdən ki, hüceyrədə bu cür arakəsmənin yaranması mühitdə ATP-in olması ilə sıxı əlaqədardır.

Beləliklə mitoz prosesində əsas rol oynayan, dəyişikliyə uğrayan nüvə və nüvə komponentləri, iy telləri və plazmatik membranıdır. Lakin bu proses bütün hüceyrəyə xas olan proses olduğu üçün burada sitoplazma komponentləri də iştirak edir və bu prosesdə müəyyən dəyişikliyə uğrayırlar.

Belə ki, sitoplazmatik şəbəkənin çənlər və kanallar sistemi kəskin reduksiyaya uğrayır, vakuollara və kiçik hissələrə parçalanır. Mitotik aparatın inkişafı ilə əlaqədar olaraq sitoplazmanın membran elementləri və organelidləri hüceyrənin konarlarına sıxışdırılır. Metafaza mərhələsində mitoxondrilər, prastidlər, lizosomlar və digər organelidlər ya hüceyrəni qütb zonalarına sıxışdırılırlar ya iy tellərini əhatə edirlər. Hüceyrələr bölünəndə organelidlər qız hüceyrələrində bərabər paylanırlar.

## MİTOZUN TIPLƏRİ

Ana hüceyrənin bölünməsindən alınan qız hüceyrələrinin sonrakı taleyinə görə üç cür mitoz ayırdırlar.

1. **Simmertik,**
2. **Assimetrik,**
3. **Transformasiyalasdırıcı mitoz.**

**Simmetrik mitoz** hüceyrələrin mitoz yolla elə bölünməsinə deyilir ki, bu zaman əmələ gələn hər iki qız hüceyrə həm həcm-cəbərabər olur, həm də ana hüceyrədən onun genetik materialını tam bərabər olaraq almış olur. Belə hüceyrələr qısa müddət interfaza mərhələsini keçirməklə yenidən hər bir hüceyrə bölünmə qabiliyyətinə malik olur və özünə oxşar hüceyrələr yaradırlar. Məs: qan hüceyrələri, bağırsaq epitelisi hüceyrələri və s.

**Assimetrik mitoz** nəticəsində hüceyrənin genetik materialı tam bölünsə də sitoplazmanın qeyri-tam bölünməsi nəticəsində həcmə iki müxtəlif hüceyrə alınır. Onlardan iri hüceyrə sonradan bölünmə qabiliyyətinə malik olur, kiçik hüceyrə isə ya tamamilə, ya da bir neçə bölünmədən sonra bölünmə qabiliyyətini itirir. Məs: bir sıra orqanizmlərin yumurta hüceyrələrinin spiral paralanması zamanı əmələ gələn makromer və mikromer hüceyrələri. Makromerlər bölünməni davam etdirir, mikromer hüceyrələr isə bir neçə bölünmədən sonra bölünmə qabiliyyətini itirirlər.

**Transformasiyalasdırıcı mitoz** zamanı əmələ gələn qız hüceyrədə elə maddələr sintez olunur ki, onlar hüceyrədə geri dönməz dəyişikliklər yaranmasına səbəb olurlar, belə dəyişikliklər isə hüceyrənin məhvinə getirib çıxarır. Məs: dərinin epiteli hüceyrələrinin sitoplazmasında elə buynuzvari maddələr sintez edilir ki, onlar bölünmə qabiliyyətininitməsinə səbəb olurlar. Assimetrik və transformasiyalasdırıcı mitozun yaranmasına səbəb olan faktorların mexanizmi hələlik tam məlum deyil, lakin bəzi hallarda qız hüceyrələrdə həcmə müxtəlifliyin əmələ gəlməsini onunla izah edirlər ki, iki qrup anafaz xromosomlar sitoplazmanın müxtəlif keyfiyyətli sahələrinə düşürlər.

**Mitotik aktivliyin regulə edilməsi.** Hüceyrələrin interfaza və mitotik rejiminin öyrənilməsi ümumi bir qanuna uyğunluq yaranmasına getirib çıxarır. Bu qanuna uyğunluq ondan ibarətdir ki, orqanizmdə bölünmə yolu ilə çoxalan hüceyrələrin miqdarı, ölçən, məhv olan hüceyrələrin miqdarına bərabərdir. Deməli toxumani təşkil edən hüceyrə populyasiyası öz-özünü tənzim edən sistemdir.

D.Meziyaya görə hər bir normal hüceyrə bölünmə qabiliyyətinə malikdir, ancaq bəzi halda o ya tormozlanır ya da lengiyir. Tormozlanma müxtəlif dərəcədə ola bilər. Bəzən tormozlanma elə dərin ola bilər ki, o geri dönməyə bilər.

Tormozlanma haqqında təsəvvürlər orqanizmdəki hüceyrələrin fəallığının regulə edilməsi ilə yaxşılaşır. Belə ki, mitotik aktivlik və ya müəyyən vaxt ərzində bölünən hüceyrələrin miqdarı dəyişkən ola bilər. Müxtəlif orqanların hüceyrələrində sutkalıq ritm müəyyənləşmişdir. Orqanizmin sakitlik dövründə hüceyrələr daha çox bölünürler. Orqanının şiddətli funksiyası

zamanı isə mitoz zəifləyir. Cox hallarda bu orqanizmin hormonal fəaliyyəti ilə əlaqədar olur. Məs: Ağrı hissindən və ya digər qıcıqlanmadan mitozun azalması bu zaman çox miqdar adrenalın ayrılması ilə əlaqədar olur. Bölünən hüceyrələrin miqdarının dəyişməsi bir qayda olaraq mitoza sərf olunan vaxtin dəyişməsi ilə deyil, interfazanın müxtəlif mərhələlərinə sərf olunan vaxtin dəyişməsi ilə əlaqədardır. Belə ki, müxtəlif amillərin təsirinə interfazanın  $G_1$  dövrü (DNT repliksiyasına hazırlıq dövrü) və  $G_2$  dövrü çox həssasdır. Hüceyrələrin bu dövrdə gecikməsi interfazanın uzunmasına və beləliklə ümumi bölünən hüceyrənin miqdarının azalmasına səbəb olur. Lakin gün ərzində və ya günün müxtəlif dövrlərində mitotik aktivlik bir neçə dəfə dəyişir və bölgənin hüceyrələrin sayı gün ərzində hər bir orqan üçün daimi qalır. Bu hal belə mülahizə etməyə imkan verir ki, orqanizmdə mitotik tsiklin dövrünü, hüceyrələrin bərpasını regulə edən ümumi mexanizm mövcuddur.

## HÜCEYRƏ POPULİYASIYASININ TƏSNİFATI

Bölünən hüceyrələrin yaşama müddəti bir bölünmədən digər bölünməyə sərf olunan dövr kimi qiymətləndirmək mümkündür, lakin yuxarıda qeyd etdiyimiz kimi orqanizmdə çox miqdar hüceyrələr varki, onlar artıq bölünmürler, ancaq öz funksiyalarını yerinə yetirirlər. Bu cür hüceyrələrin yaşama müddəti çox müxtəlif olur və heç də həmişə həmin dövrün dəqiqliq müəyyənləşməsi mümkün olmur. Hüceyrələrə avtoradioqrafiya üsullarını, mitotik aktivliyi öyrənən üsulları və s. tətbiq etməklə postembrial dövrdə hüceyrə populyasiyasını təsnif etmək olur. Daha doğrusu hüceyrələrin bölünməsinə sərf olan vaxta görə orqanizmdəki hüceyrələr üç qrupda təsnif olunur.

- 1. Coxillik və ya stabil hüceyrələr populyasiyası.**
- 2. Böyükən hüceyrə populyasiyası**
- 3. Yeniləşən hüceyrələr populyasiyası**

**Coxillik və ya stabil hüceyrə populyasiyası.** Bu qrup hüceyrələr populyasiyası postembrial inkişafda çoxalmırlar, onların çoxalması ancaq rüseymin inkişafı dövründə baş veir və bu dövr qurtardıqda yaşlı fərddə olduğu qədər hüceyrələr əmələ

gəlmiş olurlar. Məməlilər sinfinin nümayəndələrində o cümlədən insanda rüseymin inkişafının sonunda bölünmə qabiliyyətini itirən hüceyrələrə sinir hüceyrələrini misal göstərmək olar. Onların potensial ömrü orqanizmin ömründən də artıq hesab edilir. Belə ki, sinir hüceyrələrinin ölməsi orqanizmin ölməsinə səbəb olur. Odur ki, bu cür hüceyrə populyasiyasının ömrü illərlə, bəzi orqanizmlərdə on illərlə ölçülür. Bu populyasiyadakı hüceyrələr eyni tipli hüceyrələr olub, mitotik aktivliyə malik olmur, DNT miqdarı həmişə daimi qalır. Bu qrupa eninə zolaqlı əzələ hüceyrələrini də daxil edirlər. İndi isə məlum olmuşdur ki, əzələ hüceyrələri çox nadir hallarda da olsa bəzən bölünürler. Odur ki, əzələ hüceyrələrini bəzi alımlar böyüyən hüceyrələr qrupuna aid edirlər. Coxillik və ya stabil hüceyrələr populyasiyasının əsas cəhəti odur ki, onlar orqanizm ölənə qədər mövcud olurlar və qocalma ilə əlaqədar olan dəyişiliklərə məruz qalırlar. Elə orqanizmin qocalması da həmin hüceyrələrin qocalması ilə əlaqədar olur.

**Böyükən hüceyrələr populyasiyası.** Bu qrupa aid olan hüceyrələr bu və ya digər dərəcədə eyni tipli hüceyrələr olub, mitotik aktivliyi DNT-nin miqdarının artmasına uyğun gəlir. Bu hüceyrələr də orqanizm ölənə gədər mövcud olurlar, hüceyrənin bölünməsi isə toxumanın böyüməsini təmin etmək üçündür. Bu bölünmə orqanın yeniləşməsinə səbəb olmur. Bu hüceyrə populyasiyasına misal, mədəaltı vəzi, qalxanvari vəzi, böyrəküstü vəzi, tüpürçək vəzi hüceyrələrini və s. göstərmək olar. Bu populyasiyanın hüceyrələrinin mitotik aktivliyi zəifdir. Orqan müəyyən hündüdə qədər böyüdükdən sonra isə bu hüceyrələr bölünmədən qalır. Görünür orqan böyüdükdən sonra bu hüceyrələrdə müəyyən inqibitor maddələr sintez olur ki, onlar hücerənin bölünməsi qarşısını alırlar. Bunu bir də onunla isbat etmək olar ki, müəyyən qıcıqlanmadıq sonra və ya orqanın cərrahi ya da başqa üsulla müəyyən hissəsinin itməsi həmin orqanın hüceyrələrinin yenidən mitoza daxil olmasına səbəb olur. Məs: qara ciyərin rezeksiyası zamanı və ya orqanizmdən böyrəyin birinin çıxarılması həmin orqanlanın hüceyrələrinin yenidən bölünməsinə səbəb olur.

**Labil və ya yeniləşən hüceyrələr populyasiyası.** Bu qrupa daxil olan hüceyrələr eyni tipli olub çox yüksək mitoz xüsusiyyətləri təsvir edir. Labil hüceyrələrə daxil olan hüceyrələr qısa ömürlü olurlar. Böyükən hüceyrələrə daxil olan hüceyrələr dəyişməsi ilə əlaqədar olurlar. Böyükən hüceyrələrə daxil olan hüceyrələr qısa ömürlü olurlar. Böyükən hüceyrələrə daxil olan hüceyrələr dəyişməsi ilə əlaqədar olurlar.

siyyətinə malikdirlər. Daha doğrusu bu hüceyrə populyasiyasındaki hüceyrələr bölünməklə, məhv olan hüceyrələrin miqdalarının bərpa olunmasını təmin edirlər. Belə hüceyrələrə eritrositləri misal göstərmək olar. Onlar cəmi 120 gün yaşayır, qocalırvə təbii ölümlə məhv olurlar. Onun əvəzində sümük iliyindən hüceyrələrin bölünməsi nəticəsində məhv olan hüceyrələrin miqdarı qədər qan damarına eritositlər daxil olur. Labil və ya yeniləşən hüceyrələr populyasiyasına daha maraqlı bir misal göstərmək olar. Hesablamlışlar ki, 90 günlük sıçanın mədə-bağırsaq traktında hər gün 3 milliard hüceyrə məhv olub itir və o qədər miqdarda da hüceyrə yaranır və itmiş hüceyrələri əvəz edir. Əgər nəzərə alsaq ki, bu yaş dövründə sıçanda 67 milliard hüceyrə olur, onda orqanızın ümumi hüceyrələrinin 1/22 hissəsinin hər gün yeniləşməsini hesablamaq olar. Bu proses xüsusiilə toxumaların regenerasiyası və yaraların sağalması prosesində daha kəskin meydana çıxır.

Labil hüceyrə qrupuna daxil olan hüceyrələrin ömrü ümmüyətlə qısa olsa da bir sıra faktorların təsirindən də asılı olaraq müəyyənləşir. Məs: mexaniki, fiziki faktorların hormonların təsirindən və s. asılı olaraq bu dövr dəyişə bilər. Labil hüceyrə populyasiyasının hüceyrələrinin çıxış yeri olmalıdır. Məs: qan hüceyrələri sümük iliyində yaranır və qan damarına keçirlər, selikli qısa hüceyrələri xaricə tökürlər və s. Qeyd etmək lazımdır ki, yuxarıda adlarını çəkdiyimiz hüceyrə populyasiyaları normal toxumalara aid edilməlidir. Belə ki, potoloji dəyişikliyə uğramış toxumalarda, qeyd etdiyimiz hüceyrə populyasiyasına xas olan bölünmələr və digər proseslər dəyişir. Bu cəhətdən müxtəlif hüceyrə populyasiyalarını bəd xassəli xərçəng şislərinin hüceyrələri ilə müqayisə etmək maraqlıdır. Orqanızın doğıldıqdan sonra hüceyrə populyasiyaları ya stabil, ya böyüyən və ya da labil (yeniləşən) populyasiyaya çevrilirlər. Stabil populyasiyada mitoz dayandığı halda, böyüyən populyasiyada isə bölünmə davam edir, lakin getdikcə bölünmənin sürəti azalır, labil hüceyrələr populyasiyalarında isə mitoz öz fəallığını saxlayır və məhv olmuş hüceyrələrin əvəzini təmin edir. Şiş əmələ gələn orqanların hüceyrələrində isə mitoz daima davam edir və mitozun tezliyi şisin tipindən asılı olur, böyüyən hüceyrə populyasiyasından fərqli olaraq mitoz mitotik yaşdan asılı olaraq azalmır. Məs: böyrək və

böyüroküstü vəzinin hüceyrələrində mitotik aktivlik orqanın böyüməsi prosesilə, yaşla əlaqədar olaraq tədricən azalırsa həmin orqanlarda bəd xassəli şiş əmələ gəldikdə isə uzun müddət eyni surətlə bölünməkdə davam edirlər.

Mitotik indeksin ölçüsünə görə normal, yeniləşən labil hüceyrələr populyasiyası xərçəng şislərinin hüceyrələrinə oxşayırlar (yəni daima bölünürələr). Lakin fərq ondan ibarətdir ki, normal labil populyasiyalardakı hüceyrələr yenisini yaradaraq, sonradan bölünmə qabiliyyətini itirirlər və nəhayət ölürlər. Xərçəng şisi hüceyrələri isə mütəmadi bölünürələr. Digər fərq isə ondan ibarətdir ki, labil hüceyrə populyasiyasının hüceyrələrinin çıxışı olduğu halda, xərçəng şisləri hüceyrələrində isə belə çıxış olmur. Nəhayət xərçəng şisi hüceyrələri invaziv boy qabiliyyətinə malik olduqları halda, normal populyasiyanın hüceyrələri bu xüsusiyyətə malik deyillər.

## ENDOMİTOZ

Bəzi hüceyrələrdə bölünmə dövründə elə hadisələr baş verir ki, bunun nəticəsi olaraq xromosomlar reduplikasiyaya uğradıqdan sonra, mitozda olduğu kimi nüvə qalafı ərimir. Odur ki, ikiləşmiş xromosomlar bir nüvə daxilində qalırlar. Bu hadisəyə Teylor tərəfindən endomitoz adı verilməsi təklif olundu.

Endomitozun müxtəlif cür təzahür formaları mövcuddur. Məs: politeniya hadisəsi özü endomitoz nəticəsində baş verir. Bu hadisə əsasən iki qanadlıların tüpürçək vəzi hüceyrələrində rast gəlir, drozofilin sürfəsinin 3-cü yaş dövründə tüpürçək vəzi hüceyrələrindəki xromosomları təşkil edən xromonem sapları reduplikasiyaya uğrayaraq ikiləşirlər, lakin ikiləşmiş xromonemlər bir-birindən ayrılmır. Bu hadisə təxminən on dəfəyə qədər təkrar olunur. Bunun nəticəsində tüpürçək vəzi hüceyrələrində xromonemlərin sayı 1024 n (haploid saydan 1024 dəfə çox) olur. Buna görə həmin xromosomlar çox iri görünür. Odur ki, onlara nəhəng xromosomlar deyilir. Xromosomlar müəyyən həddə çatdıqdan sonra normal ayrılır və qız hüceyrələrinə paylanırlar. Nəhəng xromosomlar reduplikasiya (S dövründə) prosesində spiralları açılmış halda qalırlar. Yalnız mitozun digər mərhələlərinə keçidkə onlarda spirallaşma, qütblərə hərəkət və s. kimi bölünməyə

xas olan digər əlamətlər müşahidə edilir. Xromosomların ploidliyinə uyğun oalarq onda DNT materialı da müvafiq miqdarda artır. Politeniya hadisəsi bəzən bitkilərdə də rast gəlir. İnfuzorların makronukleusunda, heyvanlarda malpiqi boruları, qida boruları, piy toxuması hüceyrələrində də politeniya hadisəsinə rast gəlinir. Politeniya hadisəsi zamanı xromosomlar iriləşdiyindən, onların daxil olduğu nüvə də çox iri olur.

Nüvə sitoplazma münasibətləri qanuna uyğunluqlarına əsasən ( $Vn/Vs = Vn = \text{const}$ ) hüceyrə həcmi də böyükür. Beləliklə nəhəng xromosomların daşıyıcısı olan nüvə digər nüvə və hüceyrələrə nisbətən çox iri olur.

Endomitozun digər təzahürü poliploidlik hadisəsidir ki, bu da təbiətdə çox geniş yayılmasa da, lakin müəyyən toxumaların hüceyrələrində rast gəlinir. Bu cür endomitoz zamanı xromosomların reduplikasiyası, mitoza xas olan bütün mərhələlər normada gedir. Lakin hər hansı bir səbəb nəticəsində nüvə qlafının nazikləşməsi və itməsi hadisəsi ləngiyir. Odur ki, profaza, metafaza, anafaza və telofaza mərhələlərinə xas olan proseslər nüvə daxilində gedir və müvafiq olaraq endoprofaza, endometafaza və s. adlanır. Bu prosesin nəticəsi olaraq hüceyrədə xromosom dəsti bir və ya bir neçə dəfə artır. Poliploidlik dərəcəsi haploid sayına görə hesablanır və hadisənin neçə dəfə təkrar olmasından asılı olur.

Xromosomların miqdarı haploid sayından iki dəfə artıq olduqda 2n (diploid), 3 dəfə artıq olduqda 3n (triploid), 4 dəfə artıq olduqda 4n (tetraploid) və s. adlanır. Bu cür poliploidlik hadisəsi təbiətdə, bitkilərdə çox geniş yayılmışdır. Heyvanlar içərisində poliploidik nadir rast gələn hadisədir. Afrika qurbanğalarında, tarakanlarda və hermfrodit qurdurlarda poliploidlik olması müşahidə edilmişdir. Görünür poliploidliyin yaranması orqanizmlərin bir cinsli və ya müxtəlif cinsli olması ilə əlaqədardır. Bitkilərdə əksəriyyətlə erkək və dişi cinsli hüceyrələr bir bitkidə olduğundan erkək və dişilərdə rast gələn poliploid təbiətli cinsi hüceyrələrin görüşüb mayalanması və nəsil yaratması ehtimalı çoxdur. Odur ki, elə bu səbəbdən də bitkilərdə poliploidlik nisbətən çox rast gəlinir. Bitkilərdə endomitoz hüceyrələrin fəaliyyətinin fasiləsizliyini təmin edən müəyyən funksiyonal əhəmiyyət kəsb edir. Məs: kartofun kiçik yumurularının hüceyrələri mitotik yolla

bölünürler. Lakin cavan təxminən qoz boyda kartof yumrularının hüceyrələrində endomitoz müxtəlif mərhələlərində olan hüceyrələrə rast gəlinir. Bu hüceyrələrin mitozdan endomitoza keçməsi dövrü, onlarda nişastanın əmələ gəlməsi dövrünə müvafiq gəlir. Bitkilər aləmində növ əmələ gəlməsinin bir şərti görünür təkamül prosesində poliploidliklə əlaqədar olmuşdur. Eyni cinsədaxil olan növlərdə poliploid cərgələrin olması buna sübutdur. Məs: taxıllar cinsindən olan müxtəlif bugda növlərinin xromosom dəsttinə nəzər salsaq belə qanuna uyğunluq olduğunu görə bilərik. Taxıllar cinsinə aid olan triticum monococcum-da  $2n=14$ , Triticum diococcum-da, Tr. turridağum-da, Tr. Durum-da və s.  $2n=28$ , Tr. Compactum, Tr. Aestuum-da  $2n=42$  xromosom vardır.

Bu növlərin əsas xromosom dəstində 7 xromosom olduğunu nəzərəalsaq, onun 2,3 və s. dəfə artaraq təkamül prosesində yeni növlərə başlangıç verdiyini mühəhizə etmək olar. Elecə də Rosa cinsində 14, 21, 35, 42, 56 xromosomlu növlərin olması, solanum cinsində 12, 24, 36, 48, 60, 72 və s. xromosomlu növlərin rast gəlməsi deyilənləri sübut etməyə imkan verir.

Təbiətdə poliploidlərin yaranması mexanizmini öyrənməklə hazırda müxtəlif kimyevi maddələrin təsirindən (məs: kolxitsin) süni surətdə bitkilərdə poliploidlik yaratmaq mümkün olmuşdur. Keçmiş SSRİ-də şeker çuğunduru, qarabaşaq, bugda, çovdar, tut və s. bitkilərinin poliploid formaları alınmış və onlar üzərində aparılan seleksiya işi nəticəsində məhsuldarlığın xeyli artırılmasına nail olmuşlar.

Endomitozun bir növü də iki və çox nüvəliliyin yaranmasıdır. Bu zaman hüceyrədə və xromosomlarda mitoza əlaqədar olan bütün ardıcıl və qanuna uyğun dəyişikliklər gedir, hər qütbdə nüvə əmələ gəlməsi prosesi normal gedir. Lakin sitotomiya prosesi (və ya sitokinez) gecikdiyindən sitoplazma nüvələr ətrafında bölməmür və bir hüceyrədə iki nüvə əmələ gəlir. Əgər bu proses bir neçə dəfə təkrar olsa hüceyrədə çox nüvəlilik yaranır. Belə hadisəyə qara ciyərin bəzi parenxim hüceyrələrində, qıçıraq hüceyrələrində və s. rast gəlinir.


## REDUKSİON BÖLÜNMƏ

Məlumdur ki, canlıların çoxalması, cinsi, qeyri-cinsi, sporlar vasitəsilə olur. Bu çoxalma tipləri bir-birindən kəskin surətdə fərqlənlərlər. Belə ki, sporlarla çoxalma zamanı nəsl öz başlangıcını bir spor (qeyri cinsi) hüceyrəsindən başlayır, vegetativ çoxalma zamanı nəslə başlangıcı bir qrup somatik (diploid xromosomlu) hüceyrələr verir. Cinsi çoxalma zamanı isə nəsl öz başlangıcını xüsusi ixtisaslaşmış cinsi (haploid xromosomlu) hüceyrələrdən alır. Cinsi çoxalma əsasən çox hüceyrəli heyvan və bitki orqanizmlərinə xas olmaqdə yanaşı bu yolla ibtidai orqanizmlər də çoxalırlar. Çox hüceyrəli heyvanların ilkin cinsi hüceyrələri bir qayda olaraq rüşeym inkişafının ilk mərhələlərində somatik hüceyrələrdən öz başlangıcını alır. Sonra inkişafın ilk və son mərhələsində əmələ gəlmələrinən asılı olma-yaraq, cinsi vəzilərdə toplanır və beləliklə cinsi vəzilərin başlangıcı əmələ gəlir. Cinsi vəzilər boru halında olanda onlarda üç zona ayırd etmək olur. Bu zonalar cinsi hüceyrələrin inkişafının üç dövrünə müvafiq gəlir. Erkek fəndlərdə cinsi hüceyrələrin yaranması və formalasması hadisəsi spermatogenez, dişilərdə isə oogenetik hadisəsi adlanır. Ümumiyyətlə isə bu hadisə qametogenez hadisəsi və ya meyoz prosesi adlanır. Qametogenez prosesində hüceyrələrin inkişafının 1 dövrü onların intensiv olaraq mitoz yolla çoxalmasıdır. Bu çoxalma adı mitozdan onunla fərqlənlər ki, bölünmə nəticəsində yaranan hüceyrələr başlangıç hüceyrə həcmində çatmadan təkrar bölündürülər. Odur ki, cinsi vəzilərin bu nahiyyəsindəki hüceyrələr həcmcə kiçik, sayca çox olur və çoxalma zonası adlanırlar (Şəkil 32). Bundan sonra hüceyrələr ikinci dövrə - böyümə dövrünü keçir. Cinsi vəzilərin bu nahiyyəsindəki hüceyrələr ətraf mühitdən qida maddələrin alır və böyüyürler. Beləliklə onlar böyümə zonasını əmələ götürirlər. Erkek fəndlərdə böyümə zonasında olan hüceyrələr 1-ci dərəcəli spermatosit hüceyrələri əmələ götürirlər. Bu dövrdə hüceyrələr böyüməklə yanaşı yetişmə mərhələsinə keçid üçün bölünməyə də hazırlaşırlar.

Bundan sonra həmin hüceyrələr bölünərək 2-ci dərəcəli spermatosit hüceyrələrini əmələ götürirlər. Bundan sonra yetişmənin 2-ci bölünməsi gedir və hər bir 2-ci dərəcəli spermatosit bölünür

və hərəsi 2 sperməti əmələ götürir. Sonra isə hər bir sperməti formalasma mərhələsini keçərək spermatozoid hüceyrəsinə çevrilir. Yetişmə mərhələsində olan hüceyrələr bölündükdə onlardakı diploid xromosom sayı 2 dəfə azalır və yetişmə mərhələsindəki spermətlərdə haploid sayılı xromosom olur. Odur ki, bu bölünmə reduksion bölünmə adlanır.

Elə bunun nəticəsi olaraq hər bir spermatozoidə cüt homoloji xromosomlardan ancaq biri düşür. Münasib olaraq spermatozoidlərdə DNT miqdarı da somatik hüceyrələrə nisbətən 2 dəfə az olur.




Şəkil 32. Cinsi hüceyrələrin inkişaf sxemi.

Oogenetik prosesi də mahiyyətcə spermatogenez prosesinə oxşardır. Lakin bəzi fərqlər vardır. Belə ki, bu zaman böyümə mərhələsindəki hüceyrələrdən hər biri yetişmə zonasına keçid üçün bölündükdə, nüvə materialları tam bərabər olaraq oositlərdə paylanması, sitoplazma isə qeyri bərabər paylanır. Odur ki, 1-ci dərəcəli iki oositdən biri həcmcə iri, ikincisi isə kiçik olur.

Yetişmənin 2-ci bölünməsində isə iri hüceyrə təkrar bölünərək bir iri və bir kiçik hüceyrə verir, kiçik hüceyrədən isə bölünmə nəticəsində iki kiçik hüceyrə əmələ gəlir. Odur ki, 4 oositdən 3-ü kiçik olur və polyar cisimcik adlanır və mayalanmağa qabil olmur. Biri isə iri olur, formalasaraq umurta hüceyrəsinə çevrilir və mayalanmağa qabil olur. Bundan başqa oogenetik spermatozoidlərdən bir də onunla fərqlənir ki, bu zaman böyümə mərhələsindəki hüceyrələr oqonilər nisbətən yavaş böyüyür lər və I dərəcəli oosit hüceyrələrinə çevrilirlər, böyümə dövründə bunlara daha çox vaxt sərf olunur və böyümə dövrü özü iki mərhələyə ayrılır: kiçik böyümə dövrü və böyük böyümə dövrü. Böyük böyümə dövründə yumurta hüceyrəsi min dəfələrlə böyüyür və bu zaman meyzozun birinci profazası keçir.

Reduksion bölünmə hadisəsi spermatozit və oosit hüceyrələrində iki dəfə ardıcıl olaraq gedir. Bu bölünmə mitozdan bir sıra xüsusiyyətlərinə görə fərqlənir (Şəkil 33). Əvvəlcə iki dəfə ardıcıl gedən reduksion bölünmədə hüceyrələrdə elə qanuna uyğun dəyişikliklər gedir ki, onlar cinsi hüceyrələrin yaranmasına və hər bir cinsi hüceyrələrdə somatik hüceyrədəkindən 2 dəfə az xromosom olmasına gətirib çıxarır. Digər tərəfdən meyzozda mitozdan fərqli olaraq genetik materialının rekombinasiyası gedir. Belə ki, homoloji xromosomların müəyyən sahələri arasında mübadilə gedir. (krossinqover), eləcədə meyzozun 1 və 2 bölünməsi arasında S mərhələsi olmur. Mitozda hər bölünmədən qabaq interfaza dövrü olur və bu zaman genetik material reduplikasiyaya uğrayır (DNA ikiləşir, zülallar sintez olunur, enerji toplanır və s.). Reduksion bölünmə zamanı isə genetik material bir dəfə reduplicasiya olur, bölünmə isə iki dəfə təkrar olunur. Elə bunun və reduksion bölünmənin I profazasında homoloji xromosomların konyuqasiyasının nəticəsi olaraq reduksion bölünmə nəticəsində yaranan cinsi hüceyrələrdə xromosom sayı iki dəfə somatik hüceyrələrdəkindən az olur. Lakin reduksion bölünmənin bəzi xüsusiyyətlərində müəyyən dərəcədə mitoza oxşarlıq da vardır. Belə ki, mitozdakı qütbülük, bölünmənin mərhələləri (interfaza, metafaza, anafaza və telofaza), xromosomların qütblərə hərəkəti və s. meyzozda da müşahidə edilir.

Meyozda bölünmə iki dəfə ardıcıl getdiyi üçün I bölünmədəki mərhələlər 1 profaza, 1 metafaza, 1 anafaza və 1 telofaza işarə




Şəkil 33. Mitoz. Meyoz.

olunur. 2-ci bölünmədə həmin mərhələlər II rəqəmi ilə işaretlənir (şəkil 34). Meyozun 1 profazası həm mitozun profazasından həm də meyozun II profazasından fərqli və mürəkkəbdür.

Meyozun 1 profazası özü ayrılıqda 5 ardıcıl mərhələdən ibarətdir: 1. Leptotena, 2. Ziqotena, 3. Paxitena, 4. Diplotena, 5. Dia-kinez.

Meyoza və ya reduksion bölünməyə daxil olan hüceyrələrdə adı diploid ( $2n$ ) xromosom dəsti olur. Profazadan əvvəl gölən interfazada hüceyrələr  $G_1$ ,  $S$ ,  $G_2$  mərhələlərini keçərək DNT və xromosomu təşkil edən xromatidləri ikiləşir. Sonra onlar I profazanın leptotena mərhələsinə daxil olur, bu mərhələ nazik xromatin sapları mərhələsi də adlanır. Leptotenada xromosomlar



Şəkil 34. Meyoz.

artıq S dövrünün nəticəsi olaraq ikiləşmişdir. Lakin hər xromosomun iki qız xromatiddən ibarət olmasını çox da asanlıqla müşahidə etmək olmur (mitozdan fərqli olaraq). Mərhələkədən leptotena diplloyd xromosom sayı mövcud olur. Leptotena mərhələsində xromosomlar üzərində müncüq kimi düzülmüş xromatidlərin sixilmiş sahəsi olan xromomerləri aydın görmək olur. Xromomerlərin sayı, düzülüşü, xromomer arası məsafə hər bir xromosom üçün özüñə məxsusdur. Xromomerlərin bu xüsusiyyəti xromosom xəritosinin tərtib edilməsi və onların sitogenetik cəhətdən analizi üçün əlverişli şərait yaradır. Xromosumlarda xromomerlərin sayı müxtəlif obyektlərdə müxtəlifdir: məs., tritonun 12 xromosomunda 2,5 min, düyüün 24 xromosomunda 645 dənədir.

Leptotenanın sonunda homoloji xromosomların konyuqasiyası başlayır.

**Ziqotena** - bu mərhələdə homoloji xromosomlar konyuqasiya edir (artıq S mərhələsini keçmiş və ikiləşmiş). Belə xromosomlar bivalentlər adlanır. Hər bir bivalentdə 4 xromatid olur. Beləliklə, bivalentin sayı haploid xromosom dəstində bərabər olur. Xromosomların bu cür cütləşməsi **paxitena** mərhələsində daha aydın görünür. Ziqotena mərhələsi xromosom sayının iki dəfə azalmasının əsasını qoyur. Bu prosesdə homoloqların bir-birini necə tapması mexanizmi hələ də dəqiq məlum deyil. Doğurdan da necə olur ki, bütün bir xromosom dəstində yanaşı, qonşu xromosomlar bir-birilə konyuqasiya etmir, ancaq hər bir xromosom öz spesifikliyinə uyğun olaraq xromosому seçilir və onunla konyuqasiya edir.

Son zamanlar zanbaqkimilərin meyoz prosesinin öyrənilməsi zamanı məlum olmuşdur ki, bu zaman ziqotena mərhələsində hüceyrədəki DNT-nin 0,3 faizi sintez olur. Əgər mitoz prosesində hüceyrənin bütün DNT-si interfazada sintez olunursa, meyozdə isə 0,3 faiz xüsusi Q-S nukleotidləri ilə zəngin olan DNT sintez olunur. Bu DNT-L-DNT adlanır və öyrənmişlər ki, hər homoloji xromosomun xüsusi sahələrində L-DNT yerləşmiş olduğundan həmin sahələr sanki bir-birini tanır, seçilir və o sahələrlə də konyuqasiya edirlər. Bir qədərdən sonra xromosomlar başqa strukturla bir-birilə birləşir ki, buna **sinoptemal kompleks** deyilir. Homoloqların birləşməsi əvvəlcə sentromer nahiyyəsində baş-

verir, sonra isə xromosomun bütün boyunu əhatə edir. Sinaptemal kompleksin xromosomları bir-birinə birləşdirilməsini paltarlarda istifadə edilən «zəncirbəndə» bənzətmək olar. Belə ki, iki xromosom sapı bir xromosom sapda birləşir.

Sinaptemal kompleksə bütün eukariotlarda, ibtidailərde, yosunlarda, ibtidai və ali göbələklərdə, ali bitki və heyvanlarda rast gəlinir.

**Paxitena** - bu mərhələ yoğun saplar mərhələsi adlanır. Çünkü ziqotenanın nəticəsi olaraq xromosomlar bir tərəfdən konyuqasiya nəticəsində qalınlaşmış, digər tərəfdən isə müəyyən qədər spirallaşma nəticəsi olaraq qısalmışlar. Bu cür qalın paxitenə xromosomların sayı haploid sayına uyğundur ( $1n$ ).

Deməli burada da xromatidlər  $4n$ , DNT-isə hər bir paxitenə xromosomunda dörd dəfə çoxdur. Bu mərhələdə meyoz üçün xarakter olan başqa bir proses krossinqover-homoloji xromosomların identik sahələrinin mübadiləsi gedir. Paxitenada morfoloji cəhətdən bu prosesi tutmuq olmur. Lakin sonradan diplotenada onlar ayrıldıqda krossinqover geden müəyyən nahiyyələrdə (xiazm nahiyyəsində) əlaqəli qalırlar. Belə hesab edirlər ki, genetik mübadilə elə həmin sahələrdə gedir.

Müəyyənləşdirmişlər ki, paxitenada hüceyrə DNT-nin 0,1 faizi sintez olunur. Bu sintez reparativ xüsusiyyət daşıyır. Belə ki, o, hüceyrəni DNT ilə zənginləşdirmir, hüceyrədə itmiş DNT-ni bərpa edir.

Paxiten mərhələsində xromosomların təpanskripsiyası və bəzi xromatidlər fəallaşır ki, bu da xromosom strukturunda müəyyən dəyişikliklər yaranmasına səbəb olur. Bəzi orqanizmlərin oositlərində firça şəkilli xromosomların yaranması elə bu dəyişiklərlə əlaqədardır.

**Diplotena** - iki qat saplar mərhələsi adlanır. Meyozun bu mərhələsində homoloqların bir-birini dəf etməsi başlayır. Lakin bu zaman hər homoloji xromosomun qız xromatidləri bir-birilə birləşmiş vəziyyətdə qalır. Bivalentlər bir-birini dəf etdikdə xromosomların bir-birinə birləşdiyi xiazm sahələri aydın görünür. Bu zaman ancaq bu sahədə sinaptemal kompleksin qalıqları müşahidə edilir. Xromosomların ayrılmış sahələrində isə onlar itir. Xiazmların yerləşməsi və miqdarı müxtəlif növlərdə və xromosomlarda müxtəlif olur. Daha uzun xromosomlarda xiazm-

da çox olur. ən qısa xromosomda hər bivalentdə heç olmasa bir xiazma olur.

Diplotena mərhələsində xromosomlar daha da qısalır, qalınlaşır (spirallaşma hesabına), kondensasiyaya uğrayır. Buna görə də hər xromosomun dörd xomatiddən ibarət olması aydın görünür. Bu zaman hər homoloqdan birinin xromatidinin (4 xomatiddən 2-nin) çarpzlaşması aydın görünür.

**Diakinez** - xiazm sayının azalması ilə bivalentlərin qısalması, nüvəciklərinitməsi ilə xarakterizə olunur. Bivalentlər daha kompakt forma alır. Xromosomlar nüve qlafi ilə əlaqəsini itirir. Bu mərhələ hüceyrənin ikinci bölünməsinə kecid adlanır. Bundan sonra I metafaza başlayır. Bu zaman bivalentlər metafazaya xas olaraq ekvatorda duzulurlar.

I anafazada xromosomlar bir-birindən ayrılır. Lakin bu zaman mitozdakı kimi qız xromotiddər deyil, iki qız xromatiddən ibarət olan hər homoloji xromosomdan biri müvafiq qütbə çekilir. Homoloqlardan hansının bu və ya digər qüt və çekilməsi tam və təsadüfi xarakter daşıyır. Belə ki, bu zaman müxtəlif xromosom cütləri istənilən kombinasiyada qütblərə çəkilə bilər. Hər qütbəki xromosomlar iki xromatiddən ibarət olur. Bundan sonra I telefaza başlayır. Telofazada elə bir əhəmiyyətli dəyişiklik baş vermir. Sadəcə olaraq qütblərdəki xromosomlar despiralizasiyaya uğrayır, spirallar açılır, xromosomlar öz aydın görkəmini itirir və yumaq formasını alırlar.

I telefazadan sonra qısa interkinez dövrü keçir. Lakin bu zaman DNT sintez olunmadan hüceyrələr 2-ci bölünməyə daxil olurlar. 2-ci bölünmə morfoloji xüsusiyyətlərinə və mərhələlərinin ardıcılılığını görə mitozdan fərqlənmir. Sentromer nahiyyələrdə birləşmiş qalan qoşa qız xromatidlər (hər yumaqda ayrıca) II profaza, II metafaza, II anafaza və II teofaza mərhələlərini keçərək cinsi hüceyrələr düşürlər. Beləliklə meyozun II bölünməsində iki xromatidli və 2 s miqdarda DNT-yə malik hüceyrələr ayrılıqda haploid xromosomlu 4 cinsi hüceyrə əmələ gətirir. Erkəklərdə həmin cinsi hüceyrələr spermatozoid, dişilərdə isə yumurta hüceyrəsidir. Həmin hüceyrələrdə hər xromosom bir xromatiddən ibarət olur. Bu hüceyrələrdən hər biri öz genetik konstitusiyası ilə biri digərindən ferqlənir və mayalanma gabliyyətinə malik olur.

## V FƏSİL

### HÜCEYRƏNİN DİFERENSASIYASI

Orqanizmin funksiyalarının müxtəlifliyi onu təşkil edən hüceyrələrin differensasiyaya uğramasını tələb edir. Müəyyən tip hüceyrələr müvafiq funksiyaları yerinə yetirməyə uyğunlaşmışlar. Bununla əlaqədar olaraq onların morfolojiyası da dəyişmişdir. Məs: sinir hüceyrələri qıcığı qəbal etmək və ona cavab vermək funksiyasına müvafiq olaraq şaxəli forma kəsb etmişlər. Miofibrillərə malik olan əzələ hüceyrələri yiğılma və açılma xüsusiyyətini kəsb edir. Hüceyrələrin bu cür struktur və funksiyalarının ixtisaslaşması **differensasiya** adlanır. Differensasiya həmisi ümumilikdən nə isə ixtisaslaşmağa, müxtəlifliyə çevrilməklə əlaqədar olur. Hüceyrə differensasiyası fasiləsiz olaraq orqanizmin inkişafının bütün mərhələlərində baş verir. Lakin onun maksimum sürəti rüseyimin inkişafı dövründə müşahidə edilir.

Əksər orqanizmlər cinsi yolla çoxalırlar. Çox hüceyrəli heyvan və bitki orqanizmləri cinsi çoxalma zamanı bir mayalanmış yumurta hüceyrəsindən-ziqotdan, vegetativ çoxalma zamanı bir qrup oxşar hüceyrələrdən, sporlarla çoxalma zamanı isə bir somatik hüceyrədən inkişaf edirlər. İstər bir hüceyrədən istərsə də bir qrup hüceyrədən inkişaf nəticəsində çox müxtəlif hücerələrdən təşkil olunmuş mürəkkəb orqanizm əmələ gəlir. Yeni anadan olan usağın bədənidən 2 billion<sup>(23)</sup> hüceyrə olur. Həmin hüceyrələr sonradan öz qürülüş və xüsusiyyətlərini saxlayan 100 müxtəlif tip hüceyrə əmələ gətirirlər. Eyni tipli hüceylərdən fərdi inkişaf prosesində quruluş və fuknsiyasına görə fərqlənən çox müxtəlif hüceyrələrin əmələ gəlməsi prosesi differensiya adlanır. Differensasiya nəticəsində hüceyrələrdə baş verən dəyişikliklər çoxalma zamanı nəslə ötürülür. Deməli belə dəyişikliklər ırsən möhkəmləndirilmiş dəyişkənliliklərdir.

İrsi maddənin xromosomda yerləşməsini əsas götürən A.Veysman hesab edirdi ki, hüceyrələrin differensasiyası irsi maddələrin mitoz dövründə qeyri-bərabər paylanmasıdır. Bu nəzəriyyəyə əsasən müxtəlif tip hüceyrələr differensiasiya zamanı onların inkişafını, quruluşunu, funksiyasını müəyyənləşdirən müxtəlif determinantlar və ya irsiyyət vahidləri saxlayırlar. Lakin amfibilərin inkişafının ilk dövrlərində ziqotanın paralanması zamanı aparılan tədqiqatlar nüvələrin eyni tipli olmasına isbat edir. Məs: Şəpəman mayalanmış yumurta hüceyrəsini sapla ortadan elə bölmüşdür ki, nüvə hüceyrənin bir yarısında qalmış, digər yarısına isə ancaq sitoplazma düşmüşdür. Bu zaman nüvə olan hissə bölünməyə başlamış, nüvə olmayan hissə isə bölünməmişdir. Hüceyrənin nüvəli və nüvəsiz hissələri arasında nazik sitoplazmatik körpü əmələ gəlmişdir. 4-cü bölünmədən sonra 16 nüvə əmələ gələndə onlardan biri sitoplazmatik körpü vasitəsilə nüvəsiz hissəyə keçmişdir. Bundan sonra həmin hissə də bölünməyə başlamış və ondan tam həyatı qabiliyyətə malik sūrfə əmələ gəlmişdir. Kinq və Briqqs amfibilərdə nüvə köçürülməsi metodikasını işləyib hazırlamışlar. Bu metodika nüvə inkişafının nisbətən sonrakı mərhələsində onun potensiyasını izah etməyə imkan vermişdir. Yumurta hüceyrəsinin nüvəsi şübhə iynə ilə hüceyrədən çıxarılib yerinə pipetka vasitəsilə nisbətən sonrakı inkişaf mərhələsində olan diploid nüvə keçirilmişdir. Blastulanın son mərhələsində olan nüvənin köçürülməsi zamanı əksər yumurta hüceyrələri ancaq blastula mərhələsinə qədər inkişaf etmiş bir sıra hallarda isə normal sūrfə əmələ gətirmişlər. Bəzi müəlliflər amfibinin nüvəsi çıxarılmış yumurta hüceyrəsinə göz qədəhinin neyrula hüceyrələrini, bağırşaq və böyrək hüceyrələrini köçürdükdə normal fərd almağa nail olmuşlar. Lakin nüvənin köçürülməsi ilə əlaqədar olan bütün təcrübələrdə yumurta hüceyrəsi ya blastula mərhələsinə qədər inkişaf etmiş və ya da sūrfələrin müəyyən hissəsi anormal olmuşdur. Bu hadisənin səbəbini izah etmək üçün bir blastuladan bir neçə yumurta hüceyrəsinə nüvə köçürülmüşdür. Onların bəzilərindən normal sūrfələr inkişaf etmiş, müəyyən gismi anormal olmuş, digərləri isə, ancaq blastula mərhələsinə gədər inkişaf etmişlər. Bu zaman məlum olmuşdur ki, nüvənin yumurta hüceyrəsinin inkişafını müəyyən mərhələyə gədər idavrə edə bilməsi xüsusiyyəti seriya

ilə nüvə köçürülməsi təcrübələrində də özünü göstərir. Yəni bu xüsusiyyət hər hansı genetik amillərlə əlaqədardır. Sonralar məlum olmuşdur ki, o nüvələr ki, yumurta hüceyrəsinin inkişafını ancaq blastula mərhələsinə qədər idarə edir, onlarda xeyli xromosom dəyişkənliklərinə rast gelir. Anormal sürfələrdə nisbətən ondan az xromosom dəyişkənlikləri müşahidə olunur. Bu cür xromosom dəyişkənlikləri yəqin ki, yumurta hüceyrəsinin ona köçürülmüş nüvəyə olan təsirində yaranmışdır. Lakin bu cür dəyişkənlik yumurta hüceyrəsinin blastula mərhələsinə qədər inkişafına mane olmamışdır.

Deməli bütün yuxarıda deyilənlərdən belə nəticə çıxır ki, somatik hüceyrələrin nüvələri nəinki aid olduğu organizmin bütün genetik informasiyasını özündə saxlayır, həmçinin normal fərdi inkişafı təmin etmək potensial inkanına da malikdir.

Ali oqranizmlərin orqan və toxumalarını əmələ gətirən hüceyrələr sitoplazmanın qüruluşu və fizioloji xüsusiyyətləri ilə bir-birindən fərqlənirlər. Bəzi epiteli hüceyrələrində elecə də birləşdirici toxumanın bəzi hüceyrələrində sitoplazma rüseym hüceyrələrinin xüsusiyyətlərini özündə saxlayır. Bu hüceyrələr rüseym hüceyrələrindən suyun müəyyən hissəsini itirməsi və yapışqanlığının çoxalması ilə fərqlənirlər. Başqa hüceyrələrin differensasiyası zamanı isə sitoplazmada daha dərin kimyəvi və quruluş dəyişklikləri müşahidə edilir. Bu dəyişkliklər hüceyrənin müəyyən spesifik funksiyasına uyğun gəlir. Adətən onlar daimi olub hüceyrənin bütün həyat fəaliyyəti prosesində mövcud olurlar ki, bununla da paraplamadan (törəmələrdən) fərqlənirlər. Differensasiyaya uğramış strukturları hüceyrənin əsas komponentlərinin məs: sitoplazmatik membranının, hüceyrə matriksinin organolidlərinin spesifik adaptasiyası və ya modifikasiyası kimi qəbul etmək olar. Çox halda differensasiya hüceyrə matriksində baş verir. Məs: əzələ hüceyrələrində miofibrillər və miofilamentlər, neyronlarda neyrofibrillər və neyrofilamentlər, epiteli hüceylərində tonofibrillər və tonofilamentlər. Misal olaraq tonofibrillərin differensasiyasını nəzərdən keçirək. Epiteli hüceyrələrində olan fibrilyar strukturlar hüceyrələrin adəzəsiyasi (yapışması) və epiteli hüceyrələrinin mexaniki funksiyalarına uyğunlaşmışlar.

Tonofibrillər - xüsusi mexaniki funksiya daşıyan fibril zülalı-keratindən təşkil olmuşdur. Onlar epitelinin bəzi törəmələrinin (tük,: dəri, dırnaq) əsas kütləsini təşkil edir. Belə epiteli hüceyrələrində sitoplazma matriksinin əsas hissəsi nazik sapvari komponent-keratin fibrillərindən əmələ gelmişdir. Matriksin digər hissəsini isə az miqdardır endoplazmatik tor və ribosomlar təşkil edir. Keratinləşmə və ya buynuzlaşma adlanan bu cür differensasiya prosesi epiteli toxumasının dərin qatlarından periferik qat hüceyrələri istiqamətində baş verib, fasılısız olaraq fəal sitoplazma həcmimin azalması ilə müşahidə olunur. Belə hüceyrələrdə azacıq endoplazmatik tor sahəsi və bir neçə mitokondri qalır.

Keratin fibrilləri hüceyrənin uzunu boyu xüsusi cərgələrlə yerləşir. Hüceyrənin mexaniki qüvvələri ilə müəyyənləşir və həmin toxumaya öz təsirini göstərir. Bu xüsusiət hüceyrənin bazal hissəsində desmosolmara bənzeyən xüsusi qalınlaşmalar şəklində gözə çarpır. Elə burada hüceyrənin bazal hissəsində keratin fibrillər hüceyrənin xarici membarını qalınlaşdırır. Bu strukturlar epiteli hüceyrəsnin ona yaxın birləşdirici toxumaya adgezisiyasını təmin edir. Patoloji proseslərdə və ya eksperimental olaraq adgeziya kəskin suretdə dəyişir. Məs: yaralanma zamanı qalınlaşmış sahələr itir, bununla əlaqədar olaraq epiteli hüceyrəsi hərəkət qabiliyyəti kəsb edir. Yara sağalanda qalınlaşmalar yenidən bərpa olunur. Differensasiyaya təmiz sitoloji cəhətdən yanaşasaq o zaman differensasiyaya hüceyrələrin mövcud və potensial funksiyalarının ixtisaslaşmasını təmin edən proses kimi baxmaq lazımdır. Hüceyrələr differensasiyaya uğradıqca hər hansı spesifik funksiyaların yerinə yetirilməsinə adaptiv uyğunlaşırlar, bu halda onlar digər vəzifələri yerinə yetirmək funksiyalarını itirirlər. Bəzi hallarda differensasiya müvəqqəti və dönən olur. Belə differensasiyaya modulyasiya deyilir. Digər halda isə o, sabit və dönməyən olur. Bir qayda olaraq differensasiya interfaza mərhələsində və ya bölünmələr arasındaki dövrə (sinir hüceyrələrində) yaxud bölünmə tamam dayanandan sonra baş verir. Rüseymin sinir lövhəsinin differensiasiyyaya uğramış hüceyrələrindən yaranan neyroblastlar differensasiyyaya uğradıqdan sonra nəinki yüksək dərəcədə ixtisaslaşırlar, həm də bölünmə qabiliyyətini itirirlər.

Lakin yaşlı orqanizmdə elə hüceyrələr var ki, nəinki zəif differensasiyaya uğramışlar, hətta müəyyən şəraitdə başqa tipli hüceyrələrə də çəvrilə bilirlər: məs: qan yaradıcı üzvlərin retikulyar hüceyrələri qan hüceyrələrinə və birləşdirici toxumanın müxtəlif hüceyrələrinə başlangıç verirlər. Buradan məlum olur ki, hüceyrələr differensiasiyaya uğradıqda tədricən inkişaf potensiyasını itirə bilirlər.

## HÜCEYRƏLƏRİN PATOLOGİYASI

İstər ayrı-ayrı hüceyrələr, istərsə də çox hüceyrəli organizmlər müxtəlif amillərin təsirinə məruz qaldıqda onlarda struktur-funksional dəyişkənliliklər, həyatı funksiyaların dəyişkənlilikləri-patologiya baş verir. Tək hüceyrəli organizmlərin patoloji dəyişkənlilikləri zamanı hüceyrə strukturlarının zədələnməsi dərəcəsindən asılı olaraq ya hüceyrə (organizm) ölürlər və ya da zədələnmə ilə mübarizədə həyatını bərpa edə bilirlər. Çox hüceyrəli organizmdə isə bir səra səbəblərdən bir qrup hüceyrə zədələnir. Həmin hüceyrələrin zədələnməsi əlavə bir sıra digər funksional pozulmaların yaranmasına səbəb olur, onlar isə öz növbəsində digər hüceyrələrin zədələnməsinə səbəb olur ki, beləliklə bütün organizm xəstələnir, xeyli hüceyrə və toxuma sistem halında patoloji dəyişkənliliklərə uğrayır. Başqa sczə desək çox hüceyrəli organizmin patoloji dəyişkənlilikinin əsasında hüceyrə və ya bir qrup hüceyrənin zədələnməsi durur. Bu ideyanı ilk dəfə R. Virxov «hüceyrə patologiyası»<sup>1</sup> adlı məhşur kitabında vermişdir. Doğrudan da əgər biz gərniş yayılmış şəkər diabeti xəstəliyinin patogenezinə nəzər salsaq o zaman həmin xəstəliyin ilkin hüceyrə strukturlarının pozulması və ondan irəli gələn hüceyrə və organ strukturlarının pozulmasına nəticəsi olduğunu görərik. Bu xəstəlik hiperqlikemii ya qanda şəkərin miqdarının artması ilə xarakterizə olunur. Qəndə şəkərin miqdarının artması bir sıra qaraciyər, böyrek, damar sistemi hüceyrələrinin patoloji dəyişkənlilikləri ilə əlaqədardır. Bu prosesdə əvvəlcə mədəaltı vəzinin Lanquerans adacığlarının  $\beta$  insulin sintez edən  $\beta$  hüceyrələri patoloji dəyişkənliliklərə uğrayır. Belə hüceyrələrdə polipeptid təbiətli hormon saxlayan  $\beta$ -sekrektor qranullarının miqdarı kəskin surətdə

azalır. Deməli bu cür ağır xəstəliyin başlanması və sonrakı gedisi hüceyrədə xüsusi zülalın sintezinin və onun hüceyrədən çıxarılması prosesinin pozulmasıdır (bunun səbəbi isə çox müxtəlif amillər ola bilər). Məlum olduğu üzrə hüceyrədə müxtəlif patoloji proseslərin öyrənilməsinin çox böyük tətbiqi əhəmiyyəti vardır, çünki bu proseslər bilavasitə tibb ilə əlaqədardır. Digər tərəfdən hüceyrədə patoloji proseslərin yaranması, onların inkişafi mexanizminin öyrənilməsi, hüceyrələrin reparasiya qabiliyyətinin öyrənilməsi ümumi bioloji əhəmiyyətə malikdir. Hüceyrə vahid, kompleks, integrallı sistemdir ki, bu sistemdə ayrı-ayrı funksiyalar qarşılıqlı əlaqə və vəhdətdə olub, biri digeri ilə balanslaşdırılmışdır. Ona görə hüceyrə metabolizminin ayrı-ayrı mərhələlərinin metabolizm zəncirindən çıxması ya ehtiyat mənbələrinin işə düşməsinə və ya patoloji proseslərin inkişafına səbəb olur. Məs: əgər Na-K-asılı ATP - fermentinin fəallığını inqibirləşdirməklə hüceyrə membranın keçiriciliyini pozarıqsa bu zaman sitoplazmanın ion tərkibi kəskin surətdə dəyişər, o da öz növbəsində sitoplazmanın strukturunun, o cümlədən mitokondrilərin, nüvənin, vakuolların və s. dəyişməsinə səbəb olar. ATP catışmamazlığına səbəb olan mitokondridlərin ilkin funksiyalarının pozulması mütləq hüceyrə membranının keçiriciliyinin dəyişməsinə, hüceyrədə enerji tələb edən proseslərin sönməsinə səbəb olur. Əgər zülal sintezini seçiciliklə pozsaq bu zaman RNT və DNT sintezi sönər, fermentlərin və struktur zülalların çatmamazlığından mitokondrilərin fəallığı azalar, sonra isə artıq bize məlum olan yolla membranın keçiriciliyi dəyişər, hüceyrə şışər və s. Digər sözə ilkin ümumi hüceyrə funksiyalarından birinin pozulması mütləq bir-birindən asılı olan hüceyrə daxili funksiyalar zəncirinin pozulmasına səbəb olar. Zədələnmə intensivliyindən, zədələndirici faktorun təsir müddətindən və xüsusiyyətindən asılı olaraq hüceyrənin taleyi müxtəlif ola bilər. Bü cür zədələnmələr nəticəsində dəyişilmiş hüceyrələr zədələndirici amillərə uyğunlaşa bilər, adaptasiya edər, zədələri bərpa edə bilər, zədələndirici amilin təsiri götürüldükdən sonra yenidən fəallaşa bilər (reaktivasiya) ya da geri dönməyən dəyişkənliliklərə uğrayıb məhv ola bilər. Odur ki, bu halda hüceyrənin morfoloji və funksional vəziyyəti çox müxtəlif olub hər hüceyrə üçün özüne məxsusdur. Qeyd etmək lazımdır ki, çox hüceyrəli organizmlərdə

bir sıra hüceyrələrin patoloji dəyişkənlilikə uğrayıb ölməsi sağlam orqanizmdə normal proseslərin gedişini təmin edir. Məs: heç bir xarici təsir olmadan labil (yeniləşən) toxuma populyasiyasının hüceyrələri daima dəyişir və ölürlər. Buna misal olaraq qan hüceyrələrini, örtük epitelisi, bağırsaq epitelisi hüceyrələrini və s. göstərmək olar. Bu zaman bu və ya digər hüceyrə funksiyalarının programlaşdırılmış pozulması halları baş verir ki, o da öz növbəsində hüceyrənin məhvini səbəb olur. Məs: sıçanların bağırsaq epitelisi hüceyrələrinin çoxalması zonasından mikrotükcük'lər miqrasiyاسından sonra nuklein turşularının sintezi pozulur. Bu zaman hüceyrələrin yaşaması və zülal sintez etməsi prosesi hələ miqrasiyaya qədər sintez olunmuş matris və ribosom hesabına gedir. Hüceyrələr mikrotükcük'lər, miqrasiya etdikcə onlarda zülal sintezi zəifləyir və uc hissədəki hüceyrələrdə artıq patoloji proseslər baş verir: vakuolyar sistem, lizosomların fəallığı, mitokondri strukturu və s. pozulur. Nəticədə hüceyrə ölü və lizisə uğrayır (həll olur). Müvəqqəti orqanların yaranmasında iştirak edən hüceyrələrin çoxu rüseyimin inkişafı prosesində məhv olur. Çömçəquyuğun quyruq hüceyrələri deyilənlərə ayani misaldır.

Müxtəlif hüceyrələrə xarici zədələyici amillərin: temperatur, şúa enerjisi, təzyiq, hüceyrə metabolizminin müxtəlif mərhələlərinin inqibitor məhsulları, antibiotiklər və s. təsiri daha yaxşı öyrənilmişdir. Melum olmuşdur ki, müxtəlif hüceyrələr geri dönen zədələnmələrə spesifik olmayan məhdud miqdardır dəyişkənliliklərlə cavab verir. Məs: işıq mikroskopunda canlı hüceyrələrdə təsir edən amilin təbiətindən asılı olmayaraq işığın səpələnməsi müşahidə edilir ki, bu da öz növbəsində sitoplazmatik vahidlərin (məs: vakuolların) ölçüsünün və onların fraqmentasiyası nəticəsi olaraq sayının artması hesabına baş verir. Zədələnməyə qarşı ümumühüceyrə xarakter reaksiyalarından biri müxtəlif rəngləyiciləri toplamaq xüsusiyətidir. Məs: normal hüceyrələr hüceyrəsiz mühitdən vital rəngləyiciləri-şəhər qatlıqlı neytral qırmızı və ya metil göyünü mənimseməsi və sonra onları qranulalar halında toplaması ilə fərqlənirlər. Bu cür vital rəngləyicilər sitoplazmada toplanır, nüvə isə rəngsiz qalır. Lakin hüceyrələrə bir çox fiziki amillərlə məs: temperaturla və ya kimyəvi maddələrlə (mühitin RH-ni dəyişməklə, spirit və ya

digər denaturasiya edən maddələrlə) təsir etdikdə qranula əmələ gəlmə prosesi pozulur. Sitoplazma və nüvə diffuz olaraq hüceyrəyə daxil olan rəngləyici ilə rənglənir. Əgər amilin təsiri geri dönəndirsə onda onun hüceyrədən kənar edilməsi yenidən rəngləyicinin qranulalar şəklində toplanmasına səbəb olur. Bu cür müşahidələr belə nəticəyə gəlməyə imkan verir ki, zədələnmənin bu cür morofunksional göstəriciləri hüceyrənin tipindən və təsir edən amilin təbiətindən asılı olmayaraq sterotip olaraq meydana gəlir. Müxtəlif zədələndirici amillərə qarşı hüceyrələrin bu cür monoton qeyri spesifik xarakterli cavab reaksiyaları göstərir ki, onlarda oxşar cavabların inkişafını təmin edən ümumi proseslər mövcuddur. Bu zaman adətən hüceyrədə oksidləşdirici fosforlaşma prosesləri zəifləyir. ATF sintezi dayanır, oksigene olan tələbat artır. Zədələnmiş hüceyrələr qlikolitik proseslərin artması, ATF miqdarının azalması, proteolizinin fəallaşması ilə xarakterizə olunur. Morfoloji cəhətdən hüceyrə komponentlərinin reaksiyaları da müxtəliflik təşkil etmir. Belə ki, nüvədə sintetik proseslərin aşağı düşməsinə səbəb olan xromatinin kondensasiyası ən çox rast gələn dəyişkənlilikdir. Hüceyrə məhv olanda xromatin koaqulyasiyaya uğrayır, nüvə daxilində kobud aqreqat halında toplanır (piknoz), çox vaxt nüvənin yiğismasına (kariorreksis) və ya əriməsinə (kariolizis) səbəb olur.

r-RNT-i sintezi pozulanda nüvəcik yiğisir, qranulalarını itirir, fraqmentlərə parcalanır və ya içərisində sıxlığı azalan «boşluqlar» əmələ gəlir. Ribosomların yetişməsi pozulduqda isə nüvəcik iriləşir, lakin içərisində, ribosom olmur. Nüvə qlafinin ən çox rast gələn dəyişkiliyi perinuklear sahənin şisməsi, nüvə qlafi sərhədlərinin qırılmasına qarşıdır ki, bu da çox vaxt piknozla uyğun gəlir. Hüceyrələr zədələnərkən ilk əmələ gələn dəyişkiliklərdən biri hüceyrənin şar forması almasını, çıxıntılarının və mikrotükcük'lərin itməsini göstərmək olar. Bir qədər sonra isə əksinə plazmatik membranın dəyişilməsi, normal hüceyrələrdə olmayan müxtəlif çıxıntıların əmələ gəlməsi və ya kiçik qovucuqların əmələ gəlməsi müşahidə edilir. Oksidləşdirici fosforlaşma proseslərinin pozulmasının ilk mərhələlərində mitokondri matriksinin sıxlaması membranlar arası məsafənin genişlənməsi müşahidə edilir. Sonradan mitokondrinin bu cür reaksiyası onun şisməsi ilə əvəz olunur. Bu zaman mitokondri yumru (sferik)

forma alır və ölçüsü böyüür, matriks şeffaflaşır. Mitokondrinin şişiməsi kristlərin ölçüsü və sayının azalması ilə müşayiət olunur. Mitokondrinin geri dönməz dəyişkənliyi zamanı isə membran parçalanır, matriks hialoplazma ilə qarışır. Endoplazmatik retikulum sistemi ayrı-ayrı kiçik vakuollar və boşluqlara parcalanır. Dənəvər retikulum üzərində ribosolların miqdarı azalır ki, bu da zülal sintezinin azalmasına səbəb olur. Bəzi hallarda endoplazmatik retikülün üzərində boşluqların genişlənməsinə səbəb olan təbiəti müəyyən olunmayan maddə toplanır. Görünür bu hadisə endoplazmatik retikulum üzərindəki hazır maddələrin, Holci aparatı vakuollara ötürülməsi prosesinin pozulması nəticəsi olaraq yaranır. Bu zaman Holci aparatının çənləri də genişlənə bilir və ya parçalanır, onların daxilində bəzən Holci aparatının sintez etdiyi sekretlər toplanır.

Hüceyrələrin zədələnməsi zamanı onlarda mitotik aktivlik kəskin surətdə azalır. Onlar mitozun müxtəlif mərhələlərinin gecikməsi, xüsusilə mitotik aparatın pozulması nəticəsi olaraq yaranır, mitotik zəhər olan kolxitsin vasitəsilə mitotik aparatı dağıtmalı və ya plazmatik membranın keçiriciliyini artırmaqla da (xarici mühitin hipoteniyası ilə) mitozu süni surətdə dayandırmaq mümkündür. Maraqlı burasıdır ki, hüceyrə komponentlərinin bu cür ayrı-ayrı submikroskopik dəyişkənlikləri hüceyrələrin təbiətindən və zədələndirici faktorların alternativliyində asılı olmadan bir-birinə oxşar ola bilər. Məs: mioxondrilərin və sitoplazma vakuollarının şisməsi qara ciyər hüceyrələrində müxtəlif zəhərlənmələr zamanı müşahidə olunur. Buna oxşar dəyişkənliklər ürək infarkti zamanı və ya kəskin oksigen cataşmazlığı zamanı da müşahidə edilir.

Zədələnməyə qarşı hüceyrələrin bu cür oxşar cavabları belə mülahizə etməyə imkan verir ki, canlı protoplazmanın reaksiyaları əsasında hansısa vahid molekulyar mexanizm durur. Müxtəlif amillərin təsirindən sitoplazmanın geri döñən spesifik olmayan dəyişkənlikləri «paranekroz» termini ilə adlandırılmışdır. Güman edirlər ki, paranekrotik reaksiyaların əsasında hüceyrədaxili zülələrin denaturasiyası durur. Hüceyrələrin zədələnməsi zamanı züləllərin ikinci, üçüncü strukturu pozulur. Onlar nativ vəziyyətdən denaturasiya vəziyyətinə keçir ki, bu da öz növbəsində züləlin konfiqurasiyasının dəyişməsinə, onların fiziki

və kimyəvi xüsusiyyətlərinin pozulmasına səbəb olur. (Nasonov və Aleksandrovun denaturasiya nəzəriyyəsi, 1940). Bu nəzəriyyə ilə spesifik olmayan zədələndirici amillərə məs: temperaturun, mühitin RH-nin və s. dəyişməsinə hüceyrələrin göstərdiyi reaksiyani yaxşı izah etmək mümkün olur. Mənfi amilin təsiri götürüldükdən sonra hüceyrədə patoloji proseslər dayanır. Əgər hüceyrənin zədələnməsi çox dərin deyilsə o zaman hüceyrədə reparasiya prosesləri gedə biler və hüceyrə normal funksional vəziyyətinə qayıda biler. Belə ki, çox hallarda endoplazmatik retikulumun fragmentlərə parçalanması və mitokondrilərin şisməsi geri dönür. Hüceyrədə bu proseslərin geri dönməsinə normal vəziyyətin bərpasına çox vaxt hüceyrə regenerasiyası deyilir. Təəssüf ki, ayrı-ayrı hüceyrə komponentlərinin bərpa olması prosesi tam izlənməmişdir. Odur ki, strukturlarını bərpa edən hüceyrələrdə mitokondri strukturlarının bərpasının dəyişilmiş mitokondrilərin normallaşması və ya intakt mitokondrilərin bölünməsi hesabına getməsini söyləmək çətindir. Bu başqa organoidlərə də aiddir.

Hüceyrənin bütün xüsusiyyətləri qismən bərpa olduqda o, qeyri tam perarasiya adlanır. Qeyri tam reparasiya zamanı zədələndirici amilin təsiri götürüldükdən sonra hüceyrə bir sira xüsusiyyətlərini bərpa edirsə də bir müddətdən sonra məhv olur. Xüsusilə bunu nüvənin zədələnməsi zamanı müşahidə etmək mümkündür. Məs: ultrabənövşəyi şüalarda təsir etdikdən sonra bəzi infuzorlar öz hərəkət funksiyasını bərpa edir, onlarda kirpiklər, həzm vakuolları normal işləyir, onlar qidanı qəbul edir, lakin bir müddətdən sonra nüvə strukturlarının zədələnməsi nəticəsi olaraq məhv olurlar.

Geri dönməyən zədələnmələr zamanı hüceyrələr məhv olur. Hüceyrənin ölümü vaxtını dəqiq təyin etmək çətindir. Çünkü ölüm ani hadisə olmayıb, müəyyən bir prosesdir. Geri dönməyən zədələnmələr zamanı bir sıar ardıcıl proseslər onun dağılımasına səbəb olur. Hüceyrələrin ilkin zədələnmələri zamanı onlar geri döñən dəyişikliklərə oxşayır, fərqi ondan ibarətdir ki, zədələndirici amilərin təsiri götürüldükdən sonra o dəyişikliklər bərpa olmur, əksinə proqressivləşir.

Hüceyrələrin vital rəngləyicilərlə diffuz rənglənməsi onların bu vəziyyətini göstərən ən yaxşı misaldır. Hüceyrələrin ölməsi

zamanı hüceyrədaxılı hidrolitik fermentlər fəallaşır. Onlar zülələri, lipidləri və s. parçalayır, bu zaman hüceyrədaxılı membranlar, o cümlədən lizosomların membranı əriyir. Bütün bunlar avtolizə - hüceyrələrin öz-özünü həzm etməsinə səbəb olur ki, bu da artıq ölümlə əlaqədar olan dəyişikliklərdir. Hüceyrə səviyyəsində patoloji proseslər təkcə destruksiya (strukturun pozulması), hüceyrələrin dağılması ilə əlaqədar olan hadisələr deyil. Hüceyrə patologiyasının digər səviyyəsi tənzimlənmə proseslərinin dəyişilməsi, mübadilə proseslərinin tənziminin pozulması nəticəsi olaraq müxtəlif maddələrin hüceyrədə toplanması nəticəsi olaraq yaranır. Yağ mübadiləsinin pozulması nəticəsində sitoplazmada yağ törəmələri toplanır. Yağın potoloji toplanmasının bir forması da yağ infiltəsiyəsider ki, bu zaman hüceyrə yağı xarici mühitdən mənimşəyir, lakin ixrac etmək funksiyası pozulur, odur ki, yağ damlaları sitoplazmaya toplanır. Cox vaxt patoloji dəyişilmiş hüceyrələrin sitoplazmasında lipoproteid təbiətli komplekslər toplusu yığılır ki, bu da ya konsentrik dairələr formalı və ya da bir-birinin üstünə yığılmış halda (qatlı formada) müşahidə olunur. Tənzimlənmə proseslərinin pozulması nəticəsi olaraq qlikogenin hüceyrədə toplanmasını göstərmək olar ki, bu da çox vaxt qlyükoza-6 fosfatın çatımaması ilə əlaqədardır. Həmçinin patoloji dəyişilmiş hüceyrələrdə piqment qalıqları toplanması da müşahidə edilir. Tənzimlənmə proseslərinin pozulması nəticəsi olaraq hüceyrələrin differensiyasiya pozula bilər ki, bu da öz növbəsində şış hüceyrələrinin əmələ gəlməsinə səbəb olur. Şış hüceyrələri qeyri məhdud miqdarda çoxalmaqla, differensiasiya səviyyəsinin pozulması ilə hüceyrələrin morfoloji cəhətdən dəyişməsile, nizamlayıcı proseslərdən nisbi müxtariyyat qabiliyyəti qazanması ilə və metastaz verməsi ilə xarakterizə olunurlar.

Şış hüceyrələrinin ən xarakter əlaməti odur ki, onlarda bölünməyə məhdudiyyət olmur. Şış hüceyrələrinin bölünmə sürtəti normal hüceyrələrin bölünmə sürətindən kənara çıxmır. Lakin bir qayda olaraq differensiasiya, iixtisaslaşması aşağı səviyyəli olur. Şış hüceyrələri differensiasiyanaya uğramadan yüksək proliferasiya (çoxalan və yayılan) qabiliyyətli hüceyrələr olub, inkişafın müəyyən mərhələsində dayanır aid olduğu toxumanın spesifik xüsusiyyətlərini özündə saxlayır və məyəən

mərhələdə inkişafı dayanır. Şış hüceyrələrinin bu cür zəif toxuma «yetkinliyi» eyni bir orqanın xərçəngində çox müxtəlif ola bilər. Bu cür vəziyyət xərçəng hüceyrələrinin müxtəlifliyini, polimorflığını təmin edir. Xərçəng şishi hüceyrələrinin polimorfizmi bir də onunla əlaqədardır ki, xərçəng şিসində həm bölünən həm də degenerasiyaya uğrayan hüceyrələr olur. Sağlam orqanizmələrdə tənzimləyici təsirlər hüceyrəarsı, toxuma arası, hormonal, sinir səviyyəsində olur. Şış hüceyrələri nisbi müxtariyyat kəsb edirlər. Bu o deməkdir ki, onlar orqanizmin tənzimləyici proseslərindən asılı olmurlar. Şış müxtariyyati müxtəlif xərçənglər üçün müxtəlif olur. Məs: bəzi xərçəng şishi orqanizmin endokrin sisteminin nəzarətində olursa, digərləri isə ondan asılı olmadan inkişaf edir. Xərçəng şishi hüceyrələrinin bu cür müxtariyyatı onların orqanizmin müxtəlif orqanlarında yaşamasına imkan verir. Bəzi şış hüceyrələri isə qan və limfa dövranı vasitəsilə orqanizmin digər sahələrinə ötürülür və orada metastaza verirlər. Öz əsas funksiyasının yerinə yetirilməsinə daha doğrusu hüceyrənin yaşamasını təmin edən proseslərin getməsinə görə şış hüceyrələri normal hüceyrələrdən fərqlənmir. Müxtəlif sintetik proseslərin getməsinə, çoxalmasına görə də şış hüceyrələrini «xəstə» hüceyrələr adlandırmaq olmaz. Onların çatmamazlığı patolojiliyi-ixtisaslaşma xüsusiyyətinin idarə olunmaması və məhdudluğundan ibarətdir. Bunlar sanki «idiot» hüceyrələrdir ki, çoxalmağa qadirdirlər, lakin inkişafın «uşaq» səviffəsində qalırlar. Bütün bu xüsusiyyətləri xərçəng şishi hüceyrələri nəsildən-nəslə ötürür. Deməli bədxassəlilik şış hüceyrəsinin irsi xüsusiyyətləridir. Odur ki, xərçəng şishi hüceyrələrinin çox vaxt genetik strukturu dəyişmiş mutant hüceyrələrlə müqayisə edirlər. Xərçəng şishi mutasiyasının yaranmasını müxtəlif cür izah edirlər. Bəziləri belə hesab edir ki, hüceyrə maliqnizasiya zamanı differensiasiyani idarə edən hansısa bir tənzimedici geni mutasiya nəticəsi olaraq itirir. Bəzi alımlər isə göstərir ki, həmin amillər itmir, lakin bir çox hüceyrə nəslində gizlin qalan viruslar və ya müəyyən maddə təsirindən genin fəaliyyəti dayandırılır. Beləliklə hüceyrə genomuna DNT-nin tənzimedici funksiyasını dəyişdirən amillər dixil olur. Beləliklə hüceyrənin bu və ya digər tənzimedici geni itirməsi və ya həmin genlərin fəaliyyətinin dayanması, hüceyrənin virus təbiətli əlavə

genetik informasiyani almasindan asılı olmayaraq hüceyrə üçün nəticə eyni olur, yəni bütün bu hallarda hüceyrənin genotipi dəyişir, somatik mutasiya baş verir və qız hüceyrələrə fasiləsiz olaraq defekt tənzimləmə məlumatı ötürülür.

## ƏDƏBİYYAT

1. Axundov M.A., İsmayılov A.S. Genetika. Bakı. 1981.
2. M. Abdullayev., H. Abiyev. Ümumi histologiya. Maarif, 1975.
3. Hacıyev D.V., Əliyev R.Ə., Əliyev S.D. Biologiya. Maarif, 1991.
4. Hacıyev D.V., Əliyev R.Ə., Əliyev S.D. Tibbi biologiya. Maarif, 1993.
5. Айала Ф., Кайгер Д. Современная генетика. Т. 1, М., 1988.
6. Атабекова А.И., Устинова Е.И. Цитология растений. М. 1987.
7. Босток К., Асмнер Э. Хромосома эукариотической клетки. М.Наука. 1981.
8. Богков Н.П., Захаров А.Т., Иванов В.И. Медицинская генетика. М., 1984.
9. Вермель Е.М. История учения о клетке. М. Наука. 1970.
10. Гершензон С.М. Основы современной генетики. Киев. 1983.
11. Грин Н., Старт У., Тейдор Д. Биология. Т. 1,2. М, 1990.
12. Земенин А.А., Кущ А.В., Прудовский И.Б. Реконструированная клетка. М.Наука. 1982.
13. Зенгбуш П. Молекулярная и клеточная биология. В.3 т. Т. 2. М. Мир, 1982.
14. Ивановская Е.В. Цитоэмбриологическое исследование дифференцировки клеток растений. М. Мир, 1983.
15. Леви А., Сикевич Ф. Структура и функции клетки. М. Мир. 1978.
16. Уэймо У. Аппарат Гольджи. М. Мир. 1978.
17. Трошин А.С., А.Д.Браун, Ю.Б.Вахтин и др. Цитология. М.1970.
18. Рейвн П., Эверт Р., Айхоры С.Современная ботаника. Т. 1. М. 1990.
19. Финеан Д., Клмян Р., Мигелл Р. Мембранны и их функции в клетке. М. Мир. 1977
20. Ченцов Ю.С., Поляков В.Ю. Ультраструктура клеточного ядра. М. Наука, 1974.
21. Ченцов Ю.С. Общая цитология. М. 1978.

Маргакица офорт үкүй нынан жүлдемдік  
хабар инновациялар «Лайт Лэп»  
Азапжар Пекің кирасы Мартын ба Нифомаңғы  
Хандың

Сапарларда.  
Хан балар 10. Сифаппана N 606 Типакы 400.  
Карбыз фопмары 60x90/16.  
Хана Нұсақамбұлак 02.11.99  
Лайтмағаа белгілімдік 27.09.99